

ABBAS – GÜLGƏZ

Sizə kimnən, Tufarqanlı Abbasın dastanından ərz eliyəjəm. Tufarqan özü bir vilayətdi. Tufarqanlı Abbasın babası Əhməd vaxtsız dünyasını tərk edif, bir cüt oğul, qohum-qardaşınınnan barabar, öz ailəvi külfətini dünyada qoyuf, ömrünü sizə təfşirif getdi. O gündən başdadı anaları uşaxları tərbiyə eləməyə. Uşaxların biri böyüdü, öz işinin dalınca getdi. Ancax Abbas çox cansız, çox cılız, başı da keçəl, bir belə uşaxların içində seçilən bir uşax oldu. Ana qəlbi çox çətindi. Ana qəlbi övladı üçün həməşə yanandı. Ana nə eləsin ki, oğlu Abbası bir məkana çatdırınsın? Ancax atalarınınnан çoxlu var-dövlət qaldığına baxmıyarak yol göstərən olmuyanda qadın acizlik çəkir, uşağını ürəyi istədiyi kimi böyüdə bilməyəndə çox sixilerdi, xəjələt çəkerdi.

– İlahi, mən neyliyim Abbası bir işə çatdırırem? Abbas 7 yaşında mollaxanaya getdi. Bir il, iki il gedənnən sonra mollaxanadan qaşdı. Molla dedi ki, ay anam-bajım, bu sənin oğlun, mən “əlif” deyəndə bu “ayın” – deyir, mən “ayın” deyəndə bu “əlif” – deyir. Mən Quranın harasınınnан deyirəm, bu mənnən qavax ordan cavaf verər. Bilmerəm, bu dəlidi, ya ağıllıdı? Bu uşağına bir çara qıl.

Abbasın gözdəri qayır-qayır qaynıyr, içərdən nəfəsi elə bilyinən elmi-dəryadı. Ancax istədiyini çatdırı bilmer, deyə bilmer. Qohum-əqrəva dedi ki, Abbasa sənət öyrətmək lazımdı. Abbasdan gözəl sənətkar olar. Abbası dülgər yanına qoydular. İki aydan sonra dülgər onu yanının qoyladı. Dedi: ay xanım, mən qapı qayırıram, mənnən yaxşısını qayırer. Mən pəncərə düzəldərəm, mənnən yaxşısını qayırer. Heç ola bilməz ki, bu mənim yanımıda yol getsin. Xülasə, Abbası anası gətirif bir bənnanın yanına. Üz örپeyini açıf, bənnanın qavağında, qardaş, sana qurvan olum, mənim bu oğluma bənnalıx öyrət. Dedi, mənim başım üstə. Ancax ayda sənnən filan qədər pul alajam. Ana dedi, baş üstə. Abbas da eşider. Mehriban ana, axı mən burda zulum çəkəjəm, niyə sən pul verəsi olasan. Dedi, oğul, yox, gərək us-ta haqqını ödüyək. Dedi, yaxşı ana, sən diyəndi. O gündən bənnanın yanında Abbas başdadı işləməyə. Bəyim xatun / anasının adıydı / hər

axşam Abbasın yolunu gözdüyör, Abbasın karşısına çıxer, Abbasın əlini, ayğını yürüyür, Abbası irahat eliyor.

Aradan bir-iki ay keçmişdi, bir də bənna xanıma şikayətə gəldi. Bəyim xanım, sənin oğlun özünü mü göstərer, yoxsa nədi, hansı tərəfi o hörür ona yaxşı fikir verellər, şeyirdərimin hamısı ondan şikatçıdı.

— Ay bənna, sana qurvan olum, daha yaxşı döyülmü? Uşax fəhimlidi, fərasatdı.

— Dedi: — Yox axı, o gələcəkdə məni tanıımıyajax.

Günnərin bir günü buranın xanı bənnanın yanına gəlif dedi:

— Rzaqulu / bənnanın adı Rzaquluydu /, dedi, “bəli”. Mana bu gün bir imarat tikmək üçün him⁴ tökmək lazımdı. Xaiş eliyirəm, onu başdiyasan.

Danışif-barışannan sonra, usta Abbası yanına çağırif dedi:

— Abbas, oğul, bu tərəfi sən düzəlt, o tərəfi mən düzəldəjəm.

— Baş üstə, usta.

Başdadılar işləməyə. Aradan bir beş gün keçmişdi. Xan gəlif baxdı. Ustanın örgüsünə baxdı, şəgirdin də örgüsünə baxan vaxtı dedi, bıy, usta, bunun hasını sən özün hörüfsən? Hasını şeyirdin hörüf? Dedi, bax, buroyu şeyirdim hörüf, buroyu mən.

— Usta, bütün hördüyün hörüyü sökərsən, təzədən şeyirdin hörər.

— Niyə?

— Bunun əlinnən bax, qızılğül çıxır, sənin əlinnən nə çıxır?

Həmən söz bənnanın xatrına dəyif, bənna daldeyə salif Abbasın qabırqasına o qədər döydü ki, laf qan sağalanatana.

Abbas ağlıya-ağlıya qaçif öz imarətlərinə yaxınlaşan vaxtı, atasının bağında əyləşif atasının bunu nəvazış elədiyi vaxtdar yadına düşüf o qədər ağladı ki, ağlıya-ağlıya gözünə yuxu getdi.

Gözünə təzə yuxu getmişdi ki, ağalar ağası Şahimərdan, Cənabi Həzrət Əli dərviş donunda Abbası yuxudan oyatdı.

— Oğlum, Abbas, oyan, dilinə kəlməeyi-şəhadət gəti. Onnan sonra bir mənim üzümə bax.

⁴ Him – bünövrə.

Abbas “Allahü-məsəllü əla Mühəmməd” – deyif – “Lailahə-illəlah” – deyif – üzünü belə tutdu: – Oğul, görürəm ağlıyıfsan, sənin fikrin nədi?

– Əziz baba, dərdimə sən hali olansanmı?

Dedi: oğul, inşaallah olaram.

– Əziz baba, bənna məni bu hala salif.

Dedi, oğul, o sənin bənnadan bajarıxlı olduğuna görə başına gəlif. Al bu badəni nuş elə, rəngin özünə gəlsin.

– Əzizi baba, o badə bizə haram buyuruluf, bunu içmək olmaz.

Dedi, oğul, yox, yox, nuş eylə, götür iç bu o badələrdən döylü.

Abbas badəni başına çəkdi. Dedi, ay baba, bu nə şirin, gözəl, tamlı badədi.

Dedi, oğul, o həsrətdəri, aşiqləri bir-birinə qovuşdurandı.

Ağlıın başına tarazdandımı?

Dedi, bəli, tarazdandı.

– Oğul, onda bu şəhadət barmağımın iki arasından bax, gör nə görörsən?

– Baba, uzax yollar görörəm.

Dedi, bala, özgə nə görörsən?

– Bir şəhər görörəm.

– Özgə nə görörsən?

– Bir imarət görörəm.

– Özgə nə görörsən?

– İmarətin qarşısında bir gözəl pəri görörəm.

– Oğul, o gördüğün uzax yollar Tufarqannan Təbrizə qədərdi.

Gördüğün şəhər Təvriz şəhəridi. O gördüğün imarət Batmanqılınc

Məhəmmədin imarətididi, Xan Urustamın oğlu. Qız da Pəri xanımdı

– Batmanqılınc bacısı Pəri. Bu gün ilahi tərəfinnən sizin yazınızınız
yazılır, sizin alnıniza sevgili nişanəsi qoyulur. O qız gör sənin
ürəyinə yatırımı? Onun əlini sənə, sənin əlini ona verirəm. Siz çox
zillətdər, çox müsibətdər, çox çətinliklər çəkəcəksiniz. İnşaallah,
Allahtalanın köməyinən arzunuza yetişərsiniz.

Abbas bu sözü eşidən kimi əlindəki şərbətin, yanı içdiyi
şərbətin təsiri onu huşa verdi.

Abbas yatmaxda olsun, sizə deyim Bəyim xatunnan. Arvad orya, burya yüyürdü kü, oğlu gəlmir, harya getdi tapa bilmədi. Kəndə, camaata hay-haray saldı. O qədər xalx yiğildi ki, bütün Tufarqan orya cəm oldu. Gəlif gördülər bağın içində Tufarqannı Abbas deyilən özünnən gedif. İrəngi talix-talix, ağızının köpük gəlir. Götürdülər Abbası imarətdərinə gətirif, öz yorğan döşeyinə qoyannan sonra ağsaqqal, qarasaqqal mollalar yiğildi oysun elədi. Həkimlər gəldi su içirtdi, dərman içirtdi, Abbas özünə gəlmədi ki, gəlmədi. Bir də baxıf gördülər ki, bir qərib qonaq içəri girdi. Salam verdi, əleyk aldı.

– Ay oğul, bu nə yiğnaxdı, olmasın azar. Dedilər belə-belə, bizim on səkkiz, on doqquz yaşıda uşağımız bu hala tüşűf.

Gələn adam Abbasə yaxınlaşdı, üzünə üfürdü.

– Kimdi bunun anası?

Bəyim xatun irəli duruf dedi, mənim oğlumdu. Dedi, inşallah axrı gözəl olar. Başına tay-tuşdarını yiğ, nə istəsə ona ver, inşallah dərdini sizə deyər.

Bu sözü deyif qərif adam aradan elə çıxdı ki, heç kəsin xəbəri olmadı.

Beləjə bir gejə savağacan bu yiğilan camahat Abbasın yatağının başında dayanıf sübhün açılmağını gözdədilər...

Savax açıldı, üstünüzə xeyirli savaxlar açılsın. Cavan oğlan-qız, Abbasın tay-tuşdarı onun başına yiğilmişdi. Gördülər Abbasın irəngi də dəyişif, özü də dəyişif. Abbas gözünü açanda baxdı ki, tay-tuş başına yiğışif. Döyükdü o tərəfə, bu tərəfə. Anası özünü üstünə saldı. Dedi, oğul, başına nə iş gəlif, niyə belə eliyirsən? Biri dedi, dəli oluf, biri dedi, ala danaya dəyənnəndi. Biri dedi, boy, yadına düşürmü, filankəs də beləydi, özünü qayadan uçurdu. Buraxmayın. Qarılardan sözmü əysikdi?

Bu yerdə Abbas başını qalxızıf anasına baxdı, dedi, anayı-mehriban, mənə bir sineydar gətirin.

– Dərdin alım, sineydar nədi?

– Canım ana, sineydar bilmərsənmi?

Dedi, yox başına dönüm, bilmərəm.

– Onda bir həmdəm tap gətirt.

– Ay başına dönüm, həmdəm nədi, burda duranın hamısı sənə həmdən döyülmü?

– Yox, aneyi-mehriban, mənə bir saz gətirt.

– Oğul, mən burda sazı hardan alem?

Burda bir keçəl varydı, bildi ki, işin işdiyən yeridi, dedi, ay ana, mən onu bilirəm hardadı.

Ana dedi, hardadı?

Dedi, filan dağın başına yeddi ildən bir düşür, dedi. Qiyməti də yüz tūməndi, ver gedim gətirim.

– Ay övün yixilsin, sən o dağa havaxt gedif gələjəsən?

Dedi, sənin işin yoxdu, saz bir sahatdan sonra burdadı.

Pulu alan kimi keçəl tərpəndi. Qonuda, qonşuda harda varıydisa bir saz gətirdi gəldi. Dedi, alın, həmən sazdı, bunu deyir.

Abbas sazı sinəsinə alıf görək nə deyəjək, sizə Allah-taala can sağlığı nəsib eləsin.

Başına döndüyüm, ol Şahimərdan,

Mənə bir cam verdi abitabinnan.

Bir əlində süsən, sünbül ərmağan,

Dutmuşdu dəstində abitabının.

Göründü gözümə qadirəl qazı,

Ərş üzündə qurdı nizam tərəzi.

Davuda⁵ vermişdi bir xoş avazı,

Ünü ərşə çıxdı abitabının.

Dedilər, bu gədə irəlidən də səy idi, indi onnan da dəli olufdu.

Bu nə sayaxlıyır?

Götürdü Abbas:

Abbas deyər keçdim can ilə başdan,

Nur töküür o kirpikdən, o qaşdan.

Peyğəmbər gələndə bəhri-meracdan,

Mələklər endirdi abitabının.

⁵ Davud – ən gözəl səsi olan peyğəmərdir.

O, onun üzünə baxer, ağsaqqallar, alimlər, mollalar, deyillər, ay başına dönöm, a xanım, sənin oğlun lap belə ifləmə dəlisidi ki, buna çara qılginən. Bu nə sayaqlıyır, “peyğəmbər” nədi? “Şah” nədi, “Abitab” nədi? Nə olmuyan işdərdi? Hərə ağızını bir yana burdu. Ancax ağsaqqal, qarasaqqal gördü ki, Abbas elə şirin oxuyur, vallah ona dəli deyənnər özdəri də ona valeh oldular. Bu səs-səmir, bu dünənin keçəlində bu irəng, bu gözəllik hardan gəlifdi? Doğurdan da, həmən badeyi içənnən sonra Abbas qənirsiz gözəlləşmişdi. Əmbə hamı onun dəli olduğuna inanmışdı. Odu ki, üstünə hərə bir tərəfdən tüşdülər ki, de görək başına nə iş gəlif ki, bu günə düşüfsən, onu bizə deyə bilərsənmi? Abbas götürdü görək nə dedi:

Adəmin zərindən, mövlam əlindən,
İçmişəm kövsərdən bir camı ləziz.
İsgəndər axtardı, buldu, içmədi.
Xızır içdi oldu cavani-ləziz.

Məlekələr geymişdi sünd üstü vurax,
Şəms-qəmər ərşdə eylər müyəllax.
Şərbətin təhrində bir əcəb bulax,
Süddən ağ, şəkərdən ol tamı ləziz.

Ay oğul, yalan olar, belə də yalan olarmı? Sən nə sayaxlayırsan, dəlisən, qoy səni zincirliyək.

Dedi, a kişi qulax asın:

Xudaya, Abbası eyləmə zəlil,
Yetişsin dadıma Cabbaru-Cəlil.
Endirdi bəndəyə Quranı dəlil,
Tapdılar Qurandan kəlamı ləziz.

Hərə bu sözdəri bir yana yozdu, dedilər vallah bu ərşdən gürşdən, Qurandan danışer. Bu nə biler Quran nədi, kitaf nədi. Vallah bunun huşu başının çıxıf. Bir qarı varıydı dedi, ay camahat, gətirin bunun başına təzək külü səpin. Təzək külü onun dərmənidi.

Abbas belə baxdı, dedi, ay nənə, ay nənə, imanına qurban oolum, ay sənə Allah insaf versin niyə o sözü deyirsən. Qulaq as, qulaq as.

İstədim ki, dürr-ümmanı sərf edəm,
Güs verin eşidən olmaya mane.
Göydən yerə kimi təfsir edənnər,
Eşit bu sözümü minəl nizamı.

Şaynina yazılıf lafətəilla,
Onun hökmündədi miməlfula.
Zülfüqar qınınnan çəkəndə mövla,
San çıxır ərişdən bərinqin qılami.

Ay camahat, vallah, bu adam duzdax dəlisidi ki, var. Abbas
gördü xalx bunu başa düşmör, götürdü sözün o biri bəndini:
Evliyalar, ənbuyalar, əmənnas,
Onlara bağlılıq yəqin əlixlas.
Bir kəminə quldu Divarqan Abbas,
Cəhd eylə, əməyin olmasın fani.

Vallah bu sözdən sonra Abbasa heç kəs ağıllı demədi. Nağd
elədilər, dəlidi ki, dəlidi. Anasına dedilər, a yazix, uşağının başına
bir çara qılginən, bizdən sana əlac yoxdu. Bəli, camahat dağıldı.
Çoxunun yazıçı gələr. Alımlərin, orya yiğilan cadukünələrin başa
düşəni də var ki, burda nə hikmətsə var. Bunnar getməkdə olsun,
yazix ana özünü salmağa yer tapmer. Yazix neyləsin? Başdadı Ab-
bası qılıxlamağa. Sana qurvan olom, dərdin alem. Bu iki-üç gündü
mən özümü itirmişəm. Bu nə olan hesafdı, nədi? Sən nə fikir-
dəsən?

– Anacan, sən də camahatın dediyinimi deyirsən?

Arvad gördü maşallah oğlu elə sərrastdı ki, vallah elə biliyinən
ki, nəqqəşdar gədənin kirpiklərini özü əlinən düzəldif. O, irəldən
“keçəl Abbas” deyilən adamdan əsər əlamət qalmayıf. Saç, göz-qası,
kiprik, sir-sifət – bir söznən gözəllik günü-günnən üstünə gətirir.

– Ay oğul, başına dolanım, bu nə işdi, bu sirdən məni agah
eliyə bilərsənmi?

Dedi, ana, qulaq as:

Əziz ana, mən mövləmi görmüşəm,
Eyni həyatının yadullahı var.

Doğru söylər sadiq olan kimsələr,
O imran dillinin bismillahı var.

Mən gördüm ki, gəldi bir dini-didar,
Görcəyin ağlıma eylədi əsər.
Şərbətin təhrində bir Cami-Kövsər,
Baxdım ki, içinin nurullahı var.

Ana, salavat çoyür, Allahını yadına sal. Mana yol göstərən
var, qulaq as.

Həzrəti Musaya Turu göstərən,
Təcallanı qılıf nuru göstərən,
Şikəstə Abbasa yarı göstərən,
Ağamın belində seyfullahı var.

Ana bu sözdən də bir şey başa düşmədi. Savax açıldı, üstü-nüzə xeyirri savaxlar açılsın. Ana gördü ki, Abbasın fikri-zikri özgədi. Abbas heç qapıda-bajada bir yerdə dayanıf durmor. Bir yannan da bənnə gəlif qapının ağızını kəsdirif ki, gəl gedək, neçə gündü hörük yarımcıq qalıf, işimizi qurtarax.

Dedi, a kişi, burdan elə irad olarsan ki, bir də bu qapıya qayitmazsan. Mən daha hörgüçü döyləm, mən daha dərvişəm. Ana baxdı oğlunun üzünə.

– Oğul, nə dərvişsən, nədi danışdığını?
– Başına dolanım ana, ana, gör nə gəziçiyəm, kiməm?

Götürür görək nə deyir, tərəfinnən ərz eliyək:

Başına döndüyüm, gülüzlü ana,
Ana, halal eylə, mən gedər oldum.
Südünü əmmişəm mən qana-qana,
Ana, halal eylə, mən gedər oldum.

– Oğul, sana qurvan olom, məni niyə dərdə saldın. Nədi danışdığını?

Götürdü anası görək nə dedi:

Başına döndüyüm, qurvan olduğum,
Yeri oğul, yeri tanrı bilincə.

Sızıldatma mənim köhnə yaramı,
Yeri oğul, yeri tanrı bilincə.

Abbas anasının belə kövrəldiyini görüp, bağda ağılıya-ağılıya
yatıf yuxuya getməyinnən tutmuş nə bilirdik hamısını anasına
danışdı. Ancax bircə qızın adını demədi.

—Dedi, oğul, oğul, bir sözünün dalını de, mən yaxşı başa tüşüm.

Abbas götürdü görək nə dedi:

Haca gedər Hacıların hacısı,
İllərətən getməz ağızım acısı.
Mənim yarım Məmməd bəyin bacısı,
Ana, halal eylə, mən gedər oldum.

Götürdü anası görək nə dedi:

Al duvamı, məndən duvasız olma,
Göydəki quş kimi yuvasız olma.
Həyalı yanında həyasız olma,
Gözəldə də namus-qeyrət bilincə.

Dedi, ana, mənim başım üstə, indi qulaq as:

Mənim ağam Şahimərdan – Əlidi.
Qeyzə gəlsə dağı-daşı əridi.
Abbas deyər mənim yarım Pəridi,
Ana, halal eylə, mən gedər oldum.

Ana:

Ağayın əlinnən sən badə içdin,
İşdin də, eşqiyin oduna düşdün.
Bəyimnazam, mən də aqlımı çasdım,
Haq-talanın min bir adın bilincə.

Bəli, mənim əzizlərim, söz cavabı tamam oldu. Abbas dedi,
anacan, vəzinnən yüngül, qiymətdə ağır mənə qiyacağın nədi, mən
gedəsiyəm.

Ana dükcəsi, ana boxçası açıldı, qızıldan, gümüşdən Abbasın
cılvari tutası nəki varıydı verdi. Dedi, oğul, get Allah üstünnən
getsin. Abbas anasından halallaşif, hümbətdəşif, öpüşüf-görüşüf
ayrıldı. Günə bir mənzil, teyyi-mənəzzil, usta dili yüyrəy olar, gəl-
hagəl, gəlhagəl, Təbriz ətrafına yaxınlaşmışdı, gördü ki, iki nəfər

hökümət adamıdı, bir adamı aralarına alıf elə döyürlər ki, böyür-tüsü yerə-göyə sığmer. Bunnara yaxınnaşdı, salam verdi. Salam verən vaxtı qaqqıltıyanan buna güdülər ki, bizim kefimizin yaxşı vaxtidında sənin salamin nəydi? Abbasın çox xətrinə dəydi, dedi, əyə, rəhmətliyin oğlu, salam Allahındı, nejə yəni “salam nəydi”. O iki nəfər bir-biriyən ərəbcə danışmağa başdadı. Dedi, əyə, gəlsənə bunu da bu qula qatax. O biri qayıtdı ki, yox-yox hələ baxax görək bu kimdi, nəyi var, fikri nədi?

Abbas dedi, qardaşlar, siz kimsiniz?

Dedilər ki, hökümətin qolubəyləriyik.

Dedi, bu qulu niyə döyürsünüz, bunun günahı nədi?

Dedi, bu kirə pulu borcdudu, onu verə bilmer, ona görə dö-yörük. O birisi də yoldaşına qayıtdı ki, bu kimdi ki, bizi sorğu-suala tutor. Başdadılar Abbası araya qoyuf dolamağa. Abbas gördü bunnardan yaxa qurtarmax elə-belə hasand olmuyajax odu ki, götürdü sazı, görək nə dedi, siz də xoşbəxt olun:

Xəbər aldım, Təbrizdinən,

Məni hərcayı çağırırdı.

Qan-yaş getdi gözdərimnən,

Didələrim qan ağladı.

Bülbüləm gülə qonaram,

Zərgərəm gümüş yonaram.

Mən bu dərdə çox yanaram,

Seyraqub məni danladı.

Hökmət adamının birinə söz çox toxundu. Dedi, əyə, sənin nəyini dannadıx, belə oxudun. Zərgərsənsə həmən o yonduğun qızıldan-gümüşdən birini ver, bu yazığın da canını əlimizdən qurtar. Abbas fikri başa tüşüf görək nə dedi:

Abbasam vardır məkanım,

Sizə qurvan şirin canım.

Şəhrinizdə Pəri xanım,

Sidqin mövlaya bağladı.

Bir-birinin üzünə baxdılar, Abbası baxdılar, elə yüyüre-yüyürə qaçdılar ki, Abbas məətəl qaldı.

Bəli, bu döyülən adam başını qaldırıf dedi, əfəndim, o fəraşdar məni nə yaxşı boşdadı getdi?

Abbas dedi – bir de görün səni niyə döyürdülər? Adın nədi?

Dedi, mənim adım Qul Qəmbərdi. Yeddi qızım var. Vallah hamsı da bir-birinin dalınnan. Kasıf-yoxsul adamam, ay qardaş, vergisini verə bilmirəm, onan-bunnan ləliyif, yalvarıf başımı qurtarıram. Bax bu hökümət fərraşdarının hələ qutara bilmədim. İndi nə yaxşı məni boşduyuf getdilər, mən ona mat qalmışam.

Abbas dedi, mən onnara sənin əvəzində bir dinar verdim, sənin borcunu qaytardım, onnar onçu qaşdılar.

Qəmbər dedi, yox, heç də onnar pula görə qaşmadılar, onnar ona görə qaşdılar ki, sən ağızına o adı götirdin.

– Ayə, hansı adı deyirsən?

– O adı da, bayax saznan oxuduğun adı.

– Saznan dediyim ad hansıydı, əyə.

– Nə bilim bayax bir ad çəkdi. O adı kim çəksə, onun dilini kəsellər, barmağının göstərənin əlini kəsellər.

– Ayə zalim oğlu, nejə, nəyə görə, nədən ötrü? Ad çəkməknən adamın dilini kəsellərmə?

Qul Qəmbər qalxdı, yaxınnan çay axırdı. Abbas Qul Qəmbəri apardı. Əlini-üzünü yudurdu. Baxdı gördü öyun yixılmasın bunun başınnan bir vedrə darı töksək, biri də yerə tüşməz, cirix-cindir o qədərdir ki. Yeddi yamax səkkizin üzütündən vuruluf, səkkiz on birin. Bu haldadı beçarə. Nə olajax, ajdixdan, paltardan korluq çəkmiş insan.

Abbas dedi, Qul Qəmbər, özünə düzən gəldinmi? Dedi, bəli gəldim.

– Hansı adı çəkdim ki, onnar bizi qoyuf qaşdılar, bir onu de mənə.

Qul Qəmbər o tərəfə, bu tərəfə boylandı, qulağını yerə söykədi, dedi, dərdin alem, gör buralarda quş-zad yoxdumu? Abbas dedi, ayə, heç zad yoxdu. Göydə Allahdı, yerdə bizik. Dedi qorxu-

ram Allah da xəbər verər. Bax, olma, bilmə bizim şəhərdə Pəri adı gətirəsən. Dedi, əyə, niyə? Dedi, vallah deyillər, Pəri dəli oluf, “Abbas, Abbas” – deyən çağırış mahni-zad oxuyur. Bilmillər bu nə işdi. Ona görə də qardaşının acığı tutuf ki, mənim bajıma kim göz tiksə, gözünü çıxardajam, adını çəksə, dilini kəsəjəm. Mənim bajım olan yeri göstərənin barmağın kəsəjəm.

Abbas bir az kefsiz oldu. Əmbə özünü o yerə qoymadı. Dedi, dur gedək. Qul Qəmbər dedi, hara gedək. Abbas dedi, düz sənin öyüñə. Qul Qəmbər dedi, a sənə qurvan olum, sənin kimi şəxsiyyətdi bir adamı mən öyümə nejə aparım? Abbas dedi, a Qul Qəmbər, gedək. Allah kərimidi. Odu ki, Qul Qəmbər daha bir şey deyə bilmədi. Abbasnan barabar getdilər. Beləjə Tufarqannı Abbas Təvriz şəhərinə varid oldu. Gəlhagəl, şəhərin kənarında uçux bir komadı, vallah elə biliynən uşaxlar toyux cücsəsi səpələnib əyənnən bayana. Böyüyü on dörd yaşındadı, kiçiyi də arvadın əlində zig-zig ziğildiyir. Nə əyin yox, nə baş yox, nə tavada xörək pişmer, nə öydə çörək yox. Dedi, Qul Qəmbər, dedi, bəli. Dedi, bir dağarcıx götürür, bir də bir xurcun.

- Neyniyəjəsən?
- Bazara gedəjiyik.

Abbas Qul Qəmbəri götürüf bazara getdi. Nə ki lazımdı hamısını aldı, meyvəsinə qədər. Xurcunu doldurdu, dağarcığı doldurdu. Çörəyətənə hər şeyi alıf qayıtdılar, gəldilər. Qul Qəmbər dedi, qardaş, mana yaman xəjələttik verdin. Bu haq-hesavın qavağında mən neyliyə bilərəm.

– Abbas dedi: Qoy uşaxların yesin canına duva eləsin. Qul Qəmbər dedi, niyə mənim canımı duva eləsinnər, bu cah-cəlalı sən alıf gətirifsən, mana duva düşmür.

Ona görə ki, mana irast gəlifsən, uruzunu özün tapıfsan, bir də bu söhbətə qayıtmayax.

Savahsı genə bazara çıxdılar. Qul Qəmbərin neçə uşağı vardi, hamısının əyin-başını təzələdi. Qonu-qonşu məətəl qalif. Qul Qəmbər dedi, a kişi, sənin adın nədi? Dedi, mənim adım Abbasdı.

- Bovay, səna qurvan olum, adını dəyiş?

– Əyə, niyə?

– Dedi, Abbas adı çağırılanın dilini kəsellər.

Abbas dedi, neynək, indi də sən Abbas demə, qardaş denən buna nə var ki?

Qul Qəmbər dedi, o mənim başım üstə.

Abbas dedi, ay Qəmbər, mənim sazım xarafdı, əyər mümkün olsa, məni bir sazbəndə apararsan. Qəmbər dedi, mənim bu gözüm üstə.

Gəlhagəl sazbəndin qapısına gəldilər. Abbas salam verdi, əleyk aldı.

Dedi, usta, mana bir saz lazımdı.

Dedi, mənim başım üstə.

Usta bir on iki telli saz qayırmışdı. Başdan ayağa sədəf-zərə bələmişdi. Deyəllər ki, bunun qiyməti o vaxtin pulunnan yüz təməniydi. Kimə istəyirdi gətirif göstərsin, satsın, eşiyyə çıxardanda əlinə ayrı saz gəlirdi. Məətəl qalmışdı. Əyə, bu nejə sirdi? Mən bu sazı eşiyyə çıxardıram, mənim əlimə ayrı saz gəlir. Axı, bunu mən öz əlimnən yonuf düzəltmişəm, əlimnən bəzəmişəm, bu nə olan sirdi? Ancax bu sırrı usta öz qarnında saxlıyırdı.

– Qardaş, sana nə təhər saz lazımdı?

Dedi, belə bəzəkli, ürəyin istəyən saz. Usta içəri girdi, əlinə saya, seyrək bəzəkli bir saz aldı ki, eşiyyə çıxsın. Abbasın yanına gələndə gördü ki, aya, həmən o on iki telli sazdı. Usta məətəl qaldı. Geri qayıtdı, o sazı yerinnən asif ayrısını götürəndə astanadan eşiyyə çıxıf sazı Abbasa uzadanda gördü gənə həmən sazdı. Dedi, vallah, burda nə sirsə var? Oğul, dedi, qismətinə çıxıf, bu sazı sən çala biləjəksənmi? Əgər bu sazı mənim ürəyimcək, mənim konlumcan dindirsən sazı sana satajam.

Abbas sazı götürüf əlinə alıf “Ağır şərili” çalmağa başladı.

– Oğlan, sənin qadan alem, nə gözəl çalersan, bir ağız da oxuya bilərsənmi?

Dedi, oxuyaram. Götürdü, görək nə oxudu?

Şikəstə könlümün fərmanı usta,
Xan Təvrizin xanaları neçədi?

Tikilifdi çarşılıarı yanaşı,
Eyvan-otax, binaları neçədi?
Dedi, ay oğul, onu ha hesavlamamışam, mən nə bilim neçədi?
Sənin səsinə qurvan olom, sən nə gözəl oxuyursan, birini də oxu.

Müsəllaya gəldi, ərənlər saya,
Oxunur şaynına min əlif, aya.
Könlüm təklif vurdı Mələksimaya,
Dal gərdanda minaları neçədi?

– Oğul, oğul, görünür, sən dərd əhlisən, səni burya yetirən
Allaha qurvan olom. Oxu, birni də oxu. Aldı Abbas birni də görək
nə dedi:

Mail oldum bir Pərinin dağına,
Canım qurvan olsun xoş yuğnağına.
Mən Abbasam, girdim, xublar bağına,
Yarın eyvan-odaları neçədi?

– Əyə, sana qurvan olom, o saz sənin, pulunu da istəmirəm,
dur burdan elə iraddol ki, gözüm bir də səni görməsin. O dediyin
addarı bir də Təvrizdə çəkmə, Allaha bax.

– A kişi, niyə, nə istəyirsən, qoy birini də oxuyum.
– Yox, yox, dur itil burdan – dedi.

Ancax Abbas dala çöyrüləndə gördü ki, dükənin dörd yanı
millətnən doludu. Sən demə bayaxdan hamı buna qulaq asermiş.

Abbas sazbəndin təşfisini başa tüşüf, sazı da götürdü, Qul
Qəmbər də yanında yola tüşdü. Qul Qəmbər də yanında nanə
yarpağı kimi əser.

– Ağa, sənin kim olduğunu mən bilmerəm, sənin adına mən
qurvan olom. Sən bizi xəjələt eləmə, ağızını bir az farağat qoy,
bizəcə yazığın gəlsin. O sazbəndi də xatiya saldın. Ora yiğilan
camahatdan biri sənin kimin adını çəkdiyini, özü də sazbəndin
dükənidə çəkdiyini yerinə çatdırılsalar, o yazığın işi nə çətinə
düşəjək, onu gərək biləsən. Səni and vererəm, o gözə görünməzə
bir də nə öz adını, nə də o biri adı çəkmə.

– Ay Qəmbər, bəri gəliynən, hələ sənnən danışılması sözüm var.
Dedi, nədi?

Dedi, o adını çəkmə dediyin adamın imarətini, binasını mana hancarı göstərərsən?

Sənə qurvan olom, dedi, gedək, ancax bu şərtnən, mən o tərəfə baxıf eliyən döyləm. Onnarın imarətinin yanına gedəndə mən duruf çarığımı çıxardıf o biri üzünə çöyüruf içini çıxardıf geyinəjəm. Onda başa düşərsən ki, onnarın imarəti hansıdı.

— Yaxşı.

Gəlhagəl, gəlhagəl, Təvriz şəhərinin gözəl bir guşəsində, gözəl bir bağın ortasında bir imarətə çatdırılar. Hasıkı ağası ona göstərmışdı. İmarətə çatan kimi Abbas gördü ki, nə olajax, xan qapısıdı, gələn, gedən, vəzir, tüccar, tacır, hamı orya gəler. Abbas camahata qarışif xalxin içinnən burya gəldi. Abbas aralıdan belə duruf baxan vaxtı güləfirəngidə Pəri xanımı gördü. Birinci görüşü buydu. Sazını götürüf düzəldən vaxtı Qul Qəmbər çarığının bir tayı da əlində üz tutdu qaçmağa. Abbas gördü ki, Qul Qəmbər elə gedir ki, götürüf burda Abbas nə deyəjək, siz şad olun:

Dolanım başına misli-pərvana,
Həsrət gözü yolda qalan məni gör.
Fələyin cəbrinən, el möhnətinən,
Saralıb gül kimi solan məni gör.

Pəri xanım gözünü camahata sarı dolandıranda, səs gələn səmtə baxanda gördü ki, vallah ağası göstərən həmən oğlandı. Ancax, camahat, xalx olmasaydı qanatdanıf Abbasın yanına gələrdi, həyalanıf üzünə pərdə çəkdi.

Sər qoydum, pəyəndəz etdim üz qara,
Bayqu kimi meyil verdim üz qara.
Zülf pərişan, yaxa üryan, üz qara,
Könlümü şikəstə edən, məni gör.

Şikəstə Abbasam, eylərəm qəmi,
Neylər mana seyraqubun sitəmi.
Kərəmli sultanın budu kərəmi,
Kərəmsiz qəzəbnak olan, məni gör.

Pəri xanım asta aşağı endi, əlinə bir piyala şərvət alfı gətirif Abbasə uzatdı. Abbas götürüf başına çəkdi. Göz-gözə baxan kimi

fərraşdar ordan-burdan töküldülər. Pəri xanım burdan qeyb oldu. Abbas qayıdış Qul Qəmbərin öyüñə gələndə gördü ki, Qəmbər elə yerdə gizdənif ki, Allah göstərməsin tapmax mümkün döyül.. Dedi, əyə, qardaş, Qəmbər, qorxma, bəri çıx. Qəmbər çıxdı, dedi, ay sana qurvan olom, ay pirim, ayə, sənin dərdin alem, sən mənim başıma nə iş gətirdin, sən hardaydın, harya çıxıf, harda saz çalersan? Abbas dedi, qorxma, qorxma, ay Qəmbər, bəs sən harda oldun, məni niyə qoyuf qaşdin? Qəmbər dedi, ağam, mən qorxumnan qaçış gizdəndim. Bə sən hardaydın, sən nə yaxşı canın qurtara bildin?

Abbas dedi, qulaq as, gör hardaydım:

Mən gəlirdim Tufarqanın elinnən,
Yolum düşdü obasına Pərimin.
Salam verdim, əleyk aldı salamım,
Qonaq oldum babasına Pərimin.

Pərim təklif etdi geştə düşməyə,
Su istədim şərab verdi içməyə.
Könül quşu pərvazlandı uçmağa,
Uçar-qonar cığasına Pərimin.

Gərdəninə düzülüfdü hörmələr,
Gümüş kəmər incə beli bürmələr.
Atlas qofta üstə qızıl düymələr,
Düzülüfdü yaxasına Pərimin.

Qul Qəmbər dedi, bavamın öyüñü yıldın, keşkə heç səni görməmiş oleydim. On dörd uşağı hamısını qırdırıjasan, xatıya tüşmüşəm. Abbas dedi, ayə, qorxma:

Abbas deyər, gəldim burda qalmağa,
Heyva kimi saralmağa, solmağa.
Cəfa çəkib belə gözəl almağa,
Əcəb düşdüm sövdasına Pərimin.

– A sana atam, anam qurvan olsun, bizi qırdırımıyajasanmı. Abbas dedi, arxayıñ ol. Savax bazar gündü, gedək, hərrənək, firranax görək Pəri xanımnan nejə görüşəjiyik. Allah verənnən

yedilər, işdilər, bazara çıxanda gördülər, elan asılıf. Yazılıf ki, Batmanqılinc Məhəmmədin sarayında qırx aşığın deyişməsi olajax. İstiyənnər o məclisə dəvət olunor. Abbas birdən ayıldı. Qul Qəmbər, allah bizimkini yetirif. Dedi, Ağama qurvan olum, (buta verən nurani qocanı nəzərdə tutur. E.M.) özü yol açındı. Bir iş düzəltmək lazımdı. İndi fikirrəşək görək nejə eliyək ki, mən də o məclisə tüşəm. Qul Qəmbər dedi, hancarı, xalx nejə geder, sən də olara qoşul get. Sana ayrija kağızmı göndərəjəklər. Abbas dedi, a Qəmbər, gedək bir yaxşı heyvan alax, bu gejə bir uşaxları doyunca yedirdək-içirdək. Özümüz də uşaxlarnan baravar qarnı tox yatax. Qəmbər dedi, dərdin alem, gedək, özün bilərsən.

– Buralarda heyvan varmı, satellarmı?

– Hə, bizim bu alt yanımızda bir sürü qoyun otduyur. Şahnamaz çovan da qoyunun yanındadı. Abbas dedi, gedək. Gəlhagəl, Abbas belə baxanda gördü kү, boyu iki metrə yarıma çatar, eni eninə verif, uzunu-uzununa yekə ayaxlı bir çovandı. Abbas dedi, salamməleykü, a çovan qardaş. Çovan dedi ki, əleykməsalam. Abbas dedi, bərəkətti olsun. Çovan cavaf verdi: “ –bərəkətli olsun”. Abbas dedi, ayə, mən “bərəkətti olsun” – deyirəm, nədi danışdığını, sən də deyirsən “bərəkəti olsun.” Çovan dedi, bə mən nə deyirəm, “bərəkəti olsun”. İndi də dədəmin ha malı döylü, Batmanqılinc Məhəmmədindi, heç bərəkəti olmasın.

– A kişi, bizə bir heyvan.

– Dədəminmi malidi, sizə heyvan verim?

– A kişi, nə qədər istiyirsən pulunu verim bizi əlibos qaytarma.

– Get, Batmanqılincdan ixtiyar al, gəl istiyirsən hamısını sana verem. Yoxsa məndə amanata xəyanət ola bilməz.

Tufarqanni Abbas öz-özünə düşündü dedi, ayə, bunu savax özümənə məclisə bəzeyif aparsam nə təhəri olar. Odu ki, dedi, a çovan qardaş, adın nədi? Dedi, ninirsən, işin-güjün yoxdumu? Abbas dedi, heç elə belə, xavar aleram, adam adamın adını soruşmazmı?

Dedi – Şahnamazdı.

Abbas dedi, sən bir ayda bu heyvanı otarmağa nə qədər haqq alersan? Çovan dedi, bir çəpiş, ya da bir toğlu. Abbas dedi, sənin

bir gününə on toğlu versəm, mənən gəzərsənmi? Çovan dedi, irəhmətliyin oğlu, özün bir toğlu tapammırsan, hardan alajasan on toğlunu gündə mana verəsən. Abbas dedi, sənin nəyinə lazımdı hardan alajam. Sənin bax əynini-başını gözəl geyindirəjəm, özü də bir günə on toğlu verəjəm, mənnən gedərsənmi, getmersənmi? Çovan dedi, onda qoy gedem Şahsöyüň çağirem qoy heyvana baxsın, mən sənnən gedem.

– Əyə, Şahsöyüň kimdi?

Dedi, atamın kiçik oğludu.

Abbas dedi, yaxşı. Çovan birdən elə dəli nərə çekdi ki, “Şahsöyüň” – deyən. Bir göz qırpmında Şahsöyüň özünü yetirdi. Dedi, əyə, qoyunnan muğayat ol, mən getdim. Dedi, qardaş, harya getdiyindi? Şahnamaz dedi, bu gördüğün adam günümüzə on toğlu verəjək. Hara desə onnan gedəsiyəm. Bir il ona qullux eliyənnən sonra kasıflığın daşını atarım, insallah. Şahsöyüň dedi, sonra səni aldadar, ehtiyatdı ol. Dedi, “anan ölsün, Şahnamaz, səni aldadalar, bunu yumruğun altında fətir qayıraram, nədi danışdığın”.

Əlqərəz, özdəriyinnən də bir erkək tutuf gətirdilər. Qul Qəmbərin öyünə gəldilər. Heyvanı kəsdilər, soydular, əti doğruf qazana doldurdular. Abbas dedi, ət bişənətənə mən də çovannan bir bazara dəyim. Getdilər bazara. Abbas çovanı papaxçının yanına apardı, dedi, bu kişiyyə bir papax. Papaxçı çovanın ölçüsündə papax tapa bilmədi. Dedi, gərək onda iki dəriyi bir-birinə tikim, birini bəlkə düzəltdim. Abbas dedi, onda elə elə ki, irəngi irəngini tutsun. Papaxçı dedi, onun fikrini, eləmə onu düzəldəjəm.

– Ayə, qiymatı nədi?

– Dedi məsəlçün bir belə. Dedi, ala pulunu. Abbas dedi, havax hazır olajax. Papaxçı dedi, dan üzü inək sağıını.

– Yaxşı, atam-anam. A kişi, gəl gedək sana bir çuxa, bir arxalıq, bir də bir şortu alax. Gəldilər dərzinin yanına. Beçarə dərzi beləsini ölçör, eləsini ölçör. Dedi bunun paltarı çox baha gələjək. Bu boyda bədənə çox parça lazımdı, əzyəti çoxdu. Abbas dedi, nəyinə lazımdı, sən pulunu al. Dərzi, ölçü, piçdi, dedi, bu şərtnən birisigün gələrsiniz, bu tezdikdə mən bunu tikə bilmərəm. Nəsə

irazlaşdılar, dərzinin əlmuzdunu verif ordan uzaxlaşdılar. Ordan çəkməciyə gəldilər. Hası gönün, hası dərinin üstünə ayağını qoyer hamısı yarıyacan ayağını görör. Çəkməçi dedi, gərək gönnəri bir-birinə calıyif buna bəlkə bir şey hazırlıram. Yoxsa çətin məsələdi. Nəsə, danışdilar, söydələşif ayrıldılar. Gəldilər Qul Qəmbərin öyüñə. Axşam yaxşı yidilər, yatdilar. Savax açıldı, üstünüzə xeyirli savaxlar açılsın. Çovan dedi, mənim gün haqqım bu gününən başdırır. Bu gününən günümə gərək on toğlu verəsən. Abbas irazı oldu, dedi, çovan, sözümüz sözdü.

Vədələşdikləri vaxtı papağı, paltarı, ayaxqabıyı – hamısını dəstnənən gətirdilər öyə. Çovanı yaxşı-yaxşı geyindirdilər. Abbas baxıf gördü paltar zalim oğluna elə yaraşer, elə bil Urustamı-zaldı. Çovan dedi, ayə, indi nə qayırajıyix. Abbas dedi, sənin nə işin var, savax Batmanqlıncın məclisinə gedəjiyik.

– Harya?
– Batmanqlıncın məclisinə.
– Ayə, o məni tanıyar, eliyər, qoyunu buraxıf gəldiyimə ajığı tutar.

Abbas dedi, əyə, bu paltarda o səni dünyasında tanımad. Taniyar da tanısın, heyvanı yiyəsiz ha döyü.

– Onu da düz deyirsən, atam-anam.
Bəli, hası günü kü, Batmanqlıncın sarayında aşıxlın deyişməsi günü elan olunuf, o günü Tufarqannı Abbas çovanı başdan-ayağa bəzədi. Dedi, indi gedirik. – Harya gedirik? – Getdiyimiz məclisə, Batmanqlıncın sarayına. Qapıdan girəndə salam verərsən, harda desələr orda oturarsan. Dindirsələr dinərsən, dindirməsələr dinmərsən. Bircə məni göstərif deyərsən ki, bax, mən o aşığın ustasıyam. Bax bu sazı da əlinə alarsan, olma-bilmə köynəyinnən çıxardasan. Çovan dedi, yaxşı mənim gözüm üstə. Mənə nə var, mənimki on toğludu, nə desən onu da eliyim.

Doğrudan da elə oldu. Sazdarı götürdülər, beçarə Qul Qəmbər də bunnarın yanından. Gəlhagəl şah sarayına çatdılar. Hası saray-dakı ki, deyişmə keçəjək içəridə sazdarın səsi yeri-göyü götürüs. Şair Vəlid, Aşıx Söyündü, Aşıx Seyfulladı başda əyləşiflər,

hərəsinin də qırx şəyirdi. Qırxi bir tərəfdə, qırxi bir tərəfdə, qırxi da bir tərəfdə. Camahat da ki, zala elə dolufdu ki, ağalar, əyannar, bəylər, xanımlar gəl ki görəsən. Abbas Şahnamaz çovana işarə elədi. “İçəri gir” – deyəndə, gördü ki, şalvarın civi domba duruf. Dedi, əyə, a Şahnamaz o nədi? Dedi, soğandı, a dərdin alım. Onu neynirsən belə yerdə? Dedi, bilirəm bura şah məclisidi, ət verəjəklər, soğansız ətin dadi olmaz.

– Əyə, rəhmətdiyin oğlu, burda soğanmı tapılmır?

– Sənin nə işin var, dedi çovan.

İçəri daxil oluf qapıdan keçəndə çovan qabaxda, Abbas da onun dalınca Şahnamaz qapıda başını aşağı əyəsi oldu. İçəri girdi ki, camahata “salam” desin, “salam” deyən kimi bütün məclis çöyrülüf ona baxdilar. Dedilər, əyə, bu nə nataraz aşıxdı. Qul Qəmbər də geri yannarının içəri daxil oldu. Əmbə Qul Qəmbərin libasını Abbas elə düzəldirif ki, elə bil bəy balasıdı. Şahnamaz çovan düz gedif Aşix Söyünnən, Aşix Seyfullahın arasında otdu. Abbas da gəlif bir tərəfdə duranda aşıxlar dönüf bir-birinin üzünə baxdilar ki, heç görmədikləri bir sənətkardı. Aşix Söyüñ Şahnamazdan xavar aldı, dedi, aşix, sən haranın aşıqisan. Şahnamaz ociğazı dedi ki, görmürsənmi? Belə deyəndə Aşix Söyüñ ortuya bir nar qoydu. Yanı bunnan onu demək istiyor ki, bu narın içində qırx dənə var, şəyirdlərini nəzərdə tutur, səni qırx baliya irast gətirrəm.

Çovan elə başa düşdü ki, Aşix Söyüñ deyir ki, yağlı aşdan sonra turş narın ləzzəti var. Bu da civinnən soğanı çıxardıf narın böyrünə qoydu. Aşix Söyüñ də belə başa düşdü ki, o nar turşdu, bu ajıdı, gözünü bu soğan kimi bütüsdürərəm, kirmışcə dur. Bu yannan Aşix Sənan fikir verdi, gördü ki, Aşix Söyüñün irəngi dəyişif. Götüruf əlinnən çovanın qarşısında bir dairə çəkdi. Çovan elə bildi ki, bu deyir bir sini xaşılın yağını harasına töküllər soruşur bunnan. Düz barmağını dairənin ortasına qoydu. Əslində o demək istiyor ki, dünyanın göbəyi hardadı? Çovan əlini tən ortaya qoyanda Aşix Sənan belə başa düşdü ki, o deyir ki, inanmirsən get ölç, burdadi. Bunlar öz aralarında belə başa düşürlər. Onatana aşix Sənan dedi ki, gəlsən bir şəyirdlərimizi deyişdirək. Çovan dedi,

deyişdirirsən, deyişdirək. Sənan, üz tutdu Abbasa, dedi, oğlan, ustadın ixtiyar verdi. Deyəsən elə möclisi sənnən mən açam – deyif Sənan ayağa qalxdı. Sazını köynəyinnən xilas elədi. Tufarqanni Abbas onu gəzmirmi ki, ona bir meydan açılsın. Oydu ku, sazı köynəyinnən xilas eliyən kimi vallah sazı görənnərin ağızının suyu tökülenə bax, heyran qalana bax. On iki telli saz əldə, qızıl balıx kimi par-par parıldırı. Xallar, sədəflər, şirmayılar alış� ya-ner. Zalim oğlu usta ona elə naxış vuruf ki, elə bil saz döylü touz quşudu, bəzəkli gəlindi, görənin gözünün şöyüünü aparır.

Aşix Sənan ayağa durdu. Öz-özünə dedi, bu sazı bunun əlin-nən alım. Onnan sonra hamı da bilər ki, Təbrizdə sənətkar mənəm. Mənnən başqa burda elə bir sənətkar ha yoxdu. Sazdarı sazdarın üstünə zilini zil, bəmini bəm düzəltdilər. Aşix Sənan dedi, oğul, meydan sənində, ya mənim?

Abbas dedi, ustad, siz olan yerdə mən nə meydan ala bilərəm? Əvvəl torpax qüvvətlidi, mən qəribəm, hökmən söz sizində. Dedi, oğlum, “Oyşarı”⁶ nan ⁶ yumşaq-yumşaq ağlını, kamalını yoxluyajam, qorxma, görüm nə təhərisən, qabında bir şey varmı? Sonra da ustadının görüşəciyəm inşallah.

Sən şəyirdən, mən ustadam, ay şəyird,
Mən ustadın dediklərin aç görüm.
Harda tikilifdi Məscidi-Əxsa,
Hardan gətirildi ora daş görüm?

Aşix Sənanın belə oxumasına camahat çox maraxnan qulax aserdı, hamı hayacan keçirtdi ki, görəsən bu cavan oğlan bu ustad aşağıın cavabını verə biləjəkmi? Tufarqanni Abbas bir ətrafa boylandı, aşağı-yuxarı baxdı, gördü ki, bir az yuxarda, ikinci qatarda Batmanqılınc Məhəmmətdi, vəzirdi, vəkildi, amma bu tərəfdə də qadınnardı. Gördü ki, Pəri də bunnarın arasında bunnara fikir verer. Eşq Abbasın beyninə vurdu görək nə cavab verdi, biz tərəfinnən deyək, sizə can sağlığı.

Sən ustasan, mən şəyirdəm, ay ustad.
Mənim dediyimə gəl ver guş görüm.

⁶ Oyşarı – saz havasının adıdır

Sanada tikildi Məscid Əxsa
Zülaldan gətrildi ona daş görüm.

Xalx mətəl qaldı bu cavan uşağın belə gözəl cavabına, gözəl hərəkətinə, mərsətinə. Belə gözəl saz çalıf oxuması, Sənan kimi aşağıın qavağında özünü itirməməsi hamiya xoş gəldi. Batmanqılınc Məhəmməd əvvəldən iki gözünnən baxırdı. İndi dörd gözünnən baxdı.

O daş varid oldu, onu kim yazdı,
Kim oldu həqqiyət himini qazdı?
Kim boyun əymədi, yolunu azdı,
Kim dedi, ay üzü qara, qaç görüm?!

Abbas bir xeyli fikrə getdi. O tərəfə, bu tərəfə baxdı gördü ki, çovan da buna doğru gözdərini zilliyif, yanında nəsə deyillər heç kəsə fikir vermer. Abbasə çovan da məttəl qalif. Götürdü Abbas cavabında görək nə dedi:

O daş varid oldu, Cəbrayıl yazdı,
Cənab Əli həqiqət himini qazdı.
Şeytan baş əymədi, yolunu azdı,
Cəbrayıl dedi, üzü qara, qaç görüm.

Aşix Sənan dedi, oğlum, maşallah, maşallah yaxşı ustaddan dərsini alıfsan. Gözünün qulağınnan bir belə çovana baxdı. Başınınnən çovana irazılıq elədi ki, yaxşı şeyird öyrədifsən. Çovanın dünyədən nə xəvəri var. Gözü oyda-quşdadı, görək havaxt sufra açılajax məclisə yemək-içmək gələjək.

Hardan nələr endi, nələr bitirdi,
Əzəlin kim, sonun kimlər götürdü?
Aşiq Sənan buna fəhim yetirdi,
Nə sirdi aşkar olmaz, baş görüm?

Abbas dedi:

Göydən sərvlər endi, səccarə bitirdi,
Əvəlin heyvan, sonun insan götürdü.
Aşix Abbas buna zənni yetirdi.
Qəbir sirri aşkar olmaz, baş görüm.

– Oğul, nə qəbir sirridi, sən nə danışırsan?

Abbas dedi, bəli, bəli qəbir sirridi.

Həzrəti Süleyman ölən vaxtı yaman qorxdu, bir böyük qarışqanı çağırtdırıf dedi ki, atdı qarışqa, bu gün filankəs olüfdü, onun kəfəninin arasında get gör o qəvirdə nə var? Atdı qarışqa baş əydi, dedi, gedərəm, borcumdu. Atdı qarışqa kəfənin arasında gedif qəvrə girdi. Qəvirə girən vaxtı nəkrayıllar gələndə qarışqanın özünü tutuf dedilər ki, get o həzrət Süleymana de ki, gələndə özü görəjək. Bundan başqa qəbirdən sərr qayıtmayıf.

– Eyvallah, oğul, ustadına bərkallah – deyif çovana doğru baş əydi. Çovan da buna baş əydi. O tərəfdən-bu tərəfdən səs-səmir qalxdı. Batmanqılınc Məhəmməd dedi ki, oğlan, adına görə sənnən nayraziyam, ancaq indi sən deynən, qoy aşix sənin suallarını aşsın. Abbas dedi ki, mənim başım üstə. Aldı Abbas:

Sənnən xəbər alım, ay aşix Sənan,
Neçə ulduz, neçə aya bağlıdır?
Gözəllik əladı kimin şaynına,
Neçə dəlil Mustafaya bağlıdır?

Aşix Sənan durdu, durdu dedi, oğlan, izin ver bir az fikirrəsem. Abbas dedi, bəli qırx dəqiqli fikirrəşməyə ixtiyarın var. Sənan dedi, yox, gəl neçə bənd deyəjəksən hamisini birdən de. Hamisəna da birdən cavaf verəjəm. Abbas dedi, mənim gözüm üstə.

Varıb gedib mən ustadan dərs alım,
İstiyirsən mən buraya dörd gəlim.
Sizdən xəbər alım əyləşən alım,
Dörd kitabda neçə ayə bağlıdır.

Abbasam, yolumu kim verdi salıx,
Dadıma yetişsin yaradan xalıx.
Dəryada da kimi udmuşdu balıx
Qıldıqlı namazı nəyə bağlıdır?

Aşix Sənan nə qədərənə o tərəfə döyündü, bu tərəfə boylandı gördü yox, açılısı iş döyüll. Dedi, oğul, mən sənin qarşında acizəm. Abbas dedi, sazı ortuya qoy. Doğrudan da sazı bir tərəfə qoydu Aşix Sənan. Geri qayıdan vaxtı Aşix Söyüñ yerinnən tərpəndi,

dedi, əyə, bu saatca o sazı özüm alaram – deyif Abbasın qarşısına gəldi. Elə ki, Sənan getdi, çovanın yanında oturanda dedi, aya, adın nədi? Dedi: Mənim adım Sənandır. Dedi, əyə, səni neçə toğluya gətirilər? “Səni neçə toğluya gətirilər” deyəndə aşix Sənan yer yarlsa yerə girdərdi. Dedi, aya, bir buna bax, gör bu bizi heç covana da saymır. Deməli bunun şeyirdi belə olanda, bu öyü yığılanın özü nə təhəri olajax? Belə deyif covannan aralandı.

Onatana aşix Söyün aldı görək nə dedi:

Sənnən xəvər alım, ay cavan aşix,
Peyğəmbər nə günü tacisər oldu?
Kim götürdü onun muyun saxladı,
Mərifət, təriqət nə ilqar oldu?

Götürdü Abbas:

Cümənin gündəndə, şübh namazında,
Peyğəmbərimiz Rəsul tacisər oldu.
Salman qırxdı saçın, Fatma saxladı,
Haqqın sualına düz ilqar oldu.

Camahat hər yerdən “afərin” dedilər. Söyün götürdü:

Kim idi gətirdi ülgücü, daşı,
Kim idi qırxdı peyğəmbər başı.
Neçə sənə söylədi peyğəmbər yaşı,
Neçə deyəndə ömrü var oldu?

Abbas dedi:

Cəbrail gətirdi ülgücü, daşı,
Salman idi, qırxdı peyğəmbər başı.

Altmış üç söyləndi peyğəmbər yaşı,
Altmış üç deyəndə ömrü var oldu.

Aşix Söyün də götürdü görək daha nə xavar aldı:

Söyün deyər, gün cahanda neçədür,
Neçə yaqt, neçə mərcan, neçə dür?
İrəsulun zülfü, muyu neçədür,
Mənzili harda yerbəyer oldu?

Abbas burda dirəndi, dirənəndə elə bil ki, bəzi adamların ürəyi yerə düşdü. Ordan-burdan səsdəndilər, əyə, aşix, niyə dayandın, sana nə oldu? Ançax Abbas öz işindədi, gözünün altından Pəriyə boylaner. Zalim qızı yornux maral kimi gözdərini zilliyif. Abbasın hər addımını izdiyir. Ürəyinnən nələr keçər onu bir ilahi biler. Abbas bu məqamda sazı sinəsinə basdı, hamıyi nigarançılıqdan qutardı.

Abbas deyər, gün cahanda ikidür,

İki yaqtut, iki mərcan, iki dür.

Rəsulun məyü iki min iki yüz altmış ikidür,

Leylək yatan şəhərdə yerbəyer oldu.

– Ayə, sağ ol, afərin sana. Dedi, ustad, sana da afərin. İndi dəyirmənci şahad istiyor. Aldı görək Abbas nə dedi:

Mənnən salam olsun aşix Söyüñə,

Seyfullahdan əvvəl kim gəldi cahana?

Neçədi ərş-i-əmbər, bürcü səmavat,

Təcrid oldu dünya düşdü zindana.

Ordan-burdan səsdər gəldi. “Aşix Söyüñ, nə oldu tez ol cavab ver”. Aşix Söyüñ başdadı gözdərini döyməyə. Çovan çövrülüp dedi, ayə, ay aşix, sənnən xavar almadımmi sizi neçə toğluya gətiriflər?

– O yana iradd ol, dedi, qoy qulaq asax, nə toğlu, nə zad? Aşix Sənan daha da aralandı. Aşix Söyüñ də bayax aşix Sənan sayağı dedi, a bala, hamisini oxu qurtar birdən cavabını verəjəm.

Götürdü Abbas:

Neçə il bu cahan zindanda qaldı,

Bəndəyə girdigar nə kərəm qıldı?

Necə sənə keçdi mehri-mah gəldi,

Münəvvər şövqünü saldı cahana.

Şikəstə Abbasam heydəri-xürrəm,

Ağamın dəstinnən içmişəm bir cam.

Dünyadan gedəli həzrəti Adəm,

Onnan bəri gəlif neçə zamana?

Aşix Söyüñ başdadı gözdərini döyməyə. Ordan-burdan niyə belə oldu. Abbas aşix Söyüñün də sazını alıf bayaqki sazinə yanına

qoydu. Dedi, ustad, sən mənim sazımı almax istəyirdin, diyən öz sazını qoydun. Dedi, bəli, görünür, yazı beləymış.

Aşix Seyfulla qalxıf sambana-sambana özünü ortuya saldı. Dedi, allahımın izninnən bu saatca Abbasın sazını özüm alajam.

Aşix Söyüñ gəlif yerində əyləşdi. Çovan baxıf gördü ki, aşix Sənannan bir düz cavab ala bilmədi, dedi, bəlkə bu düzünü deyə. Dedi, qardaş, düzünü de, səni burya neçə toğluya gətiriflər.

Aşix Söyüñ gözü kəlləsinə sıçradı. Dedi, gör nə günə qalmışık ki, bu zalim oğlu bizi çovan hesab eliyir. Pərtdiyinnən yerinnən duruf gedif Sənanın o tərəfində oturdu.

Aşix Seyfulla ədəb-ərkənnan gəlif Abbas'a salam verdi. Aldı sazı sinəsinə basdı görək Abbasdan nə xəbər aldı, Abbas ona nə cavab verdi:

Sənnən xavar alım, ay aşix Abbas,
Cənnətin çırağı nə içindədi?
Nədən piltə tutdu, nədən yağlandı,
Kim tutuf dəsdində nə içindədi?

Abbas o yana boylandı, bu yana boylandı, gördü ki, Pərinin gözdəri cilalanmış ox kimi oyur-oyur oynuyur. Cuşa gəlif dedi:

Al deyim cavabin, aşix Seyfulla,
Cənnətin çırağı mum içindədi.
Nurdan piltə tutdu, nurdan yağlandı,
Fatimə dəstində nur içindədi.

Götürdü aşiq Seyfulla, görək daha nə soruşdu:
Bilirsənmi peyğəmbərin yaşını,
Neçə dəfə qırxdırmışdı başını?
Nə gününüdə çəkdirtmişdi dişini,
Nəyə çulğalandı, nə içindədi?

Abbas dedi, qulaq as:
Altmış üçdü dedim onun yaşını,
Üç yüz yeddi dəfə qırxdı başını.
Cümə günü çəkdirmışdı dişini,
Maya çulğaladı, nur içindədi.

Götürdü aşix Seyfulla:

Seyfulla dərsini bilməsə deməz,
Sövmi səlatını qılmasa deməz,
Ustaddan payını almasa deməz,
Yeddi nə cam oldu, nə içindədi?

Götürdü Abbas:

Abbas da dərsini alıfdı deyir,
Sövmü salatını qılıfdı deyir,
Ustatdan dərsini alıfdı deyir,
Yeddi cəhənnəmdi, nar içindədi.

– Ey vallah, oğul, deyif aşix Seyfulla Şahnamaz çovana min-nətdarlıq elədi.

Abbas dedi, indi mən deyəjəm.

Aşix Seyfulla dedi, oğul, növbə sənindi, sözünü de. Götürdü Abbas görək nə dedi:

Bizdən salam olsun, ustad olannar,
Bir neçə gül bitif vərağı nədi?
O ki, başa gəldi Məcidəl-Əksa,
Onun içi daşdı, qıraqı nədi?

Bir-birinin üzünə baxdılar ustaddar. Aşix Seyfulla da cavaf verə bilmədi.

İşlə belə görən Abbas götürdü sözün davamını:

O necə qəndildi, asılıf dardan,
Neçəsi heyvadan, neçəsi nardan,
Yernən göyün de, qapısı haradan,
Kim açar, kim örtər növrağı nədi?

Xalxı gülüşmə tutdu, camahat susdu... camahatın hamisinin nə-zəri Abbasın üstündədi. Kimi sevinir, kimi heyrət eliyir. Əmə ortada bir qarı var, deyir, ay Allah, bunu mənim Əsmərimə qismət elə.

Abbasam, ağamnan içmişəm bada,
Badə içən neyçün oldu ziyada.
Üç kişi kim idi, getdi zulmata
Onlar nə yandırıldı, çıraqı nədi?

– Ay oğul, vallah, mən belə şeyləri bilmirəm. Abbas dedi, onda sazi sazin yanına qoy. Sazdarın üçü də qoşalaşdı bir küncdə.

Seyfulla gedif çovanın yanında əyləşmək istəyəndə çovan dedi:
– Əyə, sən başın, düzünü de, səni neçə toğluya gətiriflər?

Seyfulla məətəl qaldı, özünü laf təhqir olunmuş hesaf elədi.

Necə yəni “neçə toğluya gətiriflər”. Deməli, bu adam məni aşix hesaf eləmir. Nəsə, namusa boğuldu, nə cavab verə bildi, nə də məclisi tərk eləməyə özündə təpər tapdı. Bir tərəfdəcə oturuf məclisə tamasha eləməyə başdadı. Abbas sən demə çovanın bu hərəkətinə bayaxdan göz qoyurmuş. Odu ku, götürdü görək nə dedi:

Bizdən salam olsun ustad olana,
Kimin mənnən işi var isə gəlsin.
Elə deyək seyrəqfluq olmasın,
Zahairdə, batində var isə gəlsin.

Belə deyəndə, dedilər, əyə, bu gənə də yalannan başdadı. Bayax biz bunun özünə niyə açdırmadıq qıfilbənddəri. Yaman uduzmuşux. Abbas gördü qiybətini eləyillər. Götürdü buna müqabil görək nejə dedi:

Mömin kəslər, siz uymuyun qeybatə,
Qiybat edən tezcə düşər zillətə.
İskəndəri kim göndərdi zülmətə,
Kim onlardan xəbərdarışə gəlsin.

Şirindi sözlərim dahan içində,
Qızılğül bəslənər xəndan içində.
Abbasam, durmuşam meydan içində,
Hər kimə bu dünya dar isə gəlsin.

Kim gələr, kim dəli oluf? Yüz iyirmi şeyirdin hamisinin matimutu quruyuf. Hamı məətəl qalif. Bu boyda uşaq olasan. Üstəlik gənə də dala çəkilməyəsən. Oydu ku, Batmanqılınc ortaya qalxdı, dedi, aşix, halal olsun sana, mən sənnən çox iraziyam. Təkcə sənin adıyın Abbas olmağının naraziyam. Onu da sənin belə haqq aşığı olmasına keçərəm. Doğrudan da Abbas adı sana xına kimi yaraşer.

Sizə kimdən deyək, Pəri xanımnan. Pəri xanım bir məcməyidə bir qırmızı zərbaflı kələgəy, üstünə də bir qızıl alma qoyuf qarılardan biriynən Abbasə göndərdi. Qarı da olsun bayaxki qarı – Əs-

mərin nənəsi. Qarı məcməyidəki qızıl almeyi götürüf öz civinə qoydu, yerinə bir turşumuş nar qoyuf gətirif Abbasə verdi. Dedi, bax, o qıraxda duran qız var, barmağınnan göstərir. O Batmanqılınc Məhəmmədin bayışsıdı, sana yaman ajiğı tutuf, özü də bunu göndərdi.

Abbas Pəri xanımın soyqatını açanda gördü kü nardi. Orda götürdü belə dedi:

Payız olcaq bağlar tökər xəzəli,
Yaz olanda bağçalara bar gəlir.
Sevgi-sevgisinə alma göndərər,
Mənim sevdiyimnən mana nar gəlir.

Pəri xanım məətel qaldı. Gözlərinin ikisini də qarıya ele ağartdı ki, Allah göstərməsin. Qarı başdadı geri iməkləməyə. Onatan Abbas götürdü:

Bu dünyada nə qəmliyəm, nə şadam,
Dost yanında nə aşnayam, nə yadam.
Ay həzarat, bəxti qara səyyadam,
Tor qururam tərlan üçün, sar gəlir.

Abbas deyir: Gəncin üstə bədəndi,
Qara bağrim dəlik-dəlik zədəndi.
Ay həzarat, heç bilmirəm nədəndi,
Aləmə gen dünya mənə dar gəlir.

Ustatdar qalxdılar ayağa. Abbas dedi ki, ustatdar, mana heç kimin sazı lazım döyük. Heç kimi bağlamax niyyətində də döylüydüm. Mən Duvarqannan gəlmışəm. Özünüz də sazinəza yiyyəlik eliyin. Allah işinizi avand eləsin – deyif, sazdarı hər kəşəninkini özünə verdi.

Məclisdən çıxan vaxtı Məmməd xanın fərraşdarı Abbasın qabağını kəsdi:

– Məmməd xanın əmrədi, gərək sən onun otağına qonax gedəsən.

Abbas etiraz eləmədi, onnara qoşuluf Məmməd xanın görüşünə getdi.

Sizə kimnən deyim – qırx aşıxdan. Aşix Sənan, Aşix Söyüն, Aşix Seyfulla birləşif söhbətdəşdilər. Dedilər ki, bu uşax bizi bu hala saldı, özümüzün də sazdarını geri qaytarıf bizə hörmət elədi. Bizim buna nə borcumuzdu. Biz bu hörmətin altınnan gərək çıxaq. Hərəmizin qırx şəyirdimiz, üç də özümüz – yüz iyirmi nəfərik. Gərək hamımız yıgilax ona hörmət eliyək. Elə hörmət eleməliyik ki, Abbas dünyada heç bir şeydən giley-güzar eleməsin. Bu qərib eldə hamımız ona arxa-kömək olmalıdır.

Abbası Məmməd xanın otağına apardılar. Gözəl-göyçək əlvan otaxlar, ağalar, bəylər, xanlar, paşalar əyləşif. Abbas belə baxanda gördü kü, Pəri xanım pərdə arxasında, o üzdə qu quşu kimi fir-fir firlaner. Əmə hara firlansa da gözdəri Abbasın üzündədi. Abbas belə bir vaxtda götürür görək nə deyir sizin də canınız sağ olsun, inşaallah:

Bir gözəlsən, şövqün düşüb cahana,
Yoxdu sənin kimi gözəl, göz ala.

Mən aşiqəm cahana,
Canım qurvan cahana,
Haqqın əziz bəndəsi
Xoş gəlifsən cahana.

Yaradan yaradıb salıb cahana,
Yoxdu sənin kimi gözəl, göz ala.

Bağbansan bağa bax, bax işini gör,
Bağ bəslə, bağbecər, bağ işini gör.
Aşix, bax, işini gör,
Bağa bax, işini gör.
Gəl yatma kamil ovçu,
Maralın baxışını gör.

Hələ sən tərlanın baxışını gör,
Az qalır canımı gözəl göz ala.

Əsmər xanım Abbasın belə oxumağının, Pəri xanımnan bir-birinə baxışmalarından başa tüşdü ki, burda ayrı bir iş var. Pəri xanım gördü kü, Əsmər deyəsən duyux düşüf. Üzünü Əsmərə tutuf

dedi, Əsmər burda hamidan çox sana isinişmişəm. De görüm, indiyə kimi sana bir sırr açmışammı? Əsmər dedi, yox.

Pəri dedi:

Onda sana bir sırr açajam. Bil və agah ol ki, Abbası mana, məni də ona buta verif Ağamız.

— Ay Pəri, Allaha şükür olsun. Sənin irzin-irəngin yerinə gəlif, gözdərin qayır-qayır qaynır, yanaxların ciyələm kimi qızarış. Allah sizi bir-birinizdən ayırmasın. İndi bunun səvəvini mən bildim. And içərəm ki, əlimnən gələn nə ki var bu işinizə kömək eliyəjəm. Bular söhbət eləməkdə olsun görək Abbas sözün sonunu nejə tamamladı:

Abbas deyər, canım qurvan sana yar,
Dutu dilli, mina boylu sana yar.

Mən aşiqəm sana yar,
Sənəd verdim sana yar,
Qərib aşiq, qurbət el,
Canım aldin, sən, a yar.

Dolansam dünyani neçə sənə yar,
Görməm sənin kimi gözəl, göz ala.

Məmməd xanın qonaxları Abbasın belə oxumasına hərə bir tərəfdən “afərin” – dedilər, Abbası bəyəndilər. Kimin nə xavarı var ki, Abbas nədən oxuyur, kimin dərdinnən oxuyur?

Abbas qonaxlara təzim eliyif götürdü görək daha nə dedi:

Hilal qaşlarına yüz bərəkallah,
Ayın nə həddi var, ona bab ola.
Canı yanar sana aşiq olanın
Yata bilməz, gözlərində xab ola.

Qızılgüllər açılıbdı həmayıl,
Yarın cümləsini eylərəm təyin.
Dedim Pərim gəlsin olaq qol-boyun,
Neynirəm dünyamız qoy xarab ola.

Abbas “Pəri” kəlməsini eşidəndə Əsmər gözünü ağardı, dedi, öyün yixılmasın, sən nəydi danışdın? “Dedim Pəri gəlsin olaq qol-boyun, Neynirəm dünyamız qoy xarab ola”.

– Aşix, oxuduğun sözdər kimindi?

Dedi:

– Ustaddı, deyifdi, mən də oxuyuram.

Ancax Məmməd xanın nəsə ürəyinnən bir fikir keşdi. Onatana Abbas götürdü görək nə dedi?

Abbas deyər, öz yarıma varınca,
Saraliban gül irəngim solunca,
Sən gözəli mən toruma salınca,
Azca qaldı ömrüm bir turab ola.

– Aşix, məcazi sözdərdən oxudun, çox sağ ol, çox iraziyix.
İndi də bir yaxşı söz oxu görək, bizim məclisimiz nə təhəri olur?
Yanı bizim məclisimizə münasib oxu.

Götürür Tufarqanni Abbas görək nə deyir:

Yaxşı olar el-obaynan dolanmax,
Yalqız daşdan olmaz divar deyəllər.
Bəzirgansan, aç mətahin xird elə,
Axtarış yükündə “nə var” – deyəllər?

Bəylər yaxşı saxlar alıcı quşu,
Sərraflar tanıyar qiymətli daşı.
Oğul atasının artırsa işi,
El içində ona tavar deyəllər.

İsgəndər attandı, çıxdı zulmatdan,
Xızır idи, içdi abi-həyatdan.
Söz düşdü qılıncdan, iyiddən, atdan,
Süfrəni onlardan suvar deyərlər.

Bir baxçanın əyər bağı olmasa,
Alması, heyvası, narı olmasa,
İyid yoxsul olsa, vari olmasa,
Lələksiz ox kimi çuvvar deyəllər.

Tufarqanlı Abbas gecələr yatmaz,
Peyğəmbər qarğayıb, müxənnət artmaz.

Hər nə versən hax yolunda, bilitməz,
Qadanı başından sovar deyəllər.

Bu sözə hamının xoşu gəldi.

– Abbas, düzünü de, görək hardan gəlifsən, nə məqsədə
gəlifsən?

Abbas tamam başına gələni Batmanqılınc Məhəmmədə nəql
elədi.

– Abbas, indi mənnən istəydiyin nədi?

Dedi:

– Mən Pərinin sorağınnan gəlmisəm, gəlmisəm ki, öz butama
qovuşam.

Batmanqılınc dedi:

– Abbas, bu gejə mana möhlət ver, savax sana bir söz
deyərəm.

Batmanqılınc Məhəmməd anasını, bajısını yanına çağırıf
məsələyi açan kimi anası iraziş verdi. Dedi, oğul, sən bilirsənmi
sənin bajıyın irəngi dörd aydı urvuya⁷ dönüf. Batmanqılınc dedi,
bilirəm.

– Bunlar hax vergisidi, bajım açıf-ağartmırı. Gərək Allahın
köməyiynən sən bunnarı məqsəddərinə çatdırasan.

Batmanqılınc dedi:

– Əziz anam, günü bu günnən buların nişanı tutulur.

Elə də oldu. İki molla çağırıldılar, qızı çağırıldılar. Məhəmməd
bəyin göstərişinnən Pəriyinən Abbasə yarımnigah oxutdular. Ya-
rımnigah oxunannan sonra yemək, içmək, şaddıx başstandı. O gün-
nən Pəriyinən Abbasın nişanı taxıldı, ancax bu şərtinən ki, bunnar
hərəsi ayrı yerdə oluf bir-birini görməməli idilər. Anası dedi:

– Oğul, yaylax vaxtı, gərək hökmən Pəriyi Məzə dağına
yaylağa göndərəsən. Gedə bir az orda irəngini, suyunu dəyişə gələ.

– Mehriban ana, doğru deyirsən.

Bəli, kəcavələr bəzənif yola çıxan vaxtı. Pərinin Məzə dağına
köç eləməsini görən Abbas nə deyir, nejə deyir tərəfinən ərz
eliyək, sizə cansağlığı:

⁷ Urva – ağ un.

Könül nejə tab eyləsin,
Mən sənnən ayrılmı gedim.
Durum dolanım başına,
Qız, qadanı alım gedim.

Pəri xanım dedi:

– Abbas, nə oldu, bir-iki aylığa dözə bilmiyəjəsənmi? İki aylıq yoldu, gedif bir az istirahat eliyif gələjiyik.

– Abbas dedi:

– Pərim, niyə yaxın gəlmirsən? Mana uzaxdan biganələr kimi nə baxırsan?

Dedi:

– Görmürsənmi, neçə gözdər dikilif bizə, sana nejə yaxınlaşım, zalimin oğlu.

Bu yannan da Əsmər xanım aman vermer.

Belə deyəndə Abbas götürdü sözün o biri bəndini görək nejə dedi:

Maral kimi baxma gənnən,
Ölüncə dönmərəm sənnən.
Əyər inciksənsə mənnən,
Qalım könlün alım gedim.

Abbasam, ciyərim sədpara,
Yar əlinnən baxtı qara.
Bir vəsiyyət nazlı yara,
Yazım ərzi-halim gedim.

Pəri bir qaqqıltı çəkdi güldü.

– Abbas, dünya dağılsa da, alt-üst olsa da mən sənin, sən mənimsən. Niyə kefini puzursan, iki ay nədi ki, dözmürsən? Qəm eləmə, məni sənnən təkcə ölümnən başqa heç şey ayıra bilməz.

Belə deyif Pəri xanım yola düzəldi. Kəcavələr yol aldı Məzə dağına tərəf.

Abbas Məhəmməd bəyin yanında qaldı. Nolajax, hələ həyətə-bajıya alışa bilməsə də gününü işnən-güjnən birtəhər başa vurordu. Məhəmməd bəy də nə ki, düzü Abbasın xatrını çox isdiyirdi. Az

müddətdə sarayda Abbas özünə münasib iş verdi, maaş təyin elədi. Abbas idarə işdərinə baxmaqda olsun, gün-günü beləjə əvəz eliyirdi. Gündərin bir günü Abbasın səbri dözmədi. Kirmişcə qaynanasının yanına gəlif, ədəb-ərkannan salam verdi. Dedi:

– Canım ana, başına mən dönüm. Məzə dağı hansı tərəfdədi?

Dedi:

– Neynirsən, oğul?

Abbas dedi:

– Heç.

Ana ürəyidi, işi başa tüşdü. Dedi, oğul, bir ay yarım qalif, onnan ötrü özünü niyə ayağa verirsən?

Abbas başını yerə dikdi, bir az utandı. Amma dediyinnən də dönmədi. Eşq şiddəti Abbası qoymadı dincəlməyə.

Gejənin bir aləmi Abbas daha dözə bilmədi, Qul Qəmbəri də yanına alıf Məzə dağına tərəf üz qoydu.

Gəlhagəl payıpiyadə, oğruncax Məzə dağına tərəf getdikcə yol uzandı. Gördülər yol qurtarmax bilmir. Bu yerdə Abbas öz halına uyğun görək yorğun-yorğun nə deyir:

Qismət olsun gedim ziyarətinə,

Mənzilli yolların qurbanı canım.

Aynabənd otağın çarşov çirağı

Qızıl barigahın qurvanı canım.

Sevənlərin heç gələrmi qərarı,

Gecə-gündüz ağlıyallar yaralı.

Nədən bərgahıdan düşdün aralı,

Ələmdar Abbasın qurvanı canım.

Səhərdən sübhədək hey addım-addım,

Nə dostum bilinir, nə də ki yadım.

Abbas deyir, əgər versən muradım,

Əli Əkbəriyin qurvanı canım.

Abbas getməkdə olsun, sizə kimnən deyim, Batmanqlıncdan. Batmanqlınc səhərsi Abbası gəzdi, tapa bilmədi. Anasının yanına

gəlif Abbası xavar aldı. Dedi, oğul, iki gündü gözümə dəymir. Dedi, ana, olmaya Pərinin dalıyan getdi? Dedi, oğul, bəyəm də getdi, səni nejə alladım?

Batmanqlınc iki qara qul çağırıldı. Özdərinə də elə tafşırıldı ki, gedərsiniz əgər Abbasın Məzə dağında Pərinin yanında tafsınız döyə-döyə gətirərsiniz. Yox, yanında tapmasanız deyərsiniz ki, səni Batmanqlınc gözdüyüür.

Abbas gedif mənzilə çatmışdı. Ancax Pəri xanımın özü qara-başdardan utandı, xanimlardan utandı, özü üzə çıxmadi Əsməri göndərdi. Görək Əsmər xanımı Abbas nə deyir, biz diyək, siz şad olun:

Başına dolanım, ay Əsmər xanım,
Nə gözəl yaradıf yaradan səni.
Səni görən kimi könlüm xoş oldu,
İstəməm gedəsən buradan səni.

Qırğı qonmaz mən tərlanın həddinə,
Nalə yetməz fitnəsinə, fəndinə.
Qurvan olum ol xudanın xəttinə,
Ağ üstədən çəkifdi qaradan səni.

Mən ki, varam, Adam ata zatiyam,
Göyü bilməm, yeddi yerin qatıyam.
Şikəstə Abbasam xarabatiyam,
Könül, heç görmədim abadan səni.

Söz tamama çatanatan qara qullar yetişdi. Məhəmməd xanın tafşırığını yerinə yetirməli idilər. Onatan Əsmər xanım getdi. Qara qullar Abbası ələ keçirmək istiyəndə Abbas Məzə dağının o tərəfinə dolandı. Özünün əhvalinə, Məzə dağının belə durumuna tamaşa elədi, ürəyi qubarrandı, sazı sinəsinə basıf görək nə dedi:

Ay həzərət, nə gözəldi,
Əcəb nörax Məzə dağı.
Süsən-sünbül gül-ərvaqan,
Bürüyüfdü təzə dağı.

Gedin deyin o xanıma,
Qadasın salsın canıma.
Ya dursun gəlsin yanıma,
Ya çəkməsin gözə dağı.

Bu sözü deyəndə qara qullar daha da ajılaşdı.
Sonalar uşdu kölümnən,
Ayrı düşdüm mən elimnən.
Abbas qara qul əlinnən,
Qan-yaş töküf gəzə dağı.

Qullar Abbası qaytarıf gətirməkdə olsun, Abbas öz işində olsun. Sən dediyini de, gör fələk nə deyir.

Sizə hardan ərz eliyim, İsfahan mülkünən, Şah oğlu Şah Abbasdan. Şah Abbas özünə 39-cu qadın gətirmişdi. Türkün sözü, arvat gətirmişdi. O günüyüdü kü, şahın öyündə toy məclisiydi. Gətdiyi qadının da adı Pərlam xanımıydi, özü də Hind qızıydı. Pərlam xanım bu gün camahatın içində şaha şərbət verəjiydi. Xalx da kim istəsə ona xələt verəjiydi. Ancax Pərlam xanım o qədər gözəliydi ki, doğurdan da Şah Abbas elə biliirdi ki, dünyanın daşı qurulannan pərvərdigar belə gözəl yaratmışdır. Pərlam xanım nağara-zurnaynan məclisə varid olanda hər tərəf Pərlam xanımın üstünə bəxşislər, qızıl pul, xələtdər tulluyırdı. Bircə Allahverdi xan vəzir başını qaldırıf baxmırı. Şah oğlu Şah Abbas çox fikir verdi, gördü kü, heç Allahverdi xan vəzir bu səhniyə fikir vermir. Dedi:

– Vəzir, sən bu gözəlliyyə qiymət vermiyəndə demək sənin qanın sudu?

– Yox, yox, ağam, yox – dedi, niyə elə deyirsən? Mənim meylimə qonmur, sən onu o qədər tərifləyirsən ki, bu tərifə o dəymir axı.

Şah Abbas dedi, Allahverdi xan vəzir, sən nə danışırsan, bunnan gözəl də xilqət yaradıfmı İlahi?!

Dedi, bəli, bəli. Təbriz şəhərində Batmanqılınc Məhəmmədin bacısı Pəri xanımın əlinə su tökməyə yaramaz sənin bu Pərlamin, heç qavağında kənizdiyə yaramaz.

Şahın gözdəri kəlləsinə çıxdı, dedi, ayə, vəzir, babanın çıqqası haqqı sən dediyin düz olmama basın qılıncdan keçəjək.

Dedi, olsun, şahım, nə deyirəm?

– Vəzir, dərdi bilənin özü dərmanını da bilər. Ona bir çarə.

Dedi şah sağ olsun, əvvəlcə mən sana bir iş deyəjəm.

Batmanqılinc Məhəmmədin bajısı Pəri xanım Tufarcannan gəlmış aşiq Abasa nişannıdı. Özü də yarım nigah oxunuf, indi özün bil. Lazım olsa gedək gətirək. Şah dedi, əgər onu gətirsək, ona mən evlənməsəm də, o mənim Pərlanımdan gözəl olsa, sana zaval yoxdu, yaxşı xələt verəjəm. Yox, sən ki, mənim burda sıdqımı sindirdin, onnan gözəl olmasa, gənə də deyirəm, bavamın çıqqası haqqı boynunu vurdurajam. Tədbir belədi, indi özün bil. Vəzir Allahverdi xan dedi, şahım, o qızı bura gətirməkdən ötrü Batmanqılinci da, Tufaqanni Abbası da Təbrizdən aralamax lazımdı. Onnan sora qızı gətirmək mümkün olar.

– Qızı kim gətirəjək?

– Ən qəddar cəlladın kimdi?

Dedi, Becən.

– Becən elə bir cəlladıydı ki, anasının döşünü kəsərdi “uf” deməzdi.

Padşah əmr verdi Becən gəldi.

Dedi, özgə kim?

– Bir də nənəyin kecavasını çəkən Sarı Xocanı gətirt.

Sarı Xocanı da çağırtdırdı. Mətləbi üçünə də Şah Abbas əyan elədi.

Vəzir dedi:

– Şahım, onda belə bir fərمان ver ki, Batmanqılinc bu gündən başdiyif Dərbənd xanlığının xəracını yiğmağa göndərilsin. Bu da inşaallah iki il çəkəcək, iki ilətənə də sən nə istəsən eliyə bilərsən. Ancaq on gün bu fərraşdan sonra ayrı bir fərraş göndər ki, guya Tufarcannan kağız gətirif ki, Ay Tufarcannı Abbas, anan can üstündədi, sənnən savayı heç kəsi yoxdu, qardaşın Qəmbər də canını sana təfşirif hökmən gərək gəlif anan özün dəfn eliyəsən. O vaxtı bu məktubdan sonra Abbas da durası döylü, çıxıf, varif

gedəjək. Orda qalajax Pəri xanım. Batmanqılıncın yerində Pəri xanım oturajax. Sənin də möhürün Allaha şükür orya işdiyir. Göstəriş verəjəsən, qız özü gələjək.

Bu fikir çox yaxşı bəyənilədi. Çağırıldılar xəttətdarı, kağızdar yazıldı, möhürləndi. Batmanqılınc Məhəmmədə yazıldı ki, Qaf-qazdan bəri, Dərbənddən bəri hər yerin vergilərini yiğmalısan. Danışıldığı kimi də oldu, on gündən sonra da Abbasın üstünə kağız yazdılar. Guya kağız Tufaqannan gəlif. Kağızı aparan da Tufarqannandı, İsfahannan döyüll. Bu ikisi getdimi? Aradan on gün keçənnən sora Sarı Xoca, Dəli Beycan, Allahverdi xan kecavələnif yola düşməkdə olsunlar. Sizə gənə Təvrizdən danışem. O ku, Pəri xanım Məzə dağının qayıdış gəldi, elə ki, Abbas Pərinin peşvazına çıxıf Pəriyi qarşıladı, ürəyi durmadı götürüf görək nə dedi:

Başına döndüyüm alagöz Pəri,
Elə bildim sonam bu sudan gəlir.
Müjgan atdı, dəyif keşdi sinəmnən,
O cadu qəmzələr bu sudan gəlir.

Örtüfdü başına kalağay gəzər,
Altınnan nimtənə, qızıl düymələr.
Yaraşır belinə zərbafdan kəmər,
Çəpkənli, çarğatlı ağ bədən gəlir.

Abbasam, çəkərəm aman-amana,
Bir nə ola, əlim çata canana.
Qoynun içi dönüb bağlı-bostana,
O sərəxoş sevdiyim Məzədən gəlir.

Pərinin köçü-köməni təzəcə gəlif çatmışdı. Pəri xanım Abbasnan əməlli-başdı hal-əhval eləməmişdi. Bir də xavar çıxdı ki, deməzsənmi Allahverdi xan vəzir bir neçə adamnan Batmanqılıncın sarayına gəler. Hələ olar saraya gəlif çatmamış özdərinnən qavax bir çapar göndərdilər. Çapar özünü saraya yetirif Batmanqılıncın qarşısında baş əyif, təzim eliyənnən sonra çıxardıf ona bir namə verdi. Batmanqılınc naməni oxuyannan sonra bildi ki, Dər-

bəndin yeddi illik badi-xəracını yiğmağa getməlidi. Naməni alan kimi Abbası yanına çağırıldı. Dedi, ay Abbas, sən o tərəflərə yaxınsan, Dərbəndi də heç görüsənmi?

Dedi, bəli, bir dəfə o tərəflərə yaylağa çıxmışıq.

– Oralar nə təhər yerdid, mənə söznən təsvir eliyə bilərsənmi?

Abbas “baş üstə” – deyif sazı sinəsinə sıxdı:

Ay ağalar, mən tərifin eyliyim,
Nə əcəb düşübdü yeri Dərbəndin.

İskəndər əliynən bərqərar bilin,
Çəkilifdi bürcü-barı Dərbəndin.

Dərbənd dedikləri bağçadı, bağdı,
Alt yanı dəryadı, üst yanı dağdı.
Çox əcəb gəzməli, səfali çagdı,
Xəstəyə şəfadı narı Dərbəndin.

Dərbənd gözəlləri qəsirdən baxar,
Gələni-gedəni odlara yaxar.
Cümədən-cüməyə seyrana çıخار,
Gəlini, həm qızı, dulu Dərbəndin.

Sən gedirsən o Dərbənddə qalmağa,
Ləldən, cəvahirdən ələ salmağa.
Yeyib-yedirməyə, qonaq olmağa,
Səxalıdı oğulları Dərbəndin.

Döşündə çeşmələr, zirvəsində qar,
Gözelində həya, iyidində ar.
Elə ki, qış keçdi, açıldı bahar,
Laləzardı sağı, solu Dərbəndin.

Düyüsü əkilik Gilandan gəlir,
Sürüsü çəkilif Muğannan gəlir.
Çindən, Hindistandan, Yəməndən gəlir,
Darçını, mixəyi, hili Dərbəndin.

Düşməninə zalim, dostuna mərddi,
Səyyadı alıcı, bərəsi bərkdi.
Sıldırıım qayalı, havası sərtdi,
Hər yana işləyir yolu Dərbəndin.

Cümə məscidində qılırlar namaz,
Ağam Əli orda olub pişnamaz.
Bu sözləri deyər binəva Abbas,
Məhəmməd dəstində əli Dərbəndin.

Abbasın Dərbəndi belə tərifləməsi Batmanqılinc Məhəmmədin xoşuna gəldi. Dedi, Abbas, mən səksən nəfər sərbaznan atdanif gederəm, ancax sən mənim yerimdə qalırsan. Bütün sərkərdələri, qulluxçuları çağırış Abbasın əlinin altından keçirənnən sonra, hamının böyükcəliyini Abbasa tafşırannan sora Batmanqılinc da, səksən nəfər də özlərinən götürüf atdara, dəvələrə minif də “Dərbənd” – deyə yola düşdülər. Bunnar yola düşənnən sora Abbas dedi, ey dili qafil, mənimkini Allah yetirdi. Kim bilir Batmanqılinc səfərdən neçə müddətdən sonra qayıdajax. Onatana gejəli-gündüzlü Pəri xanımnan keçirəjəm vaxtı. Ancax həqiqyata çatanda gördü kü, Pərinin anası qızı elə yerdə saxlıyır ki, iki min ayaxlı nərdivan da olsa, Abbasın əli orya çatmiyajax.

Abbas işi belə görüp xeyli fikirrəşdi. Ürəyində götür-qoy elədi. Nəsə bir tədbir görə bilmədi. Əsmər xanımı da görə bilmədi, elə bil Əsmər xanım da yoxa çıxmışdı.

Sizə hardan xavar verim, qırx aşixlar məclisində nar gətirən qarıdan, Əsmərin nənəsinnən, Qarı eşitdi ki, Batmanqılinc Dərbəndə töycü yiğmağa gedif, yerinə də Abbası qoyuf. Dedi, bir gedem Abbasa baş çəkem, bəlkə ixtiyar çağımıda mana da bir gün ağladı. Bu niyyətnən qarı Abbasın yanına gəldi, hal-əhval elədi. Dedi, Allaha şükür, ay bala, eşitdim Batmanqılinc sana böyük etibar eliyif, öz taxtını sana tafşırif. Kefin-əhvalın yaxşıdımı, nişan-nınnan görüşürsənmi? Abbas dedi, ay qarı nənə, Pəri xanımı Məzə dağınınan gələnnən sora uzaxdan-uzağı bircə dəfə görmüşəm, əhvalımı heç xavar alma.

Qarı dedi, daşdara dönöm, bala, nənənə bir qırmızı tumannıx
alarsansa, sizi bu gejə görüşdürüərəm.

Abbas dedi, o mənim başım üstə. Belə deyəndə qarı dedi gejə
filan bağın böyrünə gələrsən, mən özüm də orda durajam.

Vədələşdikləri vaxtda Abbas şərtləşdikləri yerə gəlif gördü ki,
qarı gəlif çıxıf. Qarı Abbası götürüf apardı qaz damında gizdətdi.
Abbası qaz damına salıf ağızını qıfılladı getdi Pəri xanımın dalıy-
can. Getdi, bir azdan qayıdıl gəldi, Pərinin yerinə ayrı bir adam
gətirdi. Gətirdiyi də kim olsun, qarının öz oğlu. Oğlan gələn kimi
Abbasın yaxasından yapışdı, dedi, belə filan oğlu, savaxları saray-
da mana bir qulluq verməsən, bu saat aləmi burya tökəjəm ki, Ab-
bas bizim qazdarmızı oğurlamağa girif.

Abbas dedi, aya, sən dəlisən, nəsən, nə qaz oğurlamağıdı, sən
nədi danışdığın?

Dedi, istiyırsən sözümə əməl elə, istiyırsən eləmə.

Abbas dedi ki, qardaş, mən sən dediyin işi görə bilmiyəjəm,
istiyırsən nə eliyırsən elə.

Belə deyəndə oğlan elə bir qara-qışqırıx saldı ki, səs-küy
dünyanı başına götürdü. Qazdarın səsi oğlanın səsinə, qarının səsi
bulara qarışdı. Bir söznən, Təvrizdə bu həndəvərdə nə qədər adam
yaşayırdı hamı tökülf səs-küyə yiğildi. Oğlan da bir tərəfdən hey
qışqırırdı, ay camahat, qoymuyun, Abbas qazdarımızı oğurluyur.

Camahat baxıf gördü ki, doğurdan da toyux damındakı Abbas
özüdü. Fikirrəşdilər ki, əyə, bu görən dəlimi oluf bir kasif qarının
qazdarına göz dikif. Bu boyda sarayda yeyif-içmək ona qəhətmə
oluf ki, bu qaz oğurluğunnan yapışif.

Nəsə, səhərətən bu qara-qışqırıx davam elədi. Hamı Abbası
qınadı, heç kim gözüne inanmadı. Savax açıldı, üstünüze xeyirri
savaxlar açılsın, inşaallah, bu hay-küyə Pəri xanım da gəlif çıxdı.
Pəri xanım Abbası belə vəziyyətdə görəf onu məzəmmət elədi.
Abbas Pərinin bu məzəmmətinə dözmədi, telli sazı sinəsinə
müstəkəm eliyif götürdü görək nə dedi:

Başına döndüyüm, ay Gülgəz Pəri,
Tanrı səni mənnən ayrı salmasın.

Hax götürsün bu qarıyı aradan,
Nişanası qiymata qalmasın.

Gedəni gəlməsin, yatanı ölsün,
Göz-göz olsun, qabix qoysun, soyulsun.
Hər yanının səkkiz piltə qoyulsun,
Yerini yışsırif salan olmasın.

Tamam pozdu o, Abbasın halını,
Ona neynəmişdim tanrı zalımı?
Çəkim ciyərinə mən xəncəlimi
Tabutuna yaxın gələn olmasın.

Söz cavabı tamama yetmişdi. Qarının oğlu dedi, əyə, zalim oğlu, sən mənim anama nə qarğış eliyirsən? Sən həm mənim qazımı oğurruyasın, həm də bizi qarğışdayasan?

Abbas dedi, qulaq as:

Bəd oğulu əzəl başdan tanıram,
Çör-çöp yiğar yad ocağını yandırar.
Səhər durar ar-namusun gözdəməz,
Suyu tökər öz ocağın söndürər.

Ulğum coşa gəlsə, köpük yağ olmaz,
Söyüt bar gətirif bağça-bir olmaz.
Zibil təpə olsa, küllük dağ olmaz,
Yel əsdikcə alçaxlara endirər.

Abbas bu sözdəri deyər sərinnən,
Arxı qazın suyu gəlsin dərinnən.
El bir olsa, dağ oynadar yerinnən,
Söz bir olsa zərbi gərən sindirər.

– Sən o böhtəni, o şəri mana nə qədər desən el ona inanmaz, camahat ona inanmaz, məni sən ləkəliyə bilməzsən.

Bu məqamda bir atdı gəldi. Fərraşdar gəldilər ki, Abbas, Tufarqannan sana namə gəlif. Abbas naməni açıf oxuyuf, orda yazılanları Pəriyənən qaynanasına göstərdi. Naməyə yazılıf ki, Abbas,

qardaşın Qəmbər dünyadan iki aydı köçüf, onun dərdinnən anan vərəm bağlıyif, yaşıya bilmer, ya bu gün, ya sabah dünyadan köçəsidi. Başını orda istat, burda qırxdır... Abbas neyləsin? Məlul-məlul Pərinin üzünə baxdı. Pəri dedi, Abbas, ana haqqı Allah haqqıdır, anayın dalınca getməlisən. Pərinin bu sözünnən sora Abbas görək götürüf nə deyir, tətəfinnən ərz eliyək, sizə can sağlığı:

Durum dolanım başına,
Ala gözdü yar, gedirəm.
Ölsəm, boyuna sadığa,
Qalsam, intizar gedirəm.

Namərdə etmə minnəti,
Mərdinən kəsmə ülfəti.
Bülbül oluf gül həsrəti,
Qışı ahu-zar gedirəm.

Abbas deyər, gül bəhsidi,
Bunnan artıx dərd hansıdı.
Ayrılığın vədəsidi,
Gəl könlümü al, gedirəm.

Pərinin gözlərinən bahar buludu kimi yaş öz-özünə tökülör.
Görək Pəri xanım Abbasa götürüf nejə cavaf verer, siz şad olun:

Başına döndüyüm gülüzlü Abbas,
Halal-hümmət eylə, gəl, onnan ayrıl.
Bilməz idim belə hicran dərdini,
Lütv eylə üzümə gül, onan ayrıl.

Qasid gəldi, qəsddən xəbər gətirdi,
“Əliv” olan qəddim “dal”a yetirdi.
Çəşmim yaşı axdı üzmü götürdü,
Üzüm damcısını sil, onnan ayrıl.

Eşqin atəşinnən sinmədi dəftər,
Gejə-gündüz sənsən dilimdə əzbər.

Səni mən Pəriyə buta veriflər,
Qolunu boynuma sal, onnan ayrıl.

Abbasın gözdərinnən qan axmağa başdadı. Yardan ayrılmak
özü də sevgili yordan – çox çətindi. Oydu ku, Abbas gənə də
götüruf görək nejə deyir, biz deyək, siz şad olun:

İnnən belə qan ağlaram,
Göz yaşım ümməna getdi.
Şirin canım yar yolunda,
Olmağa qurvana getdi.

Doymadım yarın dilinnən,
Quçmadım incə belinnən.
Bülbül ayrıldı gülünnən,
Qarğana-qarğana getdi.

Hər nə oldu mana oldu,
Qaynadı peymanam doldu.
Desələr – Abbas nejoldu,
Deyin, Tufarqana getdi.

Bəli, Tufarqannı Abbas atdandı, yola düşdü. Gəlhagəl, bir ne-
çə günə gəlif vətənə yetişdi. Atı qapiya sürəndə gördü Allaha
şükür, qardaşı qapıda hərrəner, öz oğul-uşağının içərisində, dərdin-
də-azarında. Anası da tərlan kimi, nə naxoş, nə sayrı? Pərinin bu
sözü yadına düşdü “qasid gəlif, qəsddən xavar gətirdi”, dedi, halal
olsun, Pəri, sən bu kələyi başa düşdün, mən yox.

Əlqərəz, anası, qardaşı Abbası pişvaz elədilər, boynunu qu-
caxlayıf üz-gözünnən öpdülər. Anası dedi, oğul, xoş gəlif safə
gətirifsən. İndi danış görək haralara getmişdin, başına gələnnərdən,
eşitdiklərinnən, gördüklərinnən danış biz də halı olax.

Abbas nejə ki, bura kimi bilirik, hamısını anasına, qardaşına
danışdı. İşinin də laf qaydasında olduğunu anasına deyif onu
sevindirdi. Allahtala həməşə sizi sevindirsin.

Bəli, Abbas anasınınan, qardaşınınan, öz yaxınnarınınan bir
yerdə qalmaxda olsun, sizə hardan xavar verim Təvriz şəhərinnən.

Abbas on günüydü Təvrizdən çıxmışdı. Allahverdi xan vəzir, Dəli Beçan, Sarı xoca karvanı Təvriz şəhərinə çatdırıldılar. Gəlhagəl, xannix qapısında gəlif kəcavələri əylədilər. Oyannan, bu yannan söhbətdən sora Məhəmməd xanın möhürü kimdədi? Dedilər, Məhəmməd xanın öz anasındadı. Dedilər, bəs biz eşitmışık onun yeznəsi Abbasdadı. Dedilər, yox, Abbas Tufarqana gedəndə möhürü qoydu getdi.

– Onda bizim padşahımız Şah oğlu Şah Abbas Pərlan xanım adında bir qadın gətirif ona sağdış lazımdı. Onun başına gözəl qızdar lazımdı. İndi bir neçə günnüyə Pəriyi orya qonax istiyor. Hökmən gərək biz onu aparaq.

Pəri xanım işi başa düşüf. Nə qədər ahi-zar elədi, nə qədər imtina elədi, olmadı. Şah Abbasın qoşunun əlinnən harya gedəsidi? Kəcavələri bəzətdilər, kəcavə hazır olan vaxtı Pəri xanım gördü ki, anası ağlıyır. Anasını gözü yaşıdı görük Pəri xanım götürdü gərək nə dedi, tərəfinnən ərz eliyək, siz şad olun:

Əyər Abbas gəlsə, gec-tez buraya,
Söyləginən hələ qalsın, gəlməsin.
Gəlsə, yəqin öldürərlər orada,
Nahaq qanı üstümüzə salmasın.

Ay anacan, bu dərd məndə qalınca,
İncəlincə, saralınca, solunca,
O, mənimdi, mən onunam ölüncə,
Mənnən qeyri-özgəsini almasın.

Mən Pəriyəm, əlim yordan üzülü
Pirim kömək durar müşgül düzəli.
Yazılıq canım belə dərddən tez ölü,
Üz çevirib İsfahana gəlməsin.

Kəcavə hazır. Təxdirəvana Pəriyi əyləşdirən vaxtı Pəri anasına üz tutuf, anacan, yaxın gəl, sana söz deyəjəm. Anası yaxınlaşdı, dedi, qızım, nədi? Pəri götürdü gərək bu yerdə anasına nə dedi, tərəfinnən biz deyək, sizə can sağlığı:

Zor-gúc ilə yüklədilər karvanı,
Gəlməsin Abbasım, Allah kərimdi.
Dərdinnən olmuşam dəli-divana,
Gəlməsin Abbasım, Allah kərimdi.

Fələk məni çətin olar güldürər,
Ağladıban çeşmim yaşın sildirər.
Becan kəmfürsətti, gəlsə, öldürər
Gəlməsin Abbasım, Allah kərimdi.

Gülgəz Pəri saralıfnan solunca,
Qaynayıfnan peymanalar dolunca,
Gəlməyəydi Məmməd Bəyim gəlincə,
Gəlməsin Abbasım, Allah kərimdi.

Əziz anam, olmuya-bilmiyə Abbas qayıdış gələndə onu mənim arxamca tək göndərərsən. Gözdüyürsən qardaşım da qayıdar onuy-nan bir yerdə göndərərsən. Çünkü qardaşı Batmanqılınc Dərbəndə getmişdi. Onçu deyir ki, qardaşım gələndə göndərərsən.

Ananın göz yaşı gözünnən silinmer, yazix ana öz ah-vay eləməyində olsun, kəcavələr də yola rəvan olmaxda.

Deyəllər Təvriznən İsfahanın arası 40 günlük kəcavə yoldu. Bunnar yola tüşüf getməkdə olsun, sizə kimnən xavar verim Qul Qəmbərdən.

Qul Qəmbər qalmışdı naçar, neyləsin, nə təhər eləsin? Abbas Qul Qəmbərə o qədərə yaxşılıx eləmişdi ki, ömrünün son gününə ki-mi də bu yaxşılığın altından çıxammazdı. İki bu yerdə görəndə Qul Qəmbər tab gətirə bilmədi. Heç ailəsinə-uşağına da xavar eliyə bilmədi. Əlinə, öküzdən, dəvədən, atdan, ulaxdan nə keçdisə minif yoluñ damarına basdı Tufaqrana doğru. Gəlhagəl, gəlhagəl, on günlük yolu beş günə qət eliyif gəlif Tufaqrana yetirdi. Yetirən kimi ağlıyif başına döyüdü kü, ay Abbas, başımıza bu fəlakət gəldi.

Qul Qəmbər Pərinin başına gələni nejə var eləjə Abbasə söylüyən vaxtı Abbas bu işin qavaxçadan düşünülmüş kələk olduğunu tam anladı. Sazını sinəsinə basdı, qəlbi qubar elədi,

gümüş simlərə bir sığal çəkif təzəniyi tellərə endirdi, götürdü
görək nejə dedi, sizdərə can sağlığı:

Bir səda eşitdim canan elinnən,
Oyandım yuxudan bu sabahları.
Bir cavab almadım yarın dilinnən,
Görüm açılmasın bu sabahları.

Ay qalxıfdı günortanın yerinə,
Talib olan qulluq elər pırınə.
İki sevgi yetişsə biri-birinə,
Allaha xoş gedər busa vaxtları.

Abbas deyər müsəllaya varmadım,
Əl uzadıf yar zülfünү hörmədim.
Bir bağ saldım, güllərini dərmədim,
Dərdilər, tökdülər bu sabahları.

Anası Abbasə yaxınlaş� işdən hali olannan sora dedi, oğul,
başına gələn bu nə işdi?

– Ana, əziz mehriban ana, qulaq as, başıma nə iş gəldiyini
sana söznən deyə bilmərəm, dilim yanar, icazə ver saznan deyim.
Belə deyif, Abbas telli sazı gənə də bağırna basdı.

Gecə-gündüz qan ağlaram,
Artıfdı fəraigim mənim.
Başımı alıf gedərəm,
Tutduğca ayağım mənim.

Fələk işim salıf ləngə,
Düşmüşəm qovğaya-cəngə.
Aşaram Hində, Firəngə,
Alınmaz sorağım mənim.

Abbas qürbət elə varsa,
Namərd olar dala qalsə.
Deyilənlər gerçək olsa,
Sönüfdü çırağım mənim.

Abbas anasınınan, qardaşınınan halallaşdı. El-obaynan halallaşdı. Qul Qəmbərnən hərəsi bir at minif yola düzəldilər. Gündə bir mənzil, teyyi-mənəzzil, ustad dili yüyrəy olar, gəlhagəl, gəlhagəl gəlif Təvriz şəhərinə çatdilar. Yetirən kimi Tufarqannı Abbas Pərinin otaxlarını gəzməyə başdadı. Gördü nə gəzir, lələ köçüf, yurdu qalif. Telli sazi sinəsinə alif görək nə dedi:

Gəldim gördüm yarım köçüf yurdunnan,
Yayla xəri çəmən olmuş, ay olmuş.
Bunnan belə mən neynirəm sağlığı
Rəqib yarı əmən olmuş, ay olmuş.

Yenə artdı mən fağırin dərd-qəmi,
Çərxi fələk tərsə çəkdi qələmi.
Göz yaşılmış qərq elədim aləmi,
Qətrə sular ümman olmuş, ay olmuş.

Məclisimə sürəhilər düzüldü,
Eynim yaşı qavdan-qava süzüldü.
Ağla Abbas, əlim yardah üzüldü,
Bu gün axır zaman olmuş, ay olmuş.

Abbas neyləsin, nə fikirrəssin, qaynanaşına acığı tutsun, qaynına acığı tutsun. Göyə boylandı, yerə baxdı... Dincələ bilmir, neyləsin. Qoşun götürüf Pəri xanımın dalınca getsin? Sərkərdələr bunun sözünə baxmadılar. Dedilər, ay oğul, ay Abbas, baxmıyarax ki, bu saat sən bizim xanımızsan, ancax o bizim padşahımızdı, biz onun üstünə qoşun çəkif gedə bilmərik. Əlac yalnız sənin özünə qalif. İkinci də Pəri xanımın sənə yazdığını məktubu oxu. Pəri xanım yazış ki, Abbas mənim dalimca gəlməsin. Bunu hamimizə beləjə möhkəm təfşirif.

Abbas dedi, elə şeymi olar, mənim sevgilimi aparalar, mən də əl-qolu bağlı oturam gözdüyəm.

Qaynanaşı bircə onu dedi ki, Abbas, sən Pəriyi tək qoyuf Tufarqana niyə gedirdin ki, başımıza da bu iş gəldi?

Abbas qaynanaşının bu sözünün qavağında götürdü görək nə dedi:

Mən olmuşam dərdi-qəmin barkeş,
Qəmnən tikdirmişəm nə qalam indi.
İstədim ki yara bir namə yazam,
Nə kağız tapmadım, nə qələm indi.

Bir ərzəm var, mən də deyim şahənə,
İlahiyə şükür, deyim şahə nə?
Qorxuram ki, nazlı yarı şah anə,
Yarsız bu dünyada nə qalam indi?

— Oğul, qalmazsan, inşaallah, qismətin yerini tapar, özünü
belə çox üzmə, allah kərimdi. Arvad başdadı Abbasa öyünd-nəsihət
verməyə. Abbas dedi, qulaq as, ana:

Katiblər oxudu, cumada getdi,
Yarım İsfahana cumada getdi.
Abbas ağlar sarvan cumada getdi,
Nə qovğayam indi, nə qalam indi.

Sözü tamamlayıf Abbas yola tüsdü. Heç olmasa əyləşif nə
vaxtı gəlməşdi, o vaxtın çörəyinisi yemədi. Qul Qəmbər də yanın-
nan geder. Abbas gördü Qul Qəmbər bunnan əl çəkmək istəmer.
Dedi, Qəmbər, qayıdarsan öz oğul-uşağının içino. Mən çox gec
gələjəm, qısmat, qayıdam, ya qayıtmayam. Ancax sənin bir böyük
balaların var, onnarın gözünü yolda qoyma, qayıt uşaxlarıyun içino.
Əlini də civinə salıf bir xeyli də xarşdix çıxardıf Qəmbərə verdi.
Özün də gedif o qırx aşixların ustaddarına deyərsən ki, mənim
dalımcان duva eləsinnər.

Qul Qəmbər Abbasın əllərinən öpüf gözü yaşıdı onnan ayrıdı.
Abbas başdadı tək-tənha İsfahana doğru yol getməyə. Günün
qızqını, qumun qızqını, yollar uzax, allah göstərməsin, tək-tənha
adam, eşq başının vuruf, dərd ayağınnan çəkif, neyləsin Abbas.
Götüruf öz-özünə görək nə oxuyur:

Nə ağlarsan, nə sızdarsan,
Bir dərdi beş olan könlüm.
Axırda zinhar bağlarsan,
Qəmə yoldaş olan könlüm.

Yar gəleydi odasınan,
Mən aleydim qadasınnan,
Çərxi-fələk badasınnan,
İçif sərxoş olan könlüm.

Abbas ağlar arsız-arsız,
Fani dünya etibarsız,
Deyirdin “dözərəm yarsız”,
Döz, bağırı daş olan könlüm.

Belə baxanda gördü geri yanının bir atdı gəler. Ancax nəsə
atdının sıfatı buna xoş gəler.

– Salamın əleykim.

– Əleykisalam.

– Oğul, niyə belə ahi-zardasan, nə yaman ahi-zar çəkirsən?

– Ay bava, dərdim çıxdu, niniyirsən mənnən soruşuf.

– Oğul, sənin dərdin nədi?

– Bava, qulax as, gör dərdim nədi:

Yeridim, yürüdüm yetə bilmədim,
Ovum qarlı dağlar aşdı da getdi.
Yornux səyyad idim çata bilmədim,
Çətin bərələri keşdi də getdi.

Çirkin gələr el içində qul adı,
Çeşmim yaşı yar qapısın suladı.
Könlüm quşu göydə qanad buladı,
Qırkı şikarbəndi, usdu da getdi.

Abbas deyər, yalan gəlməz dilimə,
Qeyri bülbül qona bilməz gülümə.
Tərlan düşdü mən nadanın əlinə,
Saxlıya bilmədim, qaşdı da getdi.

Qoja dedi, oğul, neçə gündü gedif Pərin? Abbas dedi, bava,
on səkkiz gündü gedif.

– İndi sən bə harya gedərsən, ay oğul?

- İsfahana.
- Bə İsfahana neçə gündük yoldu?
- Ay bava, deyillər qırx gündük yoldu, mən də hələ ikisini gəlmişəm, otuz səkkizini də Allah kərimdi.
- Oğul, gedək səhbət eliyə-eliyə. Nə yaxşı avazın var, birini də oxu.

Abbas bavasına “baş üstə” – deyif götürdü görək:

Dərdimin dərmanı, haqqın yəzdəni,
Qoyma, Dəli Becan yarım apardı.
Dilimin əzbəri gecəbəgündüz,
Qoyma, Dəli Becan yarım apardı.

- Ay oğul, ay oğul, Dəli Becan kimdi, nəcidi, yordan ötrümü gedirsen?

– Bəli, ay bava, sana qurvan olum, yordan ötrü gedirəm.
– Kimdi o, Bejan, kimdi?

Şah Abbas hökmünü xəttatlar yazır,
Quruluf kəcava, olufdu hazır.
Gəlif İsfahannan bu zalim vəzir,
Qoyma, Dəli Becan yarım apardı.

Abbasam, heç zaman demərəm yalan,
Hamı şərəfimə salıfdı talan.
Sarı Xoca, Dəli Becan, Allahverdi xan,
Qoyma, Dəli Becan yarım apardı.

- Oğul, Allah üstündə dursun, inşallah görüşərsən. Əlini mana ver.

Abbas əlini bavasına uzatdı.

– Oğul, gözünü yum.

Gözünü yumdu.

– Oğul, oğul, özünü bərkit.

Abbas özünü bərkizif ata minmək istiyəndə qoja dedi, oğul, oğul, düş, düş.

Abbas düşdü.

– Oğul, get özünü xatadan xilas elə, ağanı dilinnən qoyma.
Mən də yavaş-yavaş atımı sürüf gederəm.

Atdı elə ki aralındı Tufarqannı Abbasadan; Abbas fikrində dedi, əyə, bu nejə atdiydi ki, mənim əlimi bir az ovcunda tutdu, mənim başımı qatdı aralındı. Belə baxanda gördü ki, qəflə qatır gəlir qarşidan. Bir-iki dəvədi, yeddi-səkkiz adamdı, yaxın gəldilər. Abbası görən vaxtı gülən də oldu. O vaxtı ciyində saz olan adama lağ eliyirdilər. Onu da eliyən cahil kəsdələriydi. Derdilər ki, həzrəti peyğəmbər saz çalmağı haram buyuruf. Abbas bunnara salam verdi, “əleyk” aldlar.

– Ay sizə qurvan olum, harya gedirsiniz?

Dedilər:

Biz haca gedirik inşallah.

– Sizə qurvan olum, o ki, haca gedersiniz mənim bir ismarıcm var, onu da orya yetirərsinizmi?

Dedilər, oğul, deynən, yetirərik, niyə yetirmirik. Abbas götürdü görək haca nə ismarladı, tərəfənnən biz deyək, siz də şad olun:

Asta gedin, mən də gəlim yetirim,
Siz gedirsiz Kərbəlaya ərzim var.
Çox sitəmlər oldu mən binəvaya,
Adı bəlli Mürtəzaya ərzim var.

Ahu kimi oylamadım çölləri,
Sona kimi yayxımadım gölləri.
Fərad üstə düşdü şümsət qolları
Əbülfəzil Ələmdara ərzim var.

Abbas gördü zəvvarrarın bir neçəsi irişir, qırışır, ancax bir neçəsinin gözününə yaş öz başına töküür. Endilər Abbasın yanına gəldilər. Abbası dinnəməyə başdadılar. Aldı Abbas birini də:

Abbas deyər sözdərini hədəfdə,
Gözüm qaldı gərdən bağlı sədəfdə.
Arzum budu gedim qalım Nəcəfdə,
Həzrət Əli Mürtəzaya ərzim var.

– Oğul, Allah sənin işini onun andına salsın, sənin duanı qəbul eləsin. Sənin başına nə iş gəlif ki, sən belə yanıxlı-yanıxlı ərzə verirsən? Bu nə deməkdir?

– Siz hardan gəlirsiz, əmilər?

– Biz İsfahannan gəlirik.

– O ki İsfahannan gəlirsiniz, mənim sinəmə İsfahan tərəfdən dağ çəkilif, qulaq asın, görün nə dağıdı:

İsfahan mülkünnən gələn zəvvvarlar,
Bu canımda intizarım var mənim.
Biri hicran, biri möhnət, biri qəm,
Qəm övliyəm xirdarım var mənim.

– Oğul, İsfahan hara, bura hara? İsfahannan burya iyirmi, iyirmi iki günüük yoldu. Ordan burya sana kim sitəm eliyə bilərdi?

Dedi, qulaq asın:

Ala gözün xumarlayıf silməsin,
Ay qabağa qızıl, inci düzəməsin.
Yara deyin əl duvadan üzəməsin,
Ürəyimdə ahi-zarım var mənim.

Mən Abbasam, yolum gəlsin aradan,
Oxudum dərsimi, çıxdım qaradan.
Sən bilirsən, yeri-göyü yaradan,
Gülgəz Pəri kimi yarım var mənim.

Söz cavabı başa yetəndə zəvvvarar başa düşdülər ki, eşq əhlidi. Nədisə burda qadın işi var. Zəvvvarar əl çəkmədilər. Abbası söylətməyə başdadılar.

– Oğul, başına gələni bütün bizə söylə, bəlkə dərdinə bir əlac elədik.

Abbas dedi:

– Sizin qadanız alım, mənim başıma belə bir iş gəlif... Yanı biz nə ki, bilirdik indiyənə kimi Abbas hamısını zavvarrara danışdı. Üstəlik də dedi ki, Dəli Becan, Allahverdi xan vəzirlə gəlif Gülgəz Pərimi İsfahana aparıf. İndi mən də onnanın dalınca düşüf gederəm. Dedilər, oğul, neçə gündü olar, sənin Pərini aparalı?

Abbas dedi, bu gün on səkkiz gündü.

– Oğul, onnarın burya gəlif çatmağına bircə gün qalıf. Bax, bu yaxında bir quyu var, Xoca Yaquf quyusu – deyillər, biz də o quyunun üstündə gejələmişdik, harda olsalar gəlif o quyunun üstünə çıxajaxxalar – deyif zavvarrar yoluna davam elədi.

Abbas gəlhagəl quyuya yaxınlaş� doğrudan da gördü kü, köçdü, dəvəli zavvarrar, su çəkən, su içirdən, uzanış dincini alan nə qədər adam var bu quyunun başında. O qədər yiğnax var ki, gəl görəsən. Abbas yaxınlaş� quydan su çəkənnərdən xeyli su içdi, əlini üzünü yudu. Günorta vaxtıydı, namazını qılıf xalxin içərisinə qarışdı.

Bir ağsaqqal, bu camahatın içinnən Abbası görəf xavar aldı:

– Oğul, hardan gəlersən?

Abbas dedi:

– Təbrizdən.

– Neçə gündü yola düşüfsən?

Abbas dedi:

– Bu gün üç gündü.

– Oğul, sən burdakı xalxi nə hesaf eliyirsən, axı Təvrizdən burya, Xoca Yaquf quyusuna iyirmi günüük yoldu, ayif döymü sənin kimi bir cavan oğlan bizi aldadersan.

Abbas dedi:

– Hamınızın işini Allahtala düzəltsin. Nə bilim bir söz idi, dedim, deməmiş olum.

– Oğul, çox dərdli-qəmli adama oxşuyursan, başına gələnnən bir az söylə, dinliyək. Bir xeyli söhbət elədi Abbas. Biri də o yannan qalxdı dedi ki, əyə, zalim oğlu, zalim şahnan davalıxmı eliyəjəsən, aparif bir qızdı, qoy aparif getsin, sən də ayısını al. Biri dedi, ə kişi, görünür bunun qismatında döylü. Ağızdardan cürə-cürə sözdər çıxer, Abbasın sinəsini yaralıyır. Götürəf orda görək nə deyir:

Ağlıya-ağlıya düşdüm yollara,
Yar ayısı, dərdi-möhənət yara üz.
Dərdim oldu əzzəlkinnən beşbetər,
Şan-şan oldu sinəm üstü, yara yüz.

Tutdum yar əlinnən bəlkə sağalam,
Saqi məstdi, saqi sərxoş, sağ aləm.
Çətin-çətin mən bu dərdən sağalam,
Dərd bir oldu, dərman doxsan, yara yüz.

Mən Abbasam, yara qurban yar üçün,
Doğra bağırm, kəs ciyərim yar için.
Yar odu ku bu dünyada yar üçün,
Yaxa yırtı, zülf dağıda, yara yüz.

– “Əhsən” də diyən oldu, “dəlisən” də diyən oldu. “Arvatdan ötəri nəyə çöllərə düşüfsən” – də deyən oldu. Ancax hər kəsin öz qəlbi, öz könlü, öz bildiyidi.

Savaxlarınız xeyirliyə açılsın, savax tezdən durdular, namazdarını qıldılar, ibadətdərini elədilər.

Tufarcənni Abbas belə baxanda gördü ki, Təvriz tərəfdən bir kəcavə gəler. Kəcavə gəlhagəl yaxınlaşan vaxtı dedilər ki, bu kəcavə rəyyət kəcavəsi döylü, Təvrizdən gəlir bu kəcavə, xan-şah kəcavəsi. Yüyürə-yüyürə kəcavəni qarşılıamağa üz qoydu. Qan-tərin, toz torpağın içinde özünü kəcaviyə çatdırıran Abbas götürüf bu məqamda görək nə dedi, tərəfinnən ərz eliyək, sizdərə can sağlığı:

Aman vəzir, bir qulax as ərzimə,
Əylə kəcavəyi, yarı görəyim.
Ahu kimi tutuf dağları, düzü,
Əylə kəcavəyi, yarı görəyim.

Vəzir dedi, ayə, bu zalım oğlu məni nə tanıdı, bu nə bildi mən vəzir olduğunu?

– Ayə, oğlan, sən nə bilirsən mən vəzir olduğunu? Abbas cavab verdi – çünkü gözdərin balajadı.

– Oğul, saqqalın uzun oluf, gözdərin balaja olmasında nə nişan var ki, belə dedin?

Abbas dedi:

Sən yaltaxlıxnan şahın üzünə çox baxıfsan, onçün gözdərin balajalanıf.

Belə deyəndə vəzirin ajığı tutdu. Sarvan Abbasın qavağına gəldi ki, oğlan, aralan, danışdığını adam sən bilirsənmi kimdi? Şah Abbasın vəziridi.

Abbas heç şaynını da pozmadı, dedi, qulaq as:

Əmən bilir ləblərinin qəndini,
Boynuna salmışam yar kəməndini.
Aman sarvan, sən bilirsən fəndini,
Əylə kəcavəyi yarı görəyim.

Tufarqanı Abbas başını yuxarı qaldırıf kəcavədə əyləşən Pəri xanımı gördü. Gördü kü, Pəri bunu tanıyıf, özü də gözdərinnən elə yaş tökür ki, elə bil leysan yağışıdı. Al yanaxları, ağ buxağı say ki, dağ şəlaləsinin altda qalıfdı. Allah göstərməsin, həsrətdik çox pis şeydi. Nəsə, Abbas üzü Pəri xanıma sarı götürdü görək sözü nejə tamamladı:

Mən Abbasam, yollar üstə duraram,
Gah ağlaram, gah boynumu buraram.
Dəli Becan, sənə bir ox vuraram,
Əylə kəcavəyi, yarı görəyim.

Becanın başına saqqız közü yapışmadımı? Əl uzatdı xəncərə Tufaqanlı Abbasın üstünə cumsun, gördü qolu qalxmir. Dəli Becan bu işə mat qaldı. Dedi, ilahi, mən indiyə qədər nə qədər qannar tökmüşəm heç mənim qavağıma duran olmuyuf, bu nə kareydi ki, məni dayandırdı? Gözünün qulağınnan əmir verdi, o qədər padşahın müftə çörəyin yiyeñnər varıydı ki, Dəli Bejan him-cim eliyən kimi beş-altı nəfər Abbası ariya alif əl-qolunu buruf quyunun başına gətirdilər.

Kəcavə dayandı, dəvələr su içdi. Abbas Pəriyə boylaner, Pəri Abbasə boylaner. Bir-birinə yaxınnaşa bilmellər. Pəri gördü kü, Abbas tək, bunlar çox, Abbasə çox zülm eliyillər, aldı görək nə dedi:

Bircə insafa gəl, ay Dəli Becan,
Ayırma Abbasdan zülümdu mana.
Sənsən bu ölkəyə qəzəbli soltan,
Ayırma Abbasdan zülümdu mana.

Bejanın heç tükü də ürpəşmer.

— Ay xanım, çox acıyıf zarıma, sən Şah Abbasın əmrinnən gedersən. “Abbasdan ayırma” — deyirsən, Abbas kimdi, bu nə sözdü? Pəri xanım götürdü sözün davamını.

Becan, gəl eyləmə qəddimi kaman,
Aşıqi-məşuqə çəkdirmə aman.
Sən olasan o yediyin namək-nan,
Ayırma Abbasdan zülümdu mana.

Pərinin bu andı da Bejanın vejinə gəlmədi.

Pəri dərd əlinnən gəlifdi cana,
Yar eşqinnən oldum dəli-divana.
And verirəm səni Şahi Mərdana,
Ayırma Abbasdan zülümdu mana.

Bejan dedi, Pəri xanım, mən səni Abbasdan ayıran döyülməm. Kəcaveyi araladılar. Abbası quyunun başına gətirif dedilər, oğlan, burda hamidan cavan sənsən, düş quyudan su verginən. Abbasın belinə kəndiri bağlıyıf quyuya saldılar. Kəndiri kəsif, quyunun ağızına da bir yekə daş qoyuf kəcaveyi tərpətməkdə olsunlar, sizə kimnən xəvər verim, Abbasdan.

Abbas işin nə yerdə olduğunu başa tüşüf, qarannıx quyunun içində o tərəfə bu tərəfə vurnuxordu. Götüruf quyunun divində öz halına uyğun nə deyir, siz nə eşidersiniz:

Başına döndüyüm, ya Şahi Mərdan,
O qadir Sübhana bağışda məni.
Övladı Mustafa – şəfai-aləm,
Xaki Xorasana bağışda məni.

Quran endi Məhəmmədin şaynına,
Əli Əkbər kimi növcavanına.
Yol göstərən cümlə müsəlmanına,
Məscidül-Qurana bağışda məni.

Sidqinən çağırıram qadir Allahı,
Nəkreyil suallı şahların şahı,
Beçərə Abbasın yoxdu günahı,
On iki imama bağışda məni.

Abbas təlaş içində quyuda qalxmaqdə olsun, sizə kimnən xavar verim, İsfahan mülkündə yaşayan Xoca Yaquf kişidən. Xoca Yaquf kişi çox qocalmışdı. Təxminən yaşı səksənə çatmışdı. Gejə yuxusunda gördü kü, atası ehsanına Təvriznən İsfahan arasında qazdırıldığı quyuya bir adam saldırlıflar. O adamin çıxmasını məley-kələr bunnan tələb eliyir. Xoca Yaquf kişi diysinif yuxusunnan ayıldı. Dedi, vallah, burda nəsə var, bu yuxu gerçekdi. Tez qalxdı, qırx arşın kəndir, bir az da azuqə götürüf İsfahanın qirağına doğru gəlməkdə olsun, sizə kimnən xavar verim Tufarqanni Abbasdan. Tufarqanlı Abbas “on iki imama bağışla məni” – deyif sözünü qurtarmışdı, gördü quyunun ağızı açıldı, quyunun ağızı açılan kimi quyuya elə bir işiq düşdü ki, elə bil indinin projektorudu.

– Ayə, oğul, ay quydakı, səni orya kim salıf? Abbas yuxarı boylanıf ay sana qurvan olum, dedi, gəldin özünü yetirdinmi?

– Oğul, mən nə özümü yetirəjom. Mən İsfahan tərəfə gederəm. Qohumun, qərəvən kimdirə gedim onnara xəvər verem, gəlsinnər səni çıxartsınnar.

– Yox Ağam, sən nə danişırsan, sən məni özün burdan çıxart. Qohum nədi, qərəvə nədi?

– Ədə, mən kiməm ki, sən o sözü deyirsən?

Abbas dedi, qulaq as:

Yer yox ikən, göy də qərar tutmamış,
Əridif gövhəri dür eylədin, Şah!
Yox yerdən aləmi münəvvər etdin,
Özünü qəndildə nur eylədin, Şah!

– Ayə, oğul, sən nə sayaxlayırsan, nə deyirsən, mən nə karayam ki, şah oluram?

– Ağa, ağa, qulaq as, sana qurvan olum.

Bir işix sən saldın cümlə canaha,
Qırxlarla girdin yola, ərkana.
Rəsulun, xətabın aldın nişana,
Özünü heybətdi şir eylədin, Şah!

Rəvayətə görə, Peyğəmbər Meracdan qayıdan vaxtı həzrəti Əli şir donunda peyğəmbərin qavağını kəsif özünü heybətdi şir

kimi göstərif, peyğəmbərin üzünü almışdı. Tufarcanni Abbas həmən rəvayətə işarə eliyir.

Bir ismin Heydərdi, bir ismin Veli,
Bir ismin Yadullah, bir ismin Əli,
Pərdeyi niqabətdən uzatdır əli,
Haqqınan sırrını bir eylədin, Şah!

Dindirdin Abbası – mən dərdiməndi,
Boynuma sən saldın eşqdən kəməndi.
Dəryanın üstüyənən sürdün səməndi,
Özünü Cəbrayıł, pir eylədin, Şah!

Guya Həzrəti Əli meracdan qayıdan vaxtı Cəbrayılnan baravar gəlirdilər. Yolda bir enni dəryaya irast gəldilər. Cəbrayıł dedi ki, mən qanatdanıf uçuf gedəjəm, ya Əli, sən nağayrajasan?

Həzrət Əli o vaxtı Düldülə bir aji qamçı çəkif, Cəbrayıldan qavax gəlif dəryanın bu toyuna çıxıf namaz qılmağa başladı. Cəbrayıł onu gəlif belə görəndə, dedi, ya Əli, pirimsən, doğrudan da sənin sırrınə çatmax olmaz. Abbas həmən bu hədisə işarə eliyir.

– Oğul, oğul, Abbas, gəl sən mənim vaxtimı alma, qohum-qərəvən kimdi, de, yoxsa varif çıxıf gedəjəm burda qalajaran. Tənabım yox, nə ilə səni xilas edim.

Dedi, mehriban babam, qulaq as:

Misilsiz əcayibsən, tayfayı-həmtə,
Behişdə maliksən saqıəl-kövsər.
Qurana natiqsən, kəlama bəyan,
Vəkili karxana, sahibi-dəftər.

Sən idin meracın yolunda yatan,
Tifilkən ağ devin bəndini çapan.
Qul edif Bərbərdə özünü satan,
Vəsiyi Mustafa, qaziyyi Məhsər.

– Sən gənc yaşlarında ağ devin bəndini çapan Əlisən, qul edif Bərbərdə özünü satan Əlisən.

Bərbər şəhərində bir kişinin on dörd qızı olur. Padşaha çox borcu olur. Başına oyunnar gətirir Padşah. Həzrəti Əli qul donunda həmən kişinin yanına gəlir ki, məni qul donunda apar padşaha sat, ancaq qiymətini çox baha de. Həmən kişi həzrət Əliyi qul adına gətirif padşaha satan vaxtı, çox böyük qiymət dedi. Padşah dedi ki, sənin bu quluyun qabiliyyəti, başarığı nədi ki, sən bunu belə baha qiymətə satersan?

Kişi dedi, o, dağdı dağ üstünə mindirə bilir.

Dedi, o ki, elədi, onda bu gejə mənim sarayı bir yerdən götürüf başqa yerə qoysun.

Kişi dedi, inşaallah, səhər açılanda görərsən. Padşah səhər yuxudan oyananda gördü ki, doğrudan da saray yerində döylü, o tərəfdədi, ancaq qul yox oluf. Padşah kimə toxunduğunu onda bildi. Əlacı ona çatdı ki, Bərbər şəhərinin sakini on dörd qız atasını dünya malının qane eləsin.

Yer-göy varlığına tutdu bərqərar,
On səkkiz min aləm külli hər nə var.
Fatmeyi-zülfüqar, Düldülü-Qəmbər,
Sana bəxş eylədi ol pərvərdigar.

Sən oldun neçə min nəbidən əla,
Hax dedi şaynına lövla ha lövla.
Bir ismin Yadullah, bir ismin Təha,
Bir ismin Qul-kafa, bir ismin Heydar.

– Əyə, oğul, ağlına gələni sayaxlama, de görüm, mənim adım nədi?

Abbas dedi, qulaq as, gör nədi:

Abbas, bu sırrları kim bilər, Allah,
Kümbəzəl Xızırda zikiriullah.
Beytülmüqəddəsdə vallah və billah
Yoxdu sənin kimi zatı pürhünər –
Ya Əli havar.

“Ya Əli havar” – deyəndə sol əlini uzadıf Abbasın sağ əlinnən tutuf çəkif quyunun qaşına qoydu. Dedi, oğul, izanın yaxşıdı, məni

yaxşı tanıyıfsan, məni çox təriflədin. Abbas dedi, sana qurvan olum, olanı belədi, hələ mən az təriflədim.

– Oğul, indi de görüm bir, harya gedirsən, mən səni harya aparasıyam?

– Dedi, Ağə, sən özün bilmirsənmi?

Dedi, yox, bilmirəm, məni agah elə görüm sən harya gedirsən.

Abbas götürdü görək nə dedi:

Könül bir cananın sövdasındadı,

Misildə mələkdi, mahu ənbərdi.

Camalın yanında “tu”yanan fail,

Bilmirəm “əlif”di, ya sənubərdi.

– Oğul, oğul, elə sən o canannan ötrümü bu yollara düşüsən, ayrı canan zad yoxdumu?

Gedək cənnətdən yeddi min, yeddi yüz, yetmiş yeddi pərinin hamısını burya gətirim. Onların içərisində hası gözəldi onun yaxasının tut, ömrünü başa vur. Neynirsən bu zülmü çəkif.

Abbas dedi, qulaq as, Ağam:

Yarımın camalı qureyşin nuru,

Yusifi-Kənandı, Çinin fəxfuru.

Deyillər cənnətdə çox olur hürü,

Onlar qocalıflar, yar təzə-tərdi.

– Oğul, axı səni onun yolunda öldürəjəklər. Nə deyirsən, ölümünə irazısanmı?

Abbas dedi, qulaq as, Ağam:

Çoxu aşixlığı asan şey sandı,

Cəfasını gördü, sonra oysandı.

Bir canım var, xan Pərimə qurvandi,

Qoy desinnər Abbas üçün bu ardı.

Sənə qurvan olum, məni öldürsələr də, asif-kəssələr də neynillər eləsinlər mənim boynuma bu kəməndi sən salıfsan, sən də qurtarmalısan, daha mən heç zad bilmerəm.

– Oğul, gözünü yum. Abbas gözünü yumuf, əlini ağasına verif atın belinə suvar oldu. At yeni yerinnən tərpənmişdi. Abbas gördü

kecavə gedir. Odu ku götürüf sazin zilini-zil, bəmini bəm elədi aldı
görək nə dedi:

Ay həzərət, gedənə bax, gedənə,
Məni gözü yaşdı qoyuf yar gedər.
Yüklənifdi qəflə, qatır, barxana,
Elə bildim küllü-aləm var gedər.

Hanı bu ölkədə ədalət, divan,
Yox kimsə dərdimə eyliyə dərman.
İnsafa gəlmədi o Dəli Becan,
Sarvan çəkər, maya kövşər, nər gedər.

Alçaxda dayandım, gördüm ucانı,
Yarı yolda qalsın Dəli Becəni.
Yar yolunda qoydum bu şirin canı,
Abbas deyir: Pəri kimi yar gedər.

– Oğul, oğul, qəm yemo, inşaallah muradına çatarsan – deyif Abbası atdan türşüdü. Dedi, bir namaz qı lax. Abbas gözünü açanda gördü bir böyük əzəmetdi şəhərin böyründə dayanıflar.

Dedi, oğul, məqamında gəlifsən, hələ bir namazımızı qı lax, in-nən belə görərsən Allah qoysa. Atdan endilər, üz qıvlaya çöyürüf, “Allahu-əkbər” – dedilər, salavat çöyürüf namaza duran vaxtı Tufarqanni Abbas fəhm yetirdi, yeddi min yeddi yüz yetmiş yeddi mələkzada hamısı yerə endi, hamsı həzərət ağalarının başına cəm oluf Allahtalıya duva eləməkdə oldular. Peyğəmbər salavatullahın kəbəsinə doğru baş əyif, onun qıvlasına /qiblə/ doğru namaz qıldılar. İki rükət namazdan sonra Abbas sağ yerinnən qalxan vaxtı gördü kü, ağası buna baxıf der oğul, oğul, bax gör o şəhər tərəfdən gələn kimdi? Belə baxanda gördü kü, bir qoja kişidi, çıynində nəsə gəler. Bir də dala dönüf baxanda gördü, ba, heç kəs yoxdu, yanı ağası gənə qeybə çəkildi. Abbas belə olanda götürdü görək nə dedi:

Kor olasan a gözdərim,
Duran ağam hara getdi?

Batıl olan xəsimləri,
Aşkar edən hara getdi?

Zülfüqarı çaldı daşa,
Bir cüt bulax çıxdı qoşa.
Əjdahanı başdan-başa,
İki bölən hara getdi?

Mən qurbanam ənbərinə,
Düldülünə, Qəmbərinə.
Cəbrayılın şahpərinə,
Ustad olan hara getdi?

Mən istərəm Mustafanı,
Ağamnan natiq Qurani.
Abbas kimi beynavani,
Ağlar qoyan hara getdi.

– Onatana qoja gəlif yetirdi.

– Salamin əleykim, oğul.

Dedi: Əleykimə salam.

Kişi Abbasın üzünə baxıf belə durdu.

– Əyə, oğul, sən quyuda olan oğlan döysənmi?

Abbas dedi, a kişi, nə danışırsan, quyu nədi?

Kişi dedi: Bu gejə mən yuxuda gördüm kü, mənim burdan
iyirmi günnük aralı olan qazdırduğım quyuya səni salıflar.

Abbas dedi, bəli ordoydum.

– Bə səni kim çıxartdı?

Abbas dedi, babacan, qulaq as gör məni kim çıxartdı:

Zəmində giriftar idim, əkbəri sübhana bax,

İki aləmin günəsi şövkət edir şana bax.

Vəssalam qələm çaldı girdi o, donnan donara,

Nöh fələkdən tər açıldı səlli-əla rizvana bax.

– Ay oğul, mən gördüm, burda sənin yanında çoxlu insan
cinsi adamlar görünürdü, onnar nejoldu?

Bir təşn də üç səxavə, mənəm qul, kəmtar gəda,
Daş yarıldı, Düdgül çıxdı, həftidən gəldi səda.
Yeddi min yeddi yüz yetmiş yeddi pərizada
Çar tərəfdən səcdə qıldı hürreyi-qılmana bax.

– Nə danışırsan oğlan, sən yuxu görmürsən ki?

Abbas dedi, qulaq as:

Yeddi yerdi, yeddi göydü, yeddi də xaki-zəmin,
Ərəbi qıvlə tərəfdən sərvər alan şahidim.
Müşkülləri həll eliyən Duvarqan Abbas üçün,
Üz döşərəm xaki payna həbib-i-rəhmana bax.

Söz cavabı tamam oldu, Xoca Yaquf kişi dedi, oğul, o quyuyu
mən qazdırışam. Atama-anama ehsan üçün. O quyudan səni
çixardıf gətirəni niyə mana göstərmədin?

Dedi, atası rəhmətdik, özüm düz əməlli gördümmü ki, sana da
göstəreydim.

– Oğul, görünür sən gözəl insansan, gəl mənnən barabar
mənim evimə gedək.

Xoca Yaquf kişi Tufarqanni Abbası gətirdi evinə. Arvadına
dedi, arvad, Allahtala bizə məleykə kimi bir adam yetirif. Bu
adama gərək elə qulluq eliyəsən ki, başının tükü də incimiyo.

Arvad qonaqpərvər adamıydı, “mənim canım ona qurvan” –
deyif əl-ayağa tüşdü. Allah verənnən, çaydan-çörəkdən, təam eliyif
qurtarannan sonra Abbas dedi, Xoca Yaquf baba, mən gəldiyim
günü bilirsənmi?

Kişi dedi, bilirəm da həmən gündü.

Abbas dedi, bu günü yaxşı yadında saxla, ancax sənnən çox
tavaqqqa eliyirəm ki, günü savaxdan mana bir iş tap. Boş-bekar
dayanmaxdan bir şey hasil olmaz, özümə dinar qazanım gün-
güzarınımı gərək qurum nə qədər ki, burdayam.

– Oğul, qonşuluxda bir dəllək var, ona şəyird lazımdı gedər-
sənmi?

Dedi, niyə getmerəm, gedərəm.

Tufarqanni Abbas dəlləyin yanına gəldi. Salam verdi, “əleyk”
aldı.

– Dəllək baba, məni özünə şeyird götürərsənmi?
– Mənim gözüm üstə.

Bəli, həmən gündən başdıyıf Tufarqanni Abbas düz on səkkiz gün bu dəlləyin yanında şeyird dayandı. Gələnin-gedənin üzünübüşəsini təraş elədi. Bu az müddətdə o qədər irazılıx, o qədər şanşöhrət qazandı ki, həmən bərbərə yaxın gələn olmurdu, nəinki Abbas. Bu gündən ərzində dəllək o qədər Abbasın hesavına qazanmışdı ki, gəl görəsən. On səkkiz gün tamamında bir də kənddəşəhərdə hay-haray tüşdü kü, deməzsənmi Təbrizdən Batmanqılinc Məhəmmədin bacısını şah oğlu Şah Abbasə gətirillər, camahat hamısı onun istiqbalına, görüşünə çıxmalıdı. “Məmə” – yeyənnən, “pəpə” – deyənə, ala öküz minənnən, qara öküz minənə, at minən, qatır minən, uzunqulax minən hamı özünü yetirdi şəhərin qapısına.

Dəllək dedi ki, ay Abbas, sənin qadan alım mən gələnətən burda dur, mən padşahın qırxinci zövcəsini görmək üçün onun hüzuruna getməliyəm, Abbas dedi, kişi, yavaş, mən də sənnən gedəjəm.

– Ayə, harya gedəjəsən?
– Harya ki, sən dediyin yerə. Ancax səni and vererəm o yaradana ki, məni havaxdan burda görüfsən onu deyrsən.

Abbas Xoca Yaquf kişiyi də səsdədi, baravar gəldilər şəhərin darvazasına.

Gəlhagəl, kəcavə anardan gələn kimi ən birinci Abbası Pəri xanım gördü. Pəri xanım qaqlıdıyıf sevinif gülən vaxtı Becan dedi, niyə gülürsən? Dedi, nejə gülmüyüm, Abbasım odur qoltuğunda saz qabağıma gəlif.

Beçan belə baxanda gözdərinə inanmadı. Dedi, əyə, zalim oğlu, – yavaş-yavaş Abbasın yanına gəldi. Dəvələri yatırtmışdılar, şahın özünün adamlarını gözdüyürdülər ki, Pəri xanımı qarşılaşın. Hələ qara camahat yiğilmişdi. Dəli Beçan dedi, əyə, Abbas, mən səni öz əlimnən qırx arşın quyuya salıf ağızına dəyirmən daşı qoymuşam, sən nejoldu ku, gəlif bizi qavaxladın. Abbas dedi, on səkkiz gün bunnan əvvəl. Dedi, elə şey olmaz. Dedi, inanmirsən, bax, bu adamlardan soruş. Xoca Yaquf and içdi, dəllək and içdi ki, on səkkiz gündü bu adam mənim şagirdimdi.

– Ay Abbas, sən allah düzünü de, səni burya kim gətirdi.
Dedi, qulaq as, gör kim gətirdi?

Qalmışdım qara zəmində,
Guşuma bir səda gəldi.
Oyandım xabi-qəflətdən,
Ərənnərdən nida gəldi.

Dərin dəryalar dalmışdım,
Yolu zülmətə salmışdım.
Hamıdan dalda qalmışdım,
İmdadıma xuda gəldi.

Özüm düzəm, sözüm düzdü,
Bədən birdi, yara yüzdü.
Abbas deyər, nurlu üzdü,
Məhəmmədəl Mustafa gəldi.

Becan dedi, Allahverdi xan vəzir, anamın südü mana haram olsun bu günnən belə mən Abbasa əlimi toxundursam, ona qarşı bir söz desəm – deyif, Becan aralandı.

Vəzir Abbasa yaxın gəldi, dedi, oğul, bu dediklərin düzdümü?
Abbas dedi, qulaq as:

Şeytan qalib gələr məhəbbət artsa,
Dəyər bir-birinə kəc adam oğlu.
Bir kimsə sənə hax yolunda düz ola,
Qoymaz yaşamağa bic adam oğlu.

– Əyə, oğul, mana niyə elə söz deyirsən?

Dedi, qulaq as:

Bir neçə söz deyim qəzəbə dalma,
Namərdin əlinnən sən badə alma.
Nanəcib adamnan oturub-durma,
Bir gün səndə görər suç adam oğlu.

Abbas deyər, cisim nədi, can nədi,
Ərəstədə sultan nədi, xan nədi?

Zülümkara din nədi, iman nədi,
Qoyufdu küfrünə tac adam oğlu.

Abbas saznan dediyi kimi, söznən də üzünü vəzirə tutuf dedi:

– Vəzir, sizi bu bəd yola, pis niyyətə salan kimsə də şeytanın böyüyüdü.

Vəzir dedi:

– Oğul, bizi bu işə şah göndərif, şaha elə təhqirli söz deməzdər, sözünə sərhəd qoy.

Abbas dedi:

– Görmüşəm, bilmışəm, gördüyümü də deyəjəm, kim olsa qorxası döyləm. Nə qədər ki, nəfəsim var, səsim var, sazım var, bir də özümnən qeyri heç kimə görünməyən ağam var. Mənim qorxudan heç bir pəkim yoxdu.

Kəcaveyi tərpədən vaxtı Abbas başdadı bunnarnan getməyə. Becan dedi, Abbas sən hara gedirsən? Götürdü görək Abbas dəli Becana nə deyir, tərəfinən ərz eliyək, könlunuz xoş olsun:

Ağa Becan, sultan Becan, xan Becan,
Ayrılmam Pərimnən belə gedərəm.
Aliş Becan, tutuş Becan, yan Becan,
Ayrılmam Pərimnən belə gedərəm.

Gözümnən görmüşəm öz məkanımı,
Yara qurvan dedim şirin canımı.
Öldürsələr halal edif qanımı,
Ayrılmam Pərimnən belə gedərəm.

Neçə müddət dərin quyuda qaldım,
O quyudan dür götürüf, dür aldım.
Şikəstə Abbasam, beynəva qaldım,
Ayrılmam Pərimnən belə gedərəm.

Pəri xanım gördü kü, Abbas bunnan ayrılmaz istəmir, ancax şahın adamları qoymullar. Götürüf bu yerdə görək nə dedi:

Gecə-gündüz fəğandayam,
Mənəm eşqin nətavani.

Taladaram mahalları,
Boş qoyaram bu meydani.

Bilirsənmi haraliyam,
Ağlı, göylü, qaraliyam.
Yüz yerimnən yaraliyam,
Sinəmdə zənbur nişanı.

Hökmünən yazdı fərmani,
Kim eylər dərdə dərmanı,
Pəriyəm yarın qurvanı
Abbassız istəməm canı.

Abbas gördü kü, Pəri də bunan ayrılmak istəmer, ancax kecavə geder, xalx da bunnarın dalınan. Götürör burda görək Abbas daha nə deyəjək:

Başına döndüyüüm Pəri,
Get Pəri, gələ bilmirəm.
Sana kömək olsun tanrı,
Get, Pəri gələ bilmirəm.

Peymanamız dolmayınca,
Gül irəngim solmayınca,
Şahdan izin olmayınca,
Get Pəri, gələ bilmirəm.

Usta ol, ustani tanı,
Üstümüzdə duruf qanı.
Qul Abbasın din-imanı,
Get, Pərim, gələ bilmirəm.

Kecavə yola düşüf şah sarayının qapısına yola düşməkdə olsun, şahın elçiləri, şahın əyyanları Pəri xanımı qarşılamağa gəldilər, onu pişvaz elədilər. Kecavə yərə enən vaxtı Şah oğlu Şah Abbasın özü istiqbaldeydi. Pərinin üzünə baxmaq istədi. Ancax Pəri üzünü açmadı, isteyirsən dünya yixilsin.

Becannan Allahverdi xan irəli duruf şahın qarşısında baş əydilər ki, sizin hökmünüzü yerinə yetirmişik. Becan dedi, şah sağ

olsun, qızı gətirdim, doğrudu... sözün dalını gətirmədi. Şah gördü Allahverdi xan vəzir çox məyusdu. Dedi, Allahverdi xan vəzir, yaman məyus görünürsən, görünür gətirdiyin gözəl Pərlam xanımın ayağının tozudu, eləmi? Vəzir dedi, yox, yox, şahım, ona görə yox, Pəri xanımın aqlına, gözəlliyyinə söz ola bilməz, bütün küreyi ərzi gəzəsən elə gözəl tapa bilməzsən. Məyyus olmağımın əsas səvəvi odu ku qızın nişannısı da dalınnan gəlif.

– Nejə?

Belə baxanda gördülər ki, Tufqarannı Abbas əlində saz özünü yetirdi. Padşah Abbas tərəf baxıf gördü ki, gözəl-göyçək, boylu-buxunu, Allahtalanın əlinin boş vaxtı yaratdığı bir oğlandı. Abbas yetirdi şaha baş əydi.

Pəri kecavədən düşüf Əsmər xanımnan birlikdə şahın göstərdiyi otağa gedən vaxtı Abbas dözə bilmədi, sazı genə də sinəsinə basdı görək nə dedi:

Məgər vəfan budu, ey gözəl Pəri,
Görçəyin halinan oldum xəbərdar.
Sarı Xoca kimdi mənim yanımda,
Eyləsin zülmünü bir təzə təkrar.

Pəri dönüf ürbəndini açıf Abbasə baxanda Şah oğlu Şah Abbas əyağı üstəydi, dizi üstə çökdü. Qızın gözəlliyyi nizə oluf Şah Abbasın ürəyinnən elə batdı ki, o tərəfənnən çıxdı.

– Abbas, sən nədi dediyin?

Abbas dedi, şahım, səbr elə, gör nə deyirəm:

Nə qədər canım var, dönmərəm sənnən,
Əl üzmərəm sənnən, əl üzmə mənnən.
Üz çevirif getmə əziz vətənnən,
Əyər rəva görsə, zülmü-zülmükar.

Ay Abbas, allah eləməsin ki, mən bir yana gedəm. Demişəm, genə də deyirəm, ölsəm torpağınam, qalsam sənin. Bizi heç kim bir-birimizdən ayira bilməz.

Abbas götürdü sözün möhürbəndini:

Salıfsan Abbası niyə bu aha,
Bu fani dünyada batma günaha.

Dil verdin o şaha, mən də bu şaha,
Sən yazmisan təkrar, məndəmi takrar?

Pəri gənə də Abbasə toxtaxlıq verdi. Dedi, heç ağlına qara-qura fikirlər gətirmə, özü də naxah yerdən ağlına pis fikirrər gəlməsin. Belə deyif, Pəri xanım, Əsmər, bir də şahın kənizdəri sara-yaya daxil oldular. Sizə deyim Şah Abbasdan. Elə ki, Şah oğlu Şah Abbas röyadan ayıldı, Pərinin nizəsi könlünnən çıxdı, qiyafəsinə daxil oldu. Başdadı başı hərrənməyə. Bir azdan özünə gəlif irəngi dəyişdi. Dedi:

– Allahverdi xan vəzir!

Dedi:

– Bəli.

– Sənin atan atama qulluq eliyif, baban babama. Səndəki ehtibarı dünyada görməmişəm. Doğrudu, sən haxlısanmış.

– Eyvallah, şahım, eyvallah.

– Bə bu dalınnan gələni neyniyək.

Gözünü çöyürdü, ajixlı-ajixlı əmr elədi, tez olun götürün bu Abbas deyiləni.

Fərraşdar töküldülər, Abbasın əl-qolunu bağlayıf götürdülər.

– Şahım, əmrin nədi, bunu neyniyək? Fərraşbaşı dedi:

– Kötük üstə qoyax başını kəsək, yoxsa itdərin yanına atax, itdər dağıtsın?

Şah dedi, yox, elə döylü. Onu zəhər quyusuna atın.

Zəhər quyusu nə olan şey idi? Doqquz dəqiqanın içərisində insan bədənini su eliyirdi.

Abbası gətirdilər zəhər quyusuna atdılar. Abbasın ağası hə-məşə üstündəydi. Quyunun divinə tüşən kimi öz-özünə əl-qolu açıldı. Elə bil behişt bağına tüşdü. Gözünü açıf özünü tərəzdiyən vaxtı quyunun divində götürüf görək nə dedi, sizi şad olun.

Sənə fəda olum Rəbbil aləmim,
Kimlər vardı ərş üzündə sənin tək.
Yeri-göyü özün bərqərar etdin,
Kim xəlq elər bu cahanı sənin tək.

Necə güldü o salmanın əlində,
Nə vəchidi peyğəmbərin əlində,
Asiman üzündə – ərzi-zəmində,
Kim qurtardı o dəllalı sənin tək?

Sinəmi dayadım təhnə daşına
Könlüm çoxdan oluf sənnən aşına,
Xeybər üstə əmir-əntər başına,
Kim vurardı zülfüqarı sənin tək.

Ayi-günü göydən yerə endirən,
Nəzər qılıf qara daşı dindirən.
On dörd oxu bir kamana mindirən,
Kimin vardı kamandarı sənin tək.

Abbasam çağırram Heydəri-Səfdər,
Behiştə maliksən saqiyi-kövsər.
Vəkili-karxana, sahibi-dəftər,
Kimin vardı ol dəftəri sənin tək.

Deyif, Allahına şükür eliyif göyə boylandı. Gördü quyunun
ağzında neçə sərbazdar hərrənir. Abbas susdu.

Bəli, Abbas qalsın burda, görək Pəri xanımın əhvalı nejədi?

Şah oğlu Şah Abbas Tufarqannı Abbası zəhər quyusuna atdırı
rannan sora Allahverdi xan vəziri yanına çağırtdırif ona göz aydın-
lığı verdi ki, Becannan, Sarı Xocanın əməyi itmədi. Şah dedi, və-
zir, indi qaldı toy tədarükü. Gərək toy işini də tezliknən həll eliyək.

Alahverdi xan vəzir çox məyus, fikirli halda kirpiklərini
qaldırıf şahın üzünə baxdı. Dedi, şah sağ olsun, gəl bu sövdadan əl
çək. Dedi, Allahverdi xan, nejə yanı bu sövdadan əl çək. Axı, bu
dərdə məni sən özün mübtəla eləmisən. Pəri xanımı da gətirif
burya sən çıxardıfsan.

Allahverdi xan vəzir dedi, şahım, doğrudu, onu deməyə heç
ehtiyac da yoxdu. Onu mən gətirdim. Ancax Sarı Xocanın da, Be-

canın da danışdığını görə burda Allahtalanın əli var. Yaziya pozu olmadığı sənəda aydınlaşı. Çünkü bu işi biz poza bilmiyəjiyik.

— Vəzir, axı, sizin çəkintiniz Abbasdan idi, bir də Batmanqılınc Məhəmməddən. Batmanqılınc qayıdanda görəjək ki, onun bacısı İran şahının ən əziz xanımıdı, ona da nə deyəjək? Qaldı Abbas, onu da gözününə gördün ki, atdırıdım zəhər quyusuna, aradan da filan qədər vaxt keçir, indi heç sümüyü də qalmayıf.

Allahverdi xan vəzir dedi, inanmiram, şahım.

Şah dedi, vəzir, inan sənin təlaşa düşməyinə heç bir ehtiyac yoxdu. İndi əsas məsələ Pəri xanıma qovuşmaxdı. Bu gün gərək ona hədiyyə verəm, onu sevindirəm. Anamın yadigar bir üzüyü qalif, o üzük demək olar ki, İran mülkünün yarısına əvəzdi, o üzüyü gərtirt, üstünü parıldat, Pəri xanımın barmağına keçirt. Özünə də de ki, bu gününən sən Şah oğlu Şah Abbasın nişanlısan.

— Mənim başım üstə — deyif vəzir təfşiriğin dalınca getdi.

Həmən üzük xəzinədən gəlif tamamlanıf gözəllənəndən sonra fikirrəşdilər ki, bu üzüyü kimnən göndərsinlər Pəriyə. Çox götür-qoydan sonra çağırıldılar Cahan qarıyı. Cahan qarı gəlif yer öpdü, başını qaldırdı. Qulluğunuzda hazırlam, şahım —dedi.

Cahan xanım, fikrimiz budu ki, bizim təzə zövcənin yanına gedif bu üzüyü ona verməlisən, özü də deməlisən ki, bu gününən şahın nişanlısan.

— Şah sağ olsun — dedi, Cahan qarı, üzük tək olmaz, onu yanına boyunbağı, dingə, hay-harey, hər bir şey təmsili yanında olsun, dəmi-dəsgahı.

— Həmən başım üstə — dedi şah. Şahın nəyi əysiy id?

Hər şey düzəldi, hər şey hazırlandı. Yola düşən vaxtı Cahan qarı dedi, şah sağ olsun, bə mana sənin bəxşeyşin nə olajax? Şah dedi, Cahan qarı, o sənin əlinnən üzüyü alif barmağına keçirse, sənin donun da, barmağıyn üzüyü də, boynunun bağlı da hazırlı, üstündə də cəvahiri-cənnət. Qarı bu sözdən çox xoşhal oldu. Yanında bir neçə kəniz harda ki, Pəri xanım əyləşif o barigaha qədəm qoyular getməyə. Qarıyı Sarı Xoca müşayat eliyirdi. Gəldilər Pəri xanımın əyləşdiyi barigaha çatdılar, çalğıyanan, sazandaynan, bir

neçə oyunnarnan Pəri xanımın könlünü almax istiyillər. Ancax gördülər ki, vallah, elə bil dağ başına qar yağıf. Pərinin halı özündə döylü. Gözünün qulağının da bunnara baxmer. Qarı əyləşif yalvardı, “sən filankəssən, şaha layıxsan”, belə, elə, qadın konludu, nəvazişi çox sever. Qarı o yannan, bu yannan əlinə üzüyü alıf Pəri xanıma dedi ki, sağ əlini mana ver. Pəri xanım dedi, nə üçün? Qarı dedi, bu üzüyü sana şah göndərif, bu gündən nişannınızdı.

Pərinin ağızının bircə o çıxdı ki, Allah heç bu işə xeyir verməsin.

Camahat elə bil suya döndü. Pəri xanım dedi, get şaha deynən ki, mənim nişanım Tufarqanni Abbası, qardaşım da Batmanqılınc Məhəmməd, havax qardaşım Batmanqılınc Məhəmməd gələr, üzüüzümə deyər ki, bajı sən Abbasın nişannısı döysən, Şah Abbasın nişannısın, onda mən bu üzüyü barmağıma taxaram. Yoxsa, öldüm torpağınam, qaldım Tufarqanni Abbasın. Get şaha belə çatdır.

Bəli, camahat, gedən qız-gelinlər, Cahan qarı qayıdif gəldilər söhbəti şaha diyən vaxtı şah üzünü vəzirə tutuf dedi, vəzir qadınnarın peşəsi naz eləmək, mənim bağrim çatdırır, toyu elən elə, tezdiknən toy olsun.

Hər yana car çəkildi, kağızdar dağıldı, hər tərəfə fərmannar getdi. Atdilar atdandı, şahın toyu olur, inşallah 40-cı toy başa çatajaxdı.

Toy günü təyin olunan vaxtı hər tərəfdən xalx töküldü gəldi. Şah qapısına çox yerdən qonaxlar gəldi, o cümlədən Türküyüdən 40 nəfər atdı gəldi. Hamsı ənamnan, hamsı baxşeyişnən şahın qapısının gəldilər girdilər. Toya gələnnər toya gəlməyində olsun, görək Abbasın halı nejoldu?

Abbas kimin yadına düşürdü? Düz on günüydü kü, zəhər quyusundaydı Abbas. Öz yiğvalına, öz baxtına, eləjə də öz ağasına böyük ümid bəsdiyirdi. Abbas beləjə quyuda qalmaxda olsun, gənə qayıdax şahın toyuna.

Türkdən gələnnər hası məclisdə əyləşmişdilər orda çalğıçı istədilər. Cürə-cürə fars çalğıçıları gəldi. Türkler dedilər, xeyir, biz oğuz tayfasıyıx, bizə ozan gərəkdi.

– Ozanı İsfahanda hardan tapax? Nə qədər gəzdilər bir nəfər də olsun aşix tapılmadı ki, tapılmadı. Axırda Becan dedi, şah sağ olsun, bir söz var ürəyimdə sana deməyə ama utaneram. Şah dedi, niyə utanırsan, de. Becan dedi, şah sağ olsun, bu şəhərdə Abbas-dan başqa bir aşix çətin tapıla, icazə ver Abbası gətirək gələk.

– Ayə, zalim oğlu, nə danışırsan, on gün bunnan qavax Abbas zəhər quyusuna salınıf.

Bejan dedi, şah sağ olsun, onu quyuya salan vaxtı o kimləri çağırdı dada. Mən inanmırıam ki, o tələf ola. Şah dedi, Becan, əyər sənin dediyin düz olsa, Abbas diri qalmış olsa mən bu gündən Pəri xanımnan əl çəkif bu toyu onnarın adına bağlıyif bir-birinə qovuşdurajam.

Bejan dedi, şah sağ olsun, mən umutvaram ki, o salamatdı.

Vəzir dedi, şah sağ olsun, hələ tələsmə, o bu dəfə sağ da olmuş olsa, gərək sən onu dönə-dönə sınavdan çıxardasan.

Şah dedi, nejə?

Vəzir dedi, əvvəlcə o quyuya bir səda eləmək lazımdı. Pəriyi çağırtdır gedək hamımız quyunun başına. Həmən quyuya Pəri bir daş tullasın görək, o quyudan səs-sorax gələjkmi? Onda biz bilək o salamatdım, ölüfmü?

– Vəzir, əyər biz özümüz daşı atsax olmazmı?

– Xeyir – dedi vəzir. Mən belə məsləhət görüürəm. Allahverdi xan o qədər coxbilmiş vəziriyydi ki, ola bilsin ki, dünya sırlarının coxunu bilirdi.

Pəri xanımın böyük qaravaşı Əsmərin yanına adam göndərdilər ki, Pəri xanım bu gün eşiyyə çıxmalıdı.

Pəri xanım əlində zəhər, dəyqasını gözdüyüür kü, havaxt içif dünyadan getsin. Ancax Əsmər xanım ona çox maneqılıx törədir ki, ay xanım, sizə vergi verən var, sizə buta verən var, sizə yazı yazan var, səbr elə, səbr eləmək hər elmin başıdı, “sükutluxdu, salamatı dünyənin”, /allah irəhmət eləsin Aşix Şenliyin sözüdü/, sükutlux eləmək lazımdı, görək işmizin axırı nə olur, başımıza nə qədər⁸ gəlir?

⁸ Qədər – hadisə, olay.

Pəri xanım Əsmərnən baravar sallana-sallana həmən quyunun üstünə gələn vaxtı Allahverdi xan dedi ki, xanım, o daşı götür o quyuya at. Pəri xanım baxıf gördü daş iridi, yanından bir xirdaja daş götürüf quyuya atan vaxtı quyudan bir nalo qalxdı, götürək görək nə deyir, tərəfinnən biz deyək, sizə də can sağlığı:

Duman gəl get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözüm cananı görsün,
Nə könlüm qubar eyləsin.

Yaşa, sevdiciyim, yaşa,
Deyilənnər gəldi başa.
Bir yannan özün tut daşa,
Bir yannan el car eyləsin.

Abbas ağlar zarı, zarı,
Getməz könlümün qübarı.
İlqarının dönən yarı,
Tanrı tezbazar eyləsin.

Şah oğlu Şah Abbasın matı-qutu qurudu, mətəl qaldı. Dedei, ilahi, sənin varlığına, birliyinə şükür, sən ki, belə iş görüsən.

Ancax Pərinin bu sallanışı, bu gözəəliyi Şah Abbası dilinnən çıxan ilqarı tamam unutdurdu. Dedi, xanımlar, siz keçin gedin görək başımıza nə gəlir.

Fərraşdar yiğildilər, kəndir saldılar. Abbas quyudan çıxdı. Şah oğlu Şah Abbas gənə öz gözünü inanmir. Öz-özünə fikirrəşdi ki, görünür zəhər quyusuna salmıyıflar Abbası, elə belə quyuya salıflar. Odu ku, fərraşdardan soruşdu:

– Ayə, ay uşaxlar, burda zəhər quyusu hasıdı?
Dedilər şahım, zəhər quyusu indi Abbası çıxartdığımız quyudu. Padşah bu işə mətəl qaldı.

Pəri xanım dala qayıdış Əsmərnən baravar Abbasa tərəf gəlməyə başdadi. Abbas Pəriyi görüp götürdü görək nə dedi, siz şad olun:

Qədəm qoyuf yar yanına gedəndə,
Elə gəl, elə get yol inciməsin.
Əmməyə busə ver şirin ləbinnən,
Dodax tərpənməsin, dil inciməsin.

Şah Abbas quruyuf qalmışdı. Doqquz gün zəhər quyusunda qalan bir cavan elə bil quyuda daha da gözəlləşmişdi. Götürdü Abbas sözün ikinci bəndini görək nejə dedi:

Dərildi bostannar, boş qaldı bağlar,
Könül istədiyni verməsən ağlar.
Darayıb üstünnən al-yaşıl bağlar,
Həmayıl üstünnən tel inciməsin.

Abbas elə başa düşdü ki, Şah Abbas artıx Pəri xanımın könlünü alıf, ona görə də belə deyir “Dərildi bostannar, boş qaldı bağlar”.

Abbas deyir, şah da mənnən yağıdı,
Ölüm geldi, ayrılığın çağdı.
Pərim əcəb ortalığda sağdı, /saqı/
Dəstində piyalə ol, inciməsin.

Söz cavabı tamam oldu. Pəri xanım bu sözə incinmək istiyən vaxtı Əsmər dedi, ay Pəri xanım, incinmək yeri döyü. Bir fikir ver, Abbasın yerinə ayrı adamlar olsa idi ərimişdi, sən onun sözünnən incimə.

Pəri xanım Abbasdan ayrılan vaxtı Abbas götürür görək Pəri xanımıma nə deyir, siz şad olun:

Başına döndüyüüm, a Gülgəz Pəri,
Əməller ləbini, aman, əl aman.
Badi-səba mənnən yaman yağıdı,
Dağıdar telini aman-əlaman.

Kəsmə hilal gözün siyah sürməsin,
Seyraquflar qönçə gülün dərməsin.
Pünhan dolan, səni nadan görməsin,
Eşidər dilinnən aman-əlaman.

Hərdən sən Abbası yada salanda,
Dindirifnən sınıx könlün alanda.

Əvrişan tellərə səjdə qılanda,
Sürüşər telinnən aman, əl, aman.

Pəri dedi, mən özüm bildiyim yaxşdı, Abbas, sən öz başını saxla. İnciyən kimi oluf Abbasdan aralandı.

Pəri Abbasdan aralanıf öz otağına getməkdə olsun, sizə kimnən deyim, Şah Abbasdan.

Şah Abbas dedi, Allahverdi xan vəzir, mən bu işə mat qalmışam, bu Abbasdan nəynən hayifimizi alax?

Vəzir dedi, Şah sağ olsun, mənim bir tədbirim var, hası yolnan ki, bu məclisə varid olajax, həmən yola zəhər səfdirmək lazımdı.

Şah dedi, nə danışlığındı, vəzir? Doqquz gün zəhərin içində yaşıadı, ölmədi, indi zəhərin tozunnan ölərmi, sənin ağlin hardadı?

Nəsə Abbası məclisə götirdilər. Abbas məclisdəkilərə baş əyif telli sazı sinəsinə mindirdi. O yana, bu yana boylananda soruşdular ki, Aşağı Abbas, haralisan, hansı məkannansan? Abbas dedi:

– Tufarqannanam.

Eşitdiyimizə görə, sən bu gün doqquz gündü zəhər quyusundasan, bə nə təhər oldu sən ordan salamat çıxdın? Deyillər doqquz dəqeyqada zəhər orda adamı əridər. Abbas dedi, qulaq asın görün mənim başıma nələr gəlif:

Onun kimin şahi-xuban sevənin,
Bəki⁹ nədi qala qəmlər içində.

Gözəl şahın üzün görən çürüməz,
Yüz il qalsa çahi-nəmlər¹⁰ içində.

Buyurdunuz götirdilər fərmana,
Davasız dərdimi yetir dərmana.
Qayda budu şamda yanar pərvana,
Yazix canım yanır oddar içində.

Şah Abbas düşündü kü, bu “onu kmi şahi-xuban” – deyəndə kimisə nəzərdə tutur. Dedi, oğlan, sən hansı dinin adamısan?

Abbas dedi, qulaq as, qulaq as:

⁹ Bəki – yəni, nə qorxusu?

¹⁰ Çahi-nəmlər – nəmlı quyular

Abbasa dedilər, sən hansı dinsən,
Ağılda, kamalda xeyli dərinsən.
Varanda məclisə sədrinişinsən,
Məleykəsən müqərrəblər içində.

Şah oğlu Şah Abbas dedi, ey vallah oğul, ey vallah. Demək
sən hər şeyi bilirsən? Dedi, bəli, bilirom.

– Kimə inanersan?

Dedi, Ağama inaneram. Allahımıma inaneram, Peyğəmbərimə
inaneram. Məni bu dərdə dəlalət eliyənə inaneram.

Dedi: Oğul, o ki, inanersan, onda səni bir balaca sınığa
salajam.

Dedi: Buyurun, mən sizin sınığınıza hazırlam.

Şah dedi, Allahverdi xan, bunun gözdərini bağlatdır görək
qapıdan girənnəri bir-bir tanıyajaxxımı?

Bəli, Abbası ayrı bir otağa apardılar. Gözdərini qara parçey-
nan elə sarıldılar ki, bir yannan baxmağa imkanı olmadı. Türkdən
gələn paşalar, bəylər mətəl qalıflar bu nə sirdi, nə hikmətdi? Nə
gözəl oxuyan sənətkardı. Bunu niyə qoymadılar biz bir az qulax
asax.

Yazix Abbası içəri gətirdilər. O tərəfdən də Şah oğlu Şah
Abbas, ancax yanında bir tanınmış adam gözəl bir libasda şah-
nan baravar içəri girən vaxtı dedi oğul, indi de görüm o anardan
gələn kimdi?

Tufarcanni Abbas gözü bağlanmış şəkildə götürür gələnnər
səmtə çöyrülüf nə deyir, siz nə eşidersiniz:

Qan ağlama qəmli könlüm, ol şiri yəzdan gəlir,
Zəlillərin gümanıdı ol Şahi Mərdan gəlir.
Yüz min dərdim tügyan etsə, yenə gəlməz eynimə,
Ağam Əli köməyimdi, eyliyər dərman gəlir.

Allahverdi xan vəzir dedi, oğul, de görək gələn kimdi axı?

Abbas götürdü görək:

Mən bir şahın nökəriyəm, payına¹¹ diz çökərəm,
Ala gözlu Pərim üçün ağlayıf yaş tökərəm.

¹¹ payına – ayağına

Bağlatdırın gözdərimi imtahannan keçərəm,
O yandakı şah Abbası, yanında mehman gəlir.

Şah oğlu Şah Abbas mətəl qaldı, dedi, əyə, bu nə möcüzəli
adamdı, bunun qulağına kimdi belə deyən? Bir az şübhələndi,
amba gördü kü, Abbasın yanında heç kəs də dayanmayıf.

Götürdü Abbas birini də:

Tufarqanni Abbas üçün hər sitəm şirin olur,
Boylamışam mən eşqimi dəryadan dərin olur.
Eşq əhlinə zülm eliyən axrı zavalın bulur,
Baxarsan ki, məhşər günü olufdu peşman gəlir.

Doğrudan da, Şah oğlu Şah Abbas peşman oldu. Dedi, İlahi,
varlığına çox şükür, bu nə sirdi? Ancax Pəri xanımın gözəlliyi Şah
oğlu Şah Abbasın beyninnən getmer. Dedi öldü var, döndü yoxdu,
neçə belə Abbasdar qırılsa da mən Pəridən əl çəkən döyləm.

Bu sıñax belə başa çatdı. Tufarqanni Abbas gənə də başdadı
Türk qonaxlarına ozannıx eləməyə. Dədə Qorqutdan söz açdı,
keçmişdən, gələcəkdən söz açdı. Biri əyannan qalxdı dedi ki, bizi
başa salmax üçün yaxşı bir söz oxuynan, elə oxu ku, həm ərəbi
olsun, həm farsı olsun, həm türkü.

Abbas dedi, baş üstə:

Arif odu dərsin urfatdan ala,
Dəmə qal qatmaya hərdən edə güş.
Xəbər aldım sövlü-səlat neçədi?
Ərəb-xəmsi, farsi-pənci, türkü beş.

Geyinifdi yar qəddinə inci, dür,
Gümüş kəmər incə beli incinidir.
Düzdürüfdü dahanına – incidir,
Ərəb-ziriş, farsı-dəndan, türkü-dis.

Müxənnət adamnan olmayın aşna,
Axır bir gün zəhər qatar aşına.
Abbas deyir, naməndlərin başına,
Ərəb-həcər, farsı-səngi, türkü-daş.

Camahat “Allahu-Əkbər” – dedi. Abbas çox xoşdarına gəldi. Abbas dərdinnən gileyləndi, başına gələnnərdən söylədi. Dərinnəndərinnən oxudu. Türk qardaşlarına başa saldı ki, mən bu azara düşüf burya gəlmışəm. Türklor ayağa qalxdılar, Şah Abbasa dedilər, axı belə olmaz, sən nejə özgənin qısmatını gətirif özünə zövcə elan eliyif bizi də toyuna dəvət eliyifsən. Allahın, peyğəmbərin hansının yolunda bu yazı yazılıf? O vaxtları din çox möhkəm oluf. Şah dedi, ay camahat, Pəri xanımı mən özüm gətirmişəm. Abbas nə çalır, nə oxuyur, onun dediklərinəmi inanırsınız?

Türk qonaxları dedilər, o ku elədi, onda gəlini gətirt biz də görək, ona boy görməsi verək. Həm də öz dilinnən eşidək, görək hansınızı istiyor?

Bir alim çağırıldılar. Şah bir elçi göndərdi. Əsmər xanım da başında bir neçə qızdar, kənizdər Pəri xanımı gətirdilər. Ancax gəlin palтарını geydirə bilmeyiflər. Pəri xanım yaxın qoymuyuf. Taaddim Batmanqılınc Məhəmməd gəlməmiş. Tufarqanni Abbas Pəriynən söz-dəşməmiş Şah oğlu Şah Abbas muraza çata bilməz ki, çata bilməz.

Abbas məclisə dəvət olunmuş alimə üzünü tutuf sazını sinəsinə götürüb görək nə dedi:

Başına döndüyüm, ay yazan alim,
Mən deyim dərdimi sən də bir də yaz.
Doqquz ay yatasan yarın qoynunda,
Üç ay payız, üç ay qışı, bir də yaz.

Mən tuş oldum nazlı yarın oxuna,
Ağ məmələr bir-birinə toxuna.
Bir qələm çal hər divanda oxuna,
Görən desin var əllərin bir də yaz.

Nə ola Abbası yada salalar,
Murğular havada qanad çalalar.
Qorxuram ki, yarı mənnən alalar,
Çağrışalar haçan gəlif bir də yaz.

Türklər dedi, oğul, heç kəs sənin yarını əlinən ala bilməz. O nə sözdü?

Pəri xanımın gözünün altınnan-altınnan Abbasə baxması, bir də hərdən bir Şah Abbasə baxması Abbasın sinəsinə ox oldu, götürdü görək nə dedi:

Sədəsi ellərdə can alan Pəri,
Kərdana həmayil tax, aydın olsun,
Sövdəsi sərimdə var olan Pəri,
Sinəmə odları yax, aydın olsun.

Bir zaman dövranı sürdüm sizinən,
Aşıq oldum söhbətiynən, sözünən.
Əzəl başdan mana baxan gözünən,
İndi özgələrə bax, aydın olsun.

Qul Abbası nə kənara atmışan,
Hərcayırlıq ülfət qatmışan.
Görürəm ki, təzə aşna tapmışan,
Sevdiyim, gözdərin çox aydın olsun.

Pəri xanım bir irəng verdi, bir irəng aldı. Ancax Əsmər xanım Pəri xanıma göz vurdub, təmkinni ol, görək sənin Abbasın sonra nə deyir:

Başına döndüyüm gülüzlü Pəri,
Söylə əlin şah əlinə dəydimi?
Dağıdırəm xanimanın könlümün,
Söylə, əlin şah əlinə dəydimi?

Pəri xanım başını bir-iki yol tərpətdi, dedi, arxayı ola bilərsən, mən sən düşündüyün kimi vəfəsiz döyləm.

Qəmzəsi bəllidi qaşı-gözünnən,
Öpməmişəm yanağınnan, üzünnən.
Ruhum ürpəşərdi çuğul sözünən,
Söylə, əlin şah əlinə dəydimi?

Ləkə yoxdu mən Abbasın zatında,
Biliyim var yerin yeddi qatında.

Döşək üstə, müşkül yorğan altında,
Söylə, əlin şah əlinə dəydimi?

Pəri elə ajixlandı, elə ajixlandı qıy vurdu camahatın arasından, üzünə-gözünə döyə-döyə qaçmağa başdadı.

Şah oğlu Şah Abbas Pərinin belə qaçmasını görүf dedi, a camahat, siz gördünüzüm Pəri nejə qaçıdı, o, doğrudan da Abbası sevmiş olsoydu elə qaçardımı? Ancax camahat Abbası başa düşür kü, Abbas öz sevdiyini sinağa çeker.

Pərinin belə ayrılması Abbası xeyli düşündürdü. Abbas düşünməkdə olsun, Şah oğlu Şah Abbas Pəri xanımın öhdəsinə qırx otax vermişdi. Xanım hasında istəsə dayana bilərdi. Otaxlar da o zövqnən bəzənmişdi ki, yeddinci, səkkizinci cənnəti-əla onun yanında bir şey döyüldü. Şah oğlu Abbas Tufarqanni Abbası qəmli görən vaxtı dedi, oğlan, sən naxah mənim qarşıma çıxıfsan. Axi, qız məni istiyir. Abbas dedi, ay camahat, mana ixtiyar verin, əyər mən Pəri xanımı qaytarıf gətirməsəm, onda söz Şah Abbas deyəndi. Camahat hərə bir tərəfdən “icazədi” – dedilər, Abbas, işində ol.

Pəri xanım hası otağa girmişdə Abbas da onun dalınnan girdi. Baxanda gördü Pəri xanım yanaxlarını al-qan eliyif. Abbası görən kimi gözdərini ox kimi üzünə zilliyif dedi, ay Abbas, sən nə ehtivarsız adamsanmış? O camahatın işində mana nə dedin? Mana nə olmuşdu ku əlim şah əlinə dəyəydi?

Pərinin bu sorğu-sualında görək Abbas nə deyir, sizi xoşbəxt olun:

Müşərrəfəm, dilbər sənin yanında,
Dünya şöhrətində xalisan, barı.
Uğratmışan məni Eyyub dərdinə,
Dərmanım səndədi, halisan, barı.

Sallana-sallana oda gedərsən,
Haçan, dilbər, sən də oda gedərsən?
Yandırıf cismimi oda gedərsən,
Od budu sinəmdə xalis anbarı.

Pəri xanım Abbasın üzünə boylanır.

Hamı yiğışdılar dar ayağına.
Yoxsul üzün sürtər var ayağına.
Abbas, əlin yetsə yar ayağına,
Döşən niyaz elə xalı, sən barı.

Abbas gördü hələ də Pəri xanım onnan incikdi. Odu ki, götürör görək daha nə deyir:

Məgər vəfan budu, a Gülgəz Pəri,
Görcəyin halimnan oldun xəbərdar.
Sarı Xoca kimdi mənim yanında,
Eyləsin zülmünü bir təzə təkrar.

Nə qədər canım var dönəmərəm sənnən,
Əl üzəmərəm sənnən, əl üzəmə mənnən.
Üz əvvirib getsən əziz vətənnən,
Əgər rəva görsə zülmü-zülümkar.

Pəri dedi, Abbas, sana deyirəm get, səni öldürəjəklər. Bir var sənin dadına qardaşım Batmanqılınc Məhəmməd yetirə. Özgə heç kəs yetirmiyəjək.

Abbas dedi, Pəri xanım, heç qəm eləmə, bizə buta verif bir-birimizə yazan ağamız bütün bəlalardan qoruyajax bizi, sən heç fikir eləmə.

Salmışan Abbası nəyçün bu aha,
Bu fani dünyada batma günaha.
Dil verdin o şaha, mən də bu şaha,
Sən yazmışan təkrar, mən yazım təkrar.

Pəri xanımın başının elə bil ildirim vurdu, aya, zalim oğlu-zalim. Sən iki gündü mənim gözdərimin yaşını tökdürdügün, məni vəfasız saydın yetmirmi, mən nejə şaha söz vermişəm, sən nə söylüyürsən?

Abbas burda yanlışlıq elədiyini başa tüsdü, gördü iş-işdən keçif, Pəriyi naxahdan incidif götürüf yalvarmağa başdadi, Pəriyi tərifə keçdi:

Səhər-səhər sərçəsmələr başına,
Gün kimi aləmə yayılan Pərim.

Mənnən sana hər kim yaman qandırsa,
Ya əqrəb dişdəsin, ya ilan, Pərim.

Qovma dərgahınının şirin nökəri,
Geymərəm hər şalı, hər qələmkiri.
Hicran xəstəsiyəm, yeməm şəkəri,
Qoynundakı nara qayılam, Pərim.

Pəri dedi, əyə, öyün yixılsın, nar axtaran adam beləmi eliyir,
gündə mənim üstümə bir şər yixırsan, mənim günahım nədi. Dedi,
qulaq as:

Götür yax sürməni, qaşına gəlsin,
Çal, əyri çalmanı başına gəlsin.
Abbasın sözləri xoşuna gəlsin,
Hürü qızlarından sayılan Pərim.

Bu sözü başa vurmuşdu ku, Abbas götürdü ayrı bir söznən də
Pərinin tərifinə keçdi:

Bir gözəl oxladı məni,
Belə əbru-kaman olmaz.
Göydən hürü-mələk ensə,
Onu kimi qılman olmaz.

Kavaf yanar közü ilə,
Danış yarın özü ilə.
Müxənnətin sözü ilə,
Yar ha yordan yaman olmaz.

Aşıq Abbas yana-yana,
Qara bağrım döndü qana.
Bir namə yaz Tifarqana,
Daha səndə aman olmaz.

Abbas saznan dediyi kimi, dilnən də Pəriyə dedi ki, o ki məni
istəmirsən, onda götür Tufarqana qardaşın Batmanqlıncı, anana
bir məktuf yaz ki, daha mən Abbasə getmirəm, Şah Abbasə gedirəm.

Belə deyəndə Pəri xanım gözlərinin yüz yerinnən gildir-gildir tökdü. O birisi otağa keşdi. Abbas da arxasınca getdi, əl çəkmədi. Hər otaxda üç bənd söz deyif o birsinə keçdilər. Otağın birində gənə Abbas götürdü belə dedi:

Qadasın aldığım, nədən məlulsan,
Əyər layiq bilsən dil sana qurvan.
Gümüş neştərilən tökdün qanımı,
Nazik əllərinən sil, sana qurvan.

Qoyun-quzu otlar dağın içində,
Piltə şöylə verər yağıñ içində.
Dindirdin bağbanı bağın içində,
Dedi, süsən, sünbüł, gül sana qurvan.

Başına döndüyüm gözləri xəndan,
Turunclar baş verif çıxıf yaxannan.
Abbas deyər, bir busa ver o xaldan,
Acıxländi, deyir, al sana qurvan.

Pəri xanım üzünü yaxın tutdu, dedi, öp, ancax bu günnən mənnən sana yar oldu yoxdu. Sən məni şərə salıfsan.

Abbas xeyli fikirrəşdi:

Könül, qəmli arxanca hey dolannam,
Nə insafdı, mən də sənsiz qalam, yar.
Gözüm görür, yarı yarın dindirir,
İstərəm ki, sənnən kamım alam, yar.

Ayrı düşdüm vətənimnən, elimnən,
Bülbülümnən, gülşənimnən, gülümənən.
Mən nə dedim, sən incidin dilimnən,
Həsrət qaldım mən dərmədim gülüm, yar.

Pəri xanım dedi, günah özündədi, Abbas.
Abbas deyər, tərk etmişəm elimi,
Axıtmışam gözdərimnən selimi.

Arada var çərxi-fələk ölümü,
Qoy camalın görünüm, sonra ölüm, yar.

Pəri yaxın qoymadı ki, qoymadı, o birisi otağa keşdilər. O birisi otaxdan o birisi otağa keşdilər. Abbas otağın birində Pəri xanımın qarşısını kəsif götürdü bir daha görək nə dedi:

Başına döndüyüm, a Gülgəz Pəri,
Çəkirəm həsrətin dərd ayağında.
Fələyin cəbrinnən, el töhmətinnən,
Düşmüşəm çöllərə dərd ayağında.

Pərim, sənin üzün görən tər salar,
Öldürsələr sənnən dönməz tərsalar.
Hicrannan məşq eylər, qəmnən dərs alar,
Sən mənə dərs verdin dərd ayağında.

Qabaq aydı, saç buludlu, üz gündü,
Sənsiz mənim bir sahatım yüz gündü.
Heç demirsən qul Abbasım üzgündü,
Qəm başınınna tutar, dərd ayağınınan.

Pəri dedi, Abbas, mən sənnən gedən döyləm. Qoy dərdimi burda çəkem. İnşallah savağatana ömür çoxdu, savax gələrsən danışarıx. Abbas dedi ki, Pəri, mən şaha, həm də türk qonaxlarına söz vermişəm, səni burdan geri qaytarmasam, sən mənim döyülsən, Şah Abbasınsan. Dedi, olum Şah Abbasın, mənnən getdi yoxdu.

Abbas başdadı zarımağa.

Başına döndüyüm, qurvan olduğum,
Harda qaldı, baxtı qara gəlmədi.
Bülbül uçdu qondu gül yarpağına,
Qismət oldu qönçə xara gəlmədi.

Şah hökmünnən xan üstünə xan getdi,
Didəm ağlar yaş yerinə qan getdi.
Qol boşaldı, dil dolaşdı, can getdi,
Məni apardılar dara gəlmədi.

Abbas deyər, bu ad yaman ad oldu,
Cismim atəş, qoynum dolu od oldu.
Mən can dedim, canan mənnən yad oldu,
Yaman uzaq oldu, ara gəlmədi.

Bəli, Abbasın Pəri xanımın bu dərddəşməsi, Abbasın Pəriyə bu cürə sözdər deməsi, Batmanqılınc Məhəmmədin gəlif çıxma-ması işi yaman çətinə salmışdı. Birdən bu yanda meçitdə gözəl bir əzan çəkildi. Bu əzan günorta əzaniydi. Cuma günüydü. Mömün kəstələri namaz qılmağa dəvət eliyirdi. Şah oğlu Şah Abbas camahata dedi, ay camahat, namaz qılmak lazımdı. Bu tərəfdən adam göndərif Abbası çağırtdırdılar ki, gəlsin namaz qılsın. Axunddar, mollalar, ülamalar, başı bələklilər gəldilər günorta namazına, qatarlaşış “Allahü əkbər” – deyif baş yerə söykədilər. Peyğəmbərin qıvlasına namaz qılıf qurtaran vaxtı Şah oğlu Şah Abbas dedi ki, Abbas, nə təhəri ola ki, səni kimi bir yeganə şair gələsən mənim məçidimə şeir demiyəsən.

– Şahım sağ olsun, heç olarmı demiyəm?! Qulaq as inşallah deyərəm:

İlahi xəlq etmiş qəni qüdrətdən,
Oxuram şaynına kəlamı təkrar.
Məscidi-əladı, mülkü-İsfahan,
Nurdan çəkilifdi üstünə mərmər.

– Eyvallah, oğul, yaxşı deyirsən. Bə bunun daşı-kəsəyi hardan gəlif?

Abbas dedi, qulaq as:
Qüdrətdən gəlifdi, qoyuluf daşı,
Lailaha illallah Quran naxışı.
Allahü əkbər, laməlisflə ya işi,
Bənnası olufdu Xızırı mötəbər.

Ay Abbas, dünyanın çəkmə qəmini,
Əli öz dəstiynən qazmış himini.
Peyğəmbər nuruynan tikmiş cameni,
Surədə oxunur məscidi-minbər.

Evvallah oğul, çox gözəl dedin, çox iraziyam sənnən. Ancax Şah oğlu Şah Abbas öz işini görür. Dedi, Allahverdi xan tədbir? Dedi, tədbir görülüf. Ətdar dükanına getməliyik. Orda hər iş düzələr, inşallah. Şah dedi, afərin sana, vəzir, afərin.

Yola düşdülər, ətdar dükanının qarşısına çatan vaxtı Şah oğlu Şah Abbas dedi, oğul, bu gün Cuma günüdü, qadınnarın konlunu almax lazımdı. Gedək ətdar dükanınınə ətriyat alax. Abbas dedi, mənim heç kimə bir şey verəcəyim yoxdu. Gənə özünüz bilən məsləhətdi.

— Oğul, almırsan, gənə heç şey alma, əmbə içəri girək.

Bəli, girdilər ətdar dükanının içərisinə. Dükənin girəcəyinə çatanda Abbası qabağa buraxdırılar. Sən demə, dükənin girəcəyini zəhərri almazdarnan dolduruflar ki, Abbas birinci girən kimi ayaxlarını doğuruf zəhərrəsin. İçəridə də Abbasdan ötrü şərbət adına zəhər qatıf düzəltmişdilər. Abbas qavağa tüşən kimi ürəyinə damdı ki, burda hiylə var, birdən ağası gözünə sataşdı, dinməz-söyləməz Abbas yol salğadı. Abbas ağasının dediyi yolnan xatasız-ətərsiz gəlif dükənin içində girdi.

Şah da, vəzir də mətəl qaldılar. Əlac zəhərri şərvətə qalmışdı. Göz elədilər tükənçiye ki, şərvəti Abbasa versin. Tükənçi qavağa yeridi, dedi, hamınız xoş gəlfsiniz şahın qədəmlərinən mənim tükənimə, alın bu şərvəti də nuş eliyin şahımızın şərəfinə. Belə deyif birinci şərvəti Abbasa uzatdı.

Abbas şərvəti əlinə alıf yuxarı aynabəndə baxdı gördü Pəri xanım başının qızdarının duruf buna tamaşa eliyir. Gözünün qaşınan işara elədi ki, olmuya içəsən. Abbas özü mətəl qaldı. Axı Pəri xanımı o biri sarayda qoyuf gəlmışdı. Bəindi bu Pəri xanım burya hardan gəldi çıxdı, haqqın dərgahına şükür eliyif götürüb zəhəri içmədi, dedi, şah sağ olsun, biz aşırı tayfasıyıx burda bu ətdar tükəninə söz deməsək, heç olmaz. Aldı görək nə dedi:

Ətdar tükənidə bir mollə gördüm,
Tutufdu dəstində var, ağını gör.

Verdi suvalını cavab almadı,
Döndərdi mənasın, varağını gör.

Allahverdi xan vəzir dedi, əyə, oğul, Abbas, bir deynən görüm
qapıdan içəri girəndə niyə bu tərəfdən girdin?

Abbas dedi, qulaq as:

Bitif dost bağında canım alması,
Dərmə, yetirmiyif, canım alması.
Necə qəbul edər canım almazı,
Doğram-doğram edər var ağını gör.

Vəzir şahın üzünə baxdı, molla Abbasın üzünə baxdı. Dedi,
əyə, oğul, mənim əlimdə ağı olduğunu nədən bildin?

Abbas götürdü:

Mənim yarım gülüf-gülüf baş bular,
Qaş oynadar, dil tərpədər, baş bular.
Qiblagahım başım üstə baş bular,
Tel azdi, sırganın var, sağını gör.

Tufarcannı Abbas belə deyəndə şah yuxarı baxdı, gördü, ayə,
doğrudan da Gülgəz Pəri bunnarın başının üstündə duruf.

– Allahverdi xan vəzir, onu burya kim gətirif?

Yüyrüşdülər yuxarı çıxdılar ki, gözəllər qatarraşif gedillər.
Ancax Pəri xanım aralarında yoxdu. Bu sırrə mat qaldılar. Bunnar
bu sırrə mat qalmaxda olsun, sizə kimnən deyim, genə Tufarcannı
Abbasdan.

Şah Abbas dedi, Abbas, sən mənim meylimə yatırsan,
görürəm, ancax hamı mənim Pərlan xanımına baş əyir, sən də onu
görəndə baş əyərsənmi?

Abbas dedi, şahım sağ olsun, qəlbimə yatsa, niyə baş əymirəm.

Məclisə xalx, camahat hamı yiğilif, gözdər qapıya tikilif. Pərlan
xanım tovuz quşu kimi min bir irəngə bürünüb budu içəri girdi. Söz
Abbasa verildi. Abbas sazını sinəsinə alıf görək nə dedi:

Aradım Osmani, gəzdim cahanı,
Misri, İstambulu, Şamı görmüşəm.
Harda adı bəlli gözəl vardısa,
Arayış, axtarış hamı görmüşəm.

Firon, İskəndər, Namrudnan-Şəddat,
Onlar da dünyada qoydular bir ad.

Yusiflə Züleyxa, Şirinlə Fərhad,
Bəhram ilə Güləndamı görmüşəm.

– Oğul, onnarmı gözəliydi, Pərlan xanım gözəldi, yoxsa sənin
Pərinmi?

Mana yarın hər sitəmi gözəldi,
Ürəyimdə dərdi, qəmi gözəldi.
Pərim gözəl, qəşəng nəmən gözəldi,
Çarı-naçar o Pərləməni görmüşəm.

Abbasam, sözlərim dilimdə əzbər,
Cəmdi ürəyimdə dərdimdi dəftər.
Şahım, sizin olsun məscidi-minbər,
Mən gözümnən müsəlləni görmüşəm.

Siz burda itaət eliyirsınız, meçitdə itaət eliyirsınız, mənim ba-
şıma ətdar tükənində min cür oyun açırsınız, ancax mən gözümnən
müsəllayı görmüşəm, mənnən əl çəkin.

Padşah Pərinin burya gəlif-getmək sırrını mətəl qalmışdı. Bu
hardan gəldi, hardan getdi, bunu burya kim gətirmişdi. Elə bil
yuxu görördü.

Abbas dedi, şahım, axı yaxşı döylü, türk qonaxların mənim yo-
lumu gözdüyüür, yaxşı döylü. Özü də söz vermişəm ki, mən Pəri xanı
gətirməliyəm. Bu oyunnardan əl çəkin, heç olmasa axşam na-
mazınatana Pəriyi gətirim, axşam da ya sana verər Allah, ya mana.

Şah Abbas Abbasa ixtiyar verdi. Ancax qarılıları, kənizdəri
hamısını elə öyrətmişdi ki, görün bunnar nə danışer, nə deyir?

Gələnnər xavar gətirdilər ki, nə vaxtdan Abbas Pəri xanıma
yalvarır, Pəri xanım heç gözünün ucunnan da baxmer ona. Şahım,
meyli sanadı.

Biz də görək indi məsələ deyilən kimidimi, yoxsa xavarçılar
yalanmı danışır?

Abbas Pəriyinən çox çənə-boğaz olmuşdu, oxuyuf yal-
varmışdı. Əlacı üzülüf birini də götürdü görək nə dedi:

Sən ki, bu qaydada belə gözəlsən,
Yoxdu gözəllikdə sana tay, gözəl.

Qaşların kamandı, kirpiyin oxdu,
Ağ üzündə qoşa xallar, ay gözəl.

Hax götürsün aralıxdan yamanı,
Artsın seyraqubun dərdi, amanı.
Hər kəs vursa, sənnən mənim aramı
Görüm düşsün evlərinə vay, gözəl.

Abbas deyər, qızıl gülü dərginən,
Dərifnən də sinən üstə sərginən.
Ağ üzünnən bircə busə verginən,
Hesab elə qonşulara pay, gözəl.

Pəri xanım birdən gülümsündü. Gülümsünən kimi Abbas dedi, mənim kimi gülünçə nə yaxşı gülürsən? Götürdü genə sazı bağırna basdı görək nə dedi:

Əzəldən “can” – deyif, “can” eşidən yar,
İndi “çor” deməyin ay nədən oldu?
Deyirdin ölüncə dönmərəm sənnən,
Bə indi dönməyin ay nədən oldu?

Tutmuşdun dəstində zəhərri camın,
Deyirdin içginən qalmasın kamın.
Söylədin həftiyə alarsan kamın,
Həftə ilə döndü ay nədən oldu?

Camalın şoləsin bənzətdim aya,
Görən heyran qaldı bu haqqı-saya.
Abbas mat qalıfdı sirli xudaya,
Səhərin günəşi ay nədən oldu?

Pəri xanım gənə də dedi ki, Abbas, mən sənin yanına düşüf getmiyəjəm. Get allah işini avand eləsin, görək savaxları İlahi nə göstərer?

Bəli, Abbas Gülgəz Pəridən çox qəmlı ayrıldı. Gəldi məclisə qayıtdı. Bu yannan da vəzir, Dəli Becan, bir də Sarı Xoca tədbir

töküllər. Savağa kimi nə qədər tədbir elədilər bir şey hasil olmadı. Bu yannan da xavar çıxdı ki, deməzsənmi üç günə kimi Batmanqılınc Dərbənddən vergiyi yiğif-yığışdırıf Təvrizə qayider. Bu üç gün müddətinə şahın toy eləmək niyyəti baş tutar-tutmaz üç gününən sonra Batmanqılınc Məhəmməd gəlif İsfahanın külliyyünü göyə dağıdajax.

Allahverdi xan vəzir dedi ki, şah sağ olsun, mənim belə bir tədbirim var. Savax bir məclis düzəldərsən, o məclisə əyannarı çağırıf yiğarsan, gözəl, bəzəkli qadınnar gətirdərsən, Pərlan xanım da o məclisdə olar. Ancax ortuya elə bir məcmai bəzədərsən ki, o məclisdə dünyanın ləli, cavahiratı, gövhəri, ən qiymətdi şeyləri orda olar. Bu gejə savaxatana da Pəri xanımı öyrətdirəjəm duadan,cadıdan yazdırıf üstə tikdirəjəm. Hökmən o savax sənin olmalıdırı.

– Vəzir, nejə?

– Bəzənərsən, ortuya çıxarsan. Əyləşərsən bir tərəfdə. Yanında əyannarın. Məcməyiyi də ortuya qoyaram. Pəri xanıma deyəjəm, bax bala, bu məcməyidəkilərin hamısı sənində. Nəvənə-nəticənə, gələcəyinə, hamısına yetər. Şah oğlu Şah Abbas da səni cannan-dildən sevdiyini özün bilərsən. Bütün İran camaahatının birinci xanım-xatını olajaxsan. Arvat xaylağıydı, bu gejə savağatana qızdar-gəlinnər Pəri xanıma sənin zülmənəni çalıf yoldan çıxardajaxlar, inşallah.

Şah oğlu Şah Abbasın xəzinəsində nəki gözəl, bahalı daş-qas varlığı bir gözəl məcməyi dolduruf savaxsı meydanın ortasına qoydular. Gejə savaxatana Pəri xanım öyrədilif. Məclis düzəldi. Şah Abbas başda, əyannar dörd yanında əyləşdilər. Bu tərəfdən Pəri xanımı gətirdilər. O tərəfdən də Tufarqanni Abbası gətirdilər. Bir tərəfdə dayanan kimi vəzir dedi, qızım Pəri xanım, sən bilirsən ki, bu dünyanın iyiyəsi İran səltənətinin başçısı Şah oğlu Şah Abbası. Özü də bu gün səni ona zövcə, həm də İran xalqına birinci xatun elan eliyirəm. İndi buyur o məcməyidəki dünya varı da sənində. İndi get o var-döylətin üzünnən öpüf Şah Abbasın yanında əyləş ki, bu gün qazları, müftüləri çağırax sizin nigahınız kəsilsin. Bu avara aşixdan sana ər olmaz, bala. Get, bala, get, saha doğru get.

Belə deyən vaxtı Pəri xanımı elə bil don vurdu. Nejə savağatana qulağını doldurmuşdularsa da bilmirdi nejə hərəkət eləsin. Yornux

maral kimi o tərəfə, bu tərəfə döyükdü. Gördü Şah oğlu Şah Abbas cah-cəlalnan əyləşif, bu yanda da yetim aşix. Nə olajax, aşığın nəyi var? Olanı əynində-başında olur. Öyündə heç zad yoxdu. Ancax Tufarqanni Abbasa baxanda gördü vallah, elə məlul-məlul duruf ki, allah göstərməsin. Öz-özünə dedi, gəl bir Tufarqanni Abbası sınağa çək.

Pəri xanım yavaş-yavaş başdadı şaha doğru getməyə. Abbasın ürəyi güpbüldəməyə başdadı. Götürdü görək burda nə dedi:

Başına döndüyüm, a Gülgəz Pəri,
Dur gəl bizə sarı, bizə gəl sarı.
Leyli-nahar¹² həsrətini çəkməkdən,
Gül irəngim oldu sarı, gəl sarı.

Pəri xanım gənə başdadı Şah Abbasa doğru getməyə. Abbasın ürəyi az qaldı yatsın. Dedi, əyə, bu zalimin qızının ürəyi deysən o yandadı, gözünü də yumuf geder.

Gəl bir bunun yadına salgınən.

Təbrizdə səninən gederdik bağa,
Qışda ağ otağa, yayda yaylağa.
İndi mən öljəm, özün pük ağa,
Zülfünnən tabutum sarı, gəl sarı.

Zülfünnən tabutumu sarı, gəl sarı – deyən vaxtı Pəri xanım əyağını saxladı. Geri döndü, Tufarqanni Abbasa doğru. Buzoy¹³ anasının üstünə yetirən kimi özünü yetirdi. Abbası qucaxlıyf üzünnən-gözünən üç-doqquz götürəndə Abbas zornan ayrılmış götürdü sözün dalını görək nə dedi:

Canım qurvan olsun həmişə mərdə,
Qədir Allah, fürsət vermə namərdə.
Abbası salmışdin qurtarmaz dərdə,
Dərmanı özünnən sarı, gəl sarı.

Bəli, Şah oğlu Şah Abbas bu səhnəni görəndə dodax titrədi, bigin bir tərəfi yuxarı qalxdı, sağ gözü aşağı endi. Şah Abbas belə hirsəndən həməşə bir qan çıxardardı. Adət eləmişdi, həməşə şah livasının altında bir qəmə gəzdirərdi. Elə ki, belə hirsəndi əlini

¹² Leyli-nahar – gecə-gündüz

¹³ Buzoy – buzov

atardı həmən qəmiyə, uzaxdan ajiğını tutdurən adamı vurardı. Diyəllər əlli arşınnan elə düz vurardı qəmə gəlif həmən adamın ürəyinə sancılardı. Bu dəfə də Abbası qanına qalstan eləmək fikrinən əlini atdı ki, qəməsini götürürə tulazdasın, gördü qəmə üstündə yoxdu. Bu vaxt Abbas Pərinin bu işinə götürdü görək nejə dedi:

Başına döndüyüm, a Gülgəz Pəri,
Apardı ağlımı, ay bu yanda dur.
Ağıl başdan oynar, ruh da bədənnən,
Eylədi tarımar, ay buyanda dur.

Halaldı nütvəmiz, bulunmaz haram,
Qırxlar məclisində mən orda varam.
Seyraqub adamlı heç olmaz aram,
Şeytandı felindən, ay bu yanda dur.

Abbasam, dövrənim ay belə keçdi,
Gün belə dolandı, ay belə keçdi,
Pərim də sallandı, ay belə keçdi
O səbəbdən dedim, ay buyandadı.

Şah Abbasın ağılı özünə gəlif qəməsini axtaran vaxtı tapa bilmədiyinə mətəl qaldı. Onatana çaparax bir neçə atdlar özdərini yetirdilər şahın hüzuruna, Şah sağ olsun, Batmanqılınc Məhəmməd böyük bir qoşunnan özünü salif İsfahana, sənin imarətiyin qavağındadı, səni axtarır.

Şah Abbas elə bil yuxudan ayıldı. Dedi, vəzir, tez Pəriyənən Abbası qonaq otağına keçir, özdərinə də hörmət elə, Batmanqılıncın qarşısına əzizdiknən çıx. Çünkü Batmanqılınc Məhəmməd çox qüvvətdi adamıydı. Şah Abbasnan uzun müddət bir yerdə oluf onnan dərs almışdı. Onun qolunu heç kəs qanıra bilmerdi. Şah Abbas yalnız onnan sayırdı. Bəli, Pəri xanımının Abbası qonaq otağına keçirtilər.

Bunnar qonaq otağında olsunnar, sizə kimnən deyim, Batmanqılıncdan. Batmanqılınc irəngi avazımış Şah oğlu Şah Abbasın qavağına gələndə həməşəki kimi təzimnən xavar aldı, mənim bajım-

nan yeznəm hardadı? Batmanqlınc “yeznəm hardadı” deyəndə şah dedi ki, Məhəmməd, Məhəmməd, niyə tələsiyirsən, bajinnan yeznən qonaq otağındadılar. Odu ki, toyları da çalınır allaha şükür. Məhəmməd təmiz soyudu, səhv elədiyini başa tüşdü. Yox-yox – dedi, şah sağ olsun, bu sahat onnarın yanına getməliyik. Şah irazi oldu, keçdilər qonaq otağına, qapıyı açanda nə görsələr yaxşdı? İnan Allaha Pəriynən Abbas bir-birinə elə sramaşıflar ki, dodax-dodağa. Elə bil ajmiş kalça anasını əmer. Nə qədər hündürdən Şah Abbas öysürdüsə xeyri olmadı. Batmanqlıncın səsinə Abbas ayıldı. Pəri xanım çarşavını başına örtüf qardaşının utanış bir tərəfə çəkildi. Abbas geri dönüf təzim elədi. Şaha da baş əydi, Batmanqlıncda da. Gəlif əl tutuf görüşdü. Batmanaqlınc dedi, Abbas, vəziyyət nə təhəridi?

Abbas dedi, Məhəmməd, çoxdan yolunu gözdüyürdük. Allaha şükür kü, gəlif çıxdın. Şah Abbas bayaxdan içərisini yeyir ki İlahi, mən neyniyim?

Həmən üzük ki, variydı Şah Abbasa anasının qalmışdı. Sən demə, Şah Abbas həmən üzüyü hər arvad aldıxca ona hədiyə eliyif sora da öz barmağına taxırmış. Hər arvad alanda da üzüyə bir qaş artırırmış. Axırıncı dəfə ki, Pəri xanıma təklif eləmişdi qırxinci qaşı qoydurmuşdu. Ələcsiz qaldı şah üzüyü öz barmağının çıxardıf Pəri xanıma yaxınlaş� dedi ki, bu da mənnən şah payı olsun gəlinimizə.

Üzük Pəri xanımın barmağına qalxmaxda olsun, bunnar aralanış gedənnən sora Şah oğlu Şah Abbas gənə də bir fitnə hazırlıramaxdan ötrü vəzirnən məsləhətləşməkdə olsun, sizə kimnən deyim, Pəri xanımnan Abbasdan.

Pəri xanımnan Abbas xəlvət otaxların birində deyə-gülə, çala-çağıra başdamişdilar. Abbas gənə də sazi sinəsinə basıf öz Gülgəz Pərisinə görək nə dedi, biz deyək siz də qulaq asın:

Könül, Məcnun kimi dolan dağları,
Açılan lalənin budağının öp.
Pərvanətək dolan yarın başına,
Sığalla tellərin yanağının öp.

Kitafda oxunan “sin”nə yaxşdı,
Seyraquf gərdəni sına yaxşdı.
Mən dedim öpməyə sinə yaxşdı,
Könül ha yalvarır dodağının öp.

Bağçalar titrəşir bardan ötəri,
Almadan, heyvadan, nardan ötəri.
Tufarqanlı Abbas, yardan ötəri,
Dur Şahi-Mərdanın əyağından öp.

Bu vaxtı otağ işixlandı, başında əmmamə, gözəl sıfətdi bir nurani kişi peyda oldu. Abbas baxanda gördü kü, bu Şahlar Şahu, ağalar ağasıdı. Dedi, Abbas, allaha şükür kü, muradına çatırsan. Ancax bir də sınağa düşəjəsən. Yola düşən vaxtı qarı libasında qabağını kəsən Şah Abbas olajax. Deyif də qeybə çəkildi.

Hamınızın savaxlarınız xeyirliyə açılsın. Savax açılan kimi Batamanqlınc Məhəmməd kecavə düzdürdü. Kecavə yola düzələn vaxtı Şah oğlu Şah Abbas qarşıya çıxdı.

– Oğul, Abbas, yolunuz uğurlu olsun, qoşa qarıyasınız. Mən çox sövünürəm.

Abbas bu yerdə götürdü görək şaha nə dedi:

Bar ilahim, yoldaş eylə,
Yola yoldaşınan məni.
Mən ona “can” qıyar olsam,
Sevsin o başınan məni.

Ağladırsan, güldürürsən,
Eynim yaşın sildirirsən.
Cəllad oluf öldürürsən,
O göz, o qaşınan məni.

Şah oğlu Şah Abbas sözün arasında Abbas Tufarqanniya bicbic dedi:

– Abbas, bir şeyi də yadının çıxartma ki, quyuya daşı atan Pəri xanım idi.

Dedi qulaq as:

Abbasam, yoxdu günahım,
Qadir Allahdı pənahım.
Sən buyursan, gözəl şahım,
El döyər daşınan məni.

Sənin ənamlarını, payını-püşünü nə var hamısını kəcaviyə qoydurmuşam. Kecavə yola düşməkdə olsun, Şah oğlu Şah Abbasın əlinnən nə gəlmir, qoşun da tökə bilər, Tufarqannı Abbası doğrada da bilər. Ancax ilahi yol vermer, Şah nə qədər çalışarsa kəskin yol tuta bilmer. Əmə axırıncı dəfə hayif almax fikrinnən də daşınmer. Çağırer vəziri.

— Allahverdi xan vəzir, üzük geder, anamın üzüyü. Bə nə əməl qurax ki, üzüyü dala qaytarax?

— Şah sağ olsun, verilən şey də dala alınarmı, axı o üzüyü sənin özün bağışdadın Pəri xanımı, xalx adama nə deyər?

Şah dedi, yox, hökmən o üzüyü almaliyam. Başdan, ayağa qarı livasına geyinif getdi oturdu Tufarqannan Təvriz yolunun iki ayrıcında, dağın üstündə, kecavədən qavax. Oturuf o yana, bu yana boylaner, heç kimsə yox. Abbas ağası dediyi yadına gəlif düşən vaxtı kecavə yola düşüf geder. Uzaxdan Abbas daşın üstə oturan qarıyı gördü. Pəriyə də görkəzdi ki, bax, görürsənmi, qarı nənən yolu kəsif.

Pəri dedi, yolu kəsif nəzirdən-niyazdan verginən, yol adamıdı. Bizim bu şad günümüzdə də kasıva, yazığa əl tutmuyajıyıx bə havax tutajıyıx. Qarının yanına gələn vaxtı üzünü qarıya çöyürdü, özü kecavədən endi. Abbas kecavədən enən kimi Pəri də endi. Məhəmməd xan da gəlif çatdı. Abbas dedi, ay Məhəmməd xan, sinəmə bir-iki xana söz gəlif diyəjəm, o sözə sən fikir verginən. Götürdü görək bu iki yol ayrıcında Abbas nə dedi, Məhəmməd xan bunnan nə başa düşdü:

Gedərikən bir ümmüana tuş oldum,
Dəryalar çalxanır, göl bu yandadı.
Boy gedir bir yana, buxax bir yana,
Cığa pərvaz edir, tel bu yandadı.

Qarı dedi, atam-anam, nə gözəl oxuyursan? Harya gedəsiniz?

Dedi, ay nənə, Tufarqana gedəsiyik. Qarı bunnara uzax bir yol göstərdi ki, buruynan getsəniz tez çatarsınız. Pəri xanım dedi, ay Abbas, onda bu tərəfə gedəjiyik. Götürdü Abbas:

Gülgəz dəli oluf, yoxsa divana,
Üz çevirif gedə çöl-biyabana.
Bu yol özü gedir ol Tifarqana,
Tamam qohum-qardaş, el bu yandadı.

Qarı gənə dilini işə saldı. “Bıy, mən qoja vaxtı səni alda-
derammı?”

Abbas dedi, qulaq as:

Hökmü malik-əjdər, ismidi Əlhəm,
Didələrim qan-yaş tökür dəmadəm.
Rəhm eylə Abbasə, qibleyi-aləm,
Qadasın aldığım yol bu yandadı.

Pəri dedi, Abbas, “qibleyi-aləm” nədi deyirsən, burda “qib-
leyi-aləm” kimdi ki? Abbas dedi, Pəri xanım, bu qarlı libasına girən
qibleyi-aləm Şah Abbasın özüdü.

Pəri də götürüf ona hələ əşrəfi vermək istəyirdi. Abbas dedi,
xanım, onun heç şeyə ehtiyacı yoxdu. Gözü barmağındakı üzük-
dədi, qaytar özünə ver, bizdən aralansın.

Pəri xanım işi başa düşüf üzüyü çıxardan vaxtı, Şah Abbas
qiyafləsini dəyişdi, səhvini başa tüsdü. Üzüyü də gerçəkdən bağış-
dadı. Bu da bir sınaq idi, bu sınaxdan da çıxdınız, di sizə yaxşı yol
– deyif buralardan aralındı.

Şah Abbas bunnardan aralanannan sonra Tufarqanni Abbas
gördü kü, daha xətər soyuşdu, bunnan sonra bunnarın əl-ayağına
dolaşan olmuyajax götürdü sazi sinəsinə, zilini zil, bəminini bəm
elədi, onda görək nə dedi:

Qurban olum səni çəkən naqqasa,
Yetirdin dəstimi damana, Pəri.
Qüdrət qələm çalmış ol qələm qaşa,
Əbrulərin bənzər kamana, Pəri.

Gəl verək əl-ələ çıxax bu dağa,
Gül-gülə sarmaşır, budax, budaxa.

Üz-üzə dayanax, dodax-dodağa,
Ağ sinən sinəmə dayana, Pəri.

Tutum rikabını, Gülgəzim atdan,
Sən məni qurtardın alovdan, oddan,
Oyatdın Abbası xabi-qəflətdən,
Tavuz kimi silkin bu yana, Pəri.

Kecaviyə əyləşif yola düşməkdə olsunnar. On gün tamamında kecavə Tufarqana çatdı. Qarşı gələn, müştulux verən, bir-birin müjdəliyən, hamı öz murazına çatsın, toy başdandı. Qırx gün, qırx gejə toy çalındı. Batmanqlınc Məhəmməd bacısının əlini Abbasə tapşırıldı. Ordan tərpənif getməkdə olsun, Abbas gəlin otağına keçəndə gördü kü, Pəri öz-özünə tellərinnən oynuyur. Abbas Pəriyi belə görüp sazı gənə də döşünə sıxıdı:

Pərinin zövqünə heyran qalmışam,
Öz-özünə qeyri-halınan oynar.
Cəvahir mətahı, dür xirdarı,
Tutufdu dəstində ləlinən oynar.

Sevdiyim əyninə geyifdi ağrı,
Çəkifdi sinəmə düyüünü, dağı.
Zülfünün ətri eylər məzağı,
Ağ üzdə münəvvər xalınan oynar.

Ay Abbas, Pərinin bəzi işləri,
Yornux maral kimi xoş baxışdarı,
Almadı yanağı, inci dişləri,
Ağzı süd, dodağı balınan oynar.

Şamdannar yanır, otax gün kimi. Pəri xanım zövqünü daha da şirinnəşdirməkdən ötrü üzü üstə uzananda şamamalar anardan bəri görünən vaxtı Abbasın konlu coşa gəlif götürüf görək nə deyir, biz də deyək siz şad olun:

Pərim, sənin məmələrin,
Mən bilmirəm nəyə bənzər?!

Biri yasin surasına,
Biri əlif-beyə bənzər.

Biri mimdi, biri cimdi,
Bunnarı xəlq edən kimdi?
Biri səhər doğan gündü,
Biri axşam aya bənzər.

Biri Bağdadın xurması
Biri Alxatın alması,
Biri şəkərin xırdası,
Biri şamamaya bənzər.
Abbas deyər ağlım çəşir,
Qolların boynumdan aşır.
Duruf taxt üstə boylaşır,
Bir cüt şahzadəyə bənzər.

İki qol bir-birinə çatışdı, həsrətdər murazını aldı. Aşix gəldi, toy tutuldu. Elə də yaşıdlar, oğul-uşax sahabı oldular, hamiyi murazına çatsın.